

Müstəqil Azərbaycanın böyük gələcəyi var. Mən bu gələcəyə inanıram!

HEYDƏR ƏLİYEV

Gündəlik ictimai-siyasi qəzet



XALQ QƏZETİ

№ 101 (29073) 9 may 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

İsrail Dövlətinin Prezidenti zati-aliləri cənab Reuven Rivlinə

Hörmətli cənab Prezident!

Ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnənirəm ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2019-cu il



Milli-mənəvi dəyərlərimizə qayidişın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. O, dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Əminliklə deyə bilərik ki, Ulu Öndərin bu münasibəti hər birimiz üçün böyük məktəbdir.

Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim strateji hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olub. Məhz ötən əsrin 70-80-ci illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqbalıyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin edib.

Müdrək xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Ümum-milli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışıb.

Dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sistemində inteqrasiyasına, insanların şüurunda,

Zəmanəni qabaqlayan fenomen – HEYDƏR ƏLİYEV DÜHƏSİ

NOVRUZ MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Hər bir xalqın tarixdəki yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti özünə götürərək onun taleyində misilsiz rol oynamış, müterəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrəkəsinə və uzaqgörənliklə sabit dövlətçilik ənənələri yaratmış dahi şəxsiyyətin fəvqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cəlalənmiş dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Ruslar üçün bu şəxsiyyət I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçil, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Otto fon Bismark, çinlilər üçün Mao Tszedun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir!

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təəcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.

Ümummilli lider Heydər Əliyevin müdrək və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilir.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın

müstəqilliyə gədən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Beləliklə, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.

Dünya siyasət arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləməyən mənim üçün böyük şəərəfdir. Ümumiyyətlə, dünyanın böyük şəxsiyyətləri həmişə adi insanların yaşadığı həyat tərzinin fəvqündə dururlar. Ulu Öndər insanların həyat yoluna işıq sağan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadəcə ona da, bunun arxasında həmişə böyük məna durardı. Ulu Öndər böyük ideyaya malik idi. Atdığı addımlar, yeritdiyi siyasət, istifadə etdiyi diplomatik üsullar onun uzaqgörənliyini, strateji təfəkkürə sahib olduğunu təsdiq edirdi. Beynəlxalq müstəvidə dünya liderləri də Heydər Əliyevi zamanəni qabaqlayan dünya miqyaslı dövlət xadimi kimi qəbul edirlər.

Gələcək müstəqilliyə etibarlı zəmin

İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıraraq amillərlə də zəngin olub. Milli özünəqayıdış və özünüdərkini məhz bu dövrdə başlandı-cını qoyan, azərbaycanlılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib. Tarixin axarını deyışən ideya və

Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.

HEYDƏR ƏLİYEV
Ümummilli lider

prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri, böyük vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən milli ideyanın yüksəlişinin təmin edilməsində misilsiz rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşadığı həyat tərzinin fəvqündə aradan qaldırılmasının siyasi müstəqilliyin təməlinə duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər ölkənin istehsal potensialının mühüm hissəsinin it-tifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi, təhsil sahəsində yeni inkişaf mərhələsinin əsasının qoyulması, xalqın gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə müxtəssis kontingentinin yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atıb.

Ulu öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün sayla çalışır, respublikamız üçün ayrılmış müsabiqədənəkar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrən sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər

idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar – 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı xatırlamışdı: “Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərəkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşündürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

Həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. Ulu öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutub, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış edib, prinsiplilik göstərib.

Nəft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrəkliklə nəzərə alan Ulu Öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanıb, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulub. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması”

planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılıb və gələcək yeni neft strategiyasının yol xəritəsi müəyyən edilib.

Milli inkişaf modelinin müəllifi

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrək siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusu-na qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.

Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsi məqsədini hədəfləyən indiki Cəmiş Naxçıvanski adına Hərbi Li-seyi yaratması, Azərbaycan dilinin o vaxtlar Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması kimi bir çox müasirlərinin xəyalına belə gəlməyən tarixi addımlar Azərbaycanın gələcək nəsillərinin vətənpərvər insan kimi yetişməsi üçün əvəzolunmaz töhfələrdir.

həyat tərzində əsaslı dəyişikliklərin baş verməsinə səbəb olub. Ölkədə həyata keçirilmiş aqrar islahat, özəlləşdirmə prosesi hər bir vətəndaşın marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət edib.

Ümummilli Liderin rəhbərliyi altındə həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etmək, rəqəbətbəqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ümummilli Lider respublika iqtisadiyyatının keyfiyyətə yeni mərhələsinə özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışıb.

İnvestisiyaların təşviqi üçün respublikada daha mübit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıraraq səmərəli metodlardan istifadə etmək, xarici kapitalı qoyulardan başlıca istiqaməti qeyri-neft sektorunun, regionların inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilib.

Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət belə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev müstəqillik amilinin ayarı şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağırlı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.

(ardı 2-ci səhifədə)

Zəmanəni qabaqlayan fenomen – HEYDƏR ƏLİYEV DÜHASI

(əvvəli 1-ci səhifədə)

İslahatlarda müasirləşmə və novatorluq

Fəaliyyəti ilə zaman və məkanın fəvqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandıqı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərmiş. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığı təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsidir.

Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlinə isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur.

XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin bərpasına nail olmuş, onu möhkəmləndirərək yeni inkişaf mərhələsinə çıxarmış müdrik xalqımız taleyini məhz qəlbin inandığı, etimad göstərdiyi siyasi liderə etibar edib. “Əsl siyasət – konkret, real iş görməkdən ibarətdir” – deyərək fəaliyyətə başlayan Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadıq qalaraq, öz fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirib.

2018-ci ilin 11 aprel seçkilərində xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyanı növbəti mərhələdə də özünə götürmüş İlham Əliyev ona göstərilən etimadı fəaliyyəti ilə hər zaman doğrultdur, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün əzmlə, qətiyyətlə çalışır. Təkcə onu demək kifayətdir ki, respublikamız son Prezident seçkilərindən sonra daha da güclənib, zənginləşib, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atıb, insan amili faktoru isə həyata keçirilən siyasətin ana xəttində yer almaqdadır.

Ulu Öndər Heydər Əliyevin idarəçilik ənənələrini yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirən cənab İlham Əliyev xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşır və bunu bütün məmurların qarşısında zəruri tələb kimi qoyur. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur. “Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edərim və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı” – deyən ölkə başçısı idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilik və sivil dəyərlərin tətbiqini zəruri sayır.

Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 15 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyin təmin edib. Ulu Öndərin imzalanması-na nail olduğu tarixi əhəmiyyətli “Əsrin müqaviləsi”nin davamı olaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, üç sün Peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirib. Dövlətimizin başçısı

cənab İlham Əliyevin diplomatik səyləri nəticəsində Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də uğurla gerçəkləşib, respublikamızın Şərqlə Qərb arasında tranzit-kommunikasiya imkanları genişləni. Xatırlatmaq yerinə düşər ki, 2018-ci il mayın 29-da “Cənub Qaz Dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olub, bu layihələrin icrası Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətini artırır. Eyni zamanda, 2018-ci ildə Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi mühüm hadisələrdən biridir. Bir sözlə Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat xəritələrini dəyişən bir ölkədir.

Regionların inkişafında tarazlıq

Ulu Öndər hələ sovet dövründə Azərbaycanı qarış-qarış gəzməyə üstünlük verirdi. Respublikanın hər bir guşəsinə səfər edən, inkişafı maraqlanan, insanların həyat tərzini tanıyan Heydər Əliyev bu siyasəti yorulmadan həyata keçirirdi. Bununla da o, Azərbaycan insanını daha yaxından tanıdı, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək bu ideologiyanın əsasını qoydu. Təbii ki, bunların hamısı Azərbaycanın gələcək müstəqilliyinə, regionların iqtisadi inkişafına hesablanmışdı. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları 2004-cü ildən başlayaraq regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açmış, insanların kəndlərdən şəhərlərə axınının qarşısını almış, xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan verib.

2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunub. Azərbaycan Prezidentinin 2019-cu il 29 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qarşdakı illərdə də bölgələrin inkişafında yeni mərhələ olacaqdır.

Statistik göstəricilər son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir. Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 46,7 mlrd. ABŞ dollarına çatmışdır. 2004-2018-ci illərdə ümumi

daxili məhsul real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artıb. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artır, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

Dövlət proqramlarının icrası nəticəsində regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin yatırılması inkişafdakı tarazlığı təmin edib. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regional siyasətinin uğurlarının əyani təəcəssümüdür.

Daimi prioritet – insan amili

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. İclasda səslənən statistik rəqəmlər dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların səmərəliliyini və insan amilinin yüksəlişinə xidmət etdiyini bir daha nümayiş etdirir. Hesabat dövründə dövlət büdcəsinə vergi və gömrük orqanlarının xəttində 200 milyon manatdan əlavə vəsait toplanıb, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb. Hesabat dövründə kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, inflyasiyanın aşağı həddə – 2,1 faiz olması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması inkişafdakı müsbət dinamikanın əyani göstəriciləri kimi qeyd olunmalıdır.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, götürmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yera yüksəlməyə nail olub. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə rəqəbat qabiliyyətinə görə 138 ölkə arasında 35-ci yerdədir və ardıcılıqla 8 ildir ki, MDB ölkələri arasında birincidir. Forumun “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşıb. BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 15 ildə yürütdüyü sosialyönümlü siyasətin məqsədi təkcə sosial bərabərsizliyi aradan götürmək deyil, həm də onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin tənəbbələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsinə təmin etməkdən ibarətdir. Dövlət başçısı tərəfindən son 10 ildə imzalanmış sərəncamlar sosial təminat və yoxsulluğun səviyyəsinin aşağı salınması baxımından mühüm əhəmiyyətə malikdir.

Bu və digər faktlar göstərir ki, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyətlə ziddiyyət təşkil etmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə,

vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. 2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətə yeni mərhələnin başlanması, xüsusən də bu ilin əvvəlindən başlayaraq əhalinin azmənatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın “sosial dövlət” konsepsiyasına sadiqliyinin bariz göstəricisidir.

Uğurlu iqtisadi siyasət – çəvik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılması-nın təmin edilməsinə nail olub. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu prosesin əyani təzahürü olaraq icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilmiş, bu sistemin 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulmuşdur. İşsizlikdən Sığorta Fondunun yaradılması, məşğulluq strategiyasının qəbulu, ümumi sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının təmin edilməsi də sosial islahatların mühüm tərkib hissəsi olaraq ölkənin müasirləşməsinə güclü təkan verir.

Son aylarda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilib, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılıb, zəlzələdən ciddi zərərçəkmiş vətəndaşlar üçün evlərin inşa edilməsinə, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borclarının müayyən şərtlər çərçivəsində kompensasiya edilməsinə başlanılıb, yağından zərərçəkmiş sahibkarlara kompensasiya ödənilib. Bu və digər sosialyönümlü addımlar, şübhəsiz, vətəndaşlar tərəfindən də rəğbətə qarşılanıb.

İslahatların hazırkı mərhələsində müntəzəqi meyarlara söykənən çəvik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Son illərdə həyata keçirilən kadr islahatlarının əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə, dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir. Prezident İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarlar qəbul edir, struktur islahatları həyata keçirir. Dövlət başçısının 2019-cu il 14 yanvar tarixli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı idarəetmə sisteminə çəvikliyin və səmərəliliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

2018-ci ilin 11 aprel seçkilərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından üzəg çıxaraq yüksək etimad qazanmış Heydər Əliyev siyasətinə sadiqdir. Cəmiyyətdə mütəq çoxluğun lider olaraq qəbul etdiyi Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək, Azərbaycanı yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır. Heç şübhə yoxdur ki, müstəqil Azərbaycanı qarşıdan gələn illərdə daha böyük nailiyyətlər gözləyir.



□ **Mayın 8-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.**

İclası açan Baş Nazir Novruz Məmmədov Azərbaycan musiqisinin beşiyi, ölkəmizin əsrarəngiz gözəlliyə malik guşələrindən

Nazirlər Kabinetinin növbəti iclası

biri hesab edilən Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğaldan 27 il ötdüyünü bildirib. “İşğal nəticəsində Azərbaycanın füsunkar təbiəti malik bu şəhərdəki zəngin tarixi-mədəni abidələr, muzeylər dağıdılıb. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələrinə, dünyanın aparıcı dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, işğal hələ də davam edir. Dövlətimizin başçısı İlham Əliyevin də hər zaman qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki vəziyyətlə barışmayacaq və ərazi bütövlüyünü bərpa edəcək”, – deyə Baş Nazir vurğulayıb.

Xalqımızın ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd etdiyini bildirən Novruz Məmmədov deyib ki,

ümummilli liderimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində daim yaşayır və yaşayacaq. Baş Nazir deyib: “Bu gün müstəqillik yolunda uğurla addım atılan və gündən-günə inkişaf edən Azərbaycanın qazandıqı böyük nailiyyətlər məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluuyq”.

Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, iclasın gündəliyinə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti və yeni layihənin müzakirəsi, həmçinin “Azərbaycan Respublikasının ali və

orta ixtisas təhsili müəssisələrində qəbul planlarının tərtibi təcrübəsi və 2019-2020-ci tədris ili üçün tələbə qəbulu planının tərtib edilməsi” haqqında məsələlər daxil edilib.

Baş Nazir deyib ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Prezident İlham Əliyev də ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlətimizin başçısı bununla bağlı qarşıya ciddi vəzifələr qoyub. Bu sahədə mühüm uğurların əldə olunduğunu vurğulayan Novruz Məmmədov qeyd edib ki, qazanılan nailiyyətlərdə müvafiq dövlət proqramlarının mühüm rolu olub.

Azərbaycan dövlətinin təhsilin inkişafına xüsusi diqqət ayırdığını deyən Baş Nazir qeyd edib ki, son 15 ildə dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitin 8 dəfə artırılması, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi Prezident İlham Əliyevin təhsilə göstərdiyi böyük qayğı-nın təəcəssümüdür. Əsas məqsəd ölkəmizdə keyfiyyətli təhsil sisteminin qurulması, yüksəkixtisaslı, zəngin dünyagörüşlü kadrların yetişdirilməsindən ibarətdir.

Sonra daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun, təhsil naziri Ceyhun Bayramovun gündəlikdəki məsələlərə bağlı məruzələri dinlənilib.

İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.



Azərbaycanı çox çətin şəraitdə idarə etməyə və hamımızın yaxşı bildiyimiz, mənim də yaxından bildiyim məhrumiyətlərə baxmayaraq, Azərbaycan xalqının əhvali-ruhiyyəsini yüksək tutmağa və Azərbaycanın ən qısa bir zamanda bütün qurumları ilə öz milli dövlətini yaratmağa nail olması və onun Qafqazın ən zəngin dövlətlərindən birinə çevrilməsi, dünyaya bu nəzərlə baxa bilməsi üçün göstərdiyi səylərə görə əziz qardaşım Heydər Əliyevi alqışlayıram.

SÜLEYMAN DƏMİRƏL
Türkiyə Cümhuriyyətinin sabiq Prezidenti

və müstəqillik arzularının daha gerçək ifadəsi barədə düşünməyə macal tapdı. Artıq xarici investisiyaların Azərbaycanı təhlükəsiz axını üçün ümid körpüsü salındı. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı dünyanın diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sisteme daxil oldu. Bu integrasiyanın 1994-cü ildə Qərbin iri neft şirkətləri ilə imzalanmış məşhur "Əsrin müqaviləsi" kimi böyük bir başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi ideyası dünya miqyaslı kompleks iqtisadi layihələrin birbaşa respublikamızla bağlanmasını real müstəviyə çıxardı.

aid olan məsələlərdə-- hərçmərçiyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü aydın və qətiyyətlə göstərdi. Belə nizam və ardıcılıq yalnız böyük dövlət adamlarına məxsus siyasi-mənəvi keyfiyyətdir.

Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin və dilinin inkişafında gördüyü işlər ölkəmizin mədəniyyət və dil tarixində xüsusi bir dövrdür.

Ulu öndərin mədəniyyətin inkişafı sahəsində gördüyü işlər yalnız müstəqillik dövrü ilə bağlı deyil. Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdən çağdaş Azərbaycanın mədəni intibah dövrü başlayıb və

Milli mədəniyyətimizin misilsiz hamisi olaraq Heydər Əliyevin bu sahə ilə bağlı siyasətinin üçüncü mühüm məsələsi isə Azərbaycan mədəniyyətinin müasir şəraitdə inkişafı, yüksək səviyyədə dünyaya təqdim edilməsi, eləcə də dünya mədəniyyətinin Azərbaycanda tanıtılması idi. Bugünkü bazar münasibətləri şəraitində mədəniyyəti qorumağın prinsiplərinin hazırlanması çox mühüm məsələdir. İndiki dövrə tamamilə fərqli iqtisadi münasibətlər sistemində özünün yeni prinsiplərini dikte edir. Azərbaycan mədəniyyətinin buna uyğunlaşdırılması, müasir dünya ilə ayaqlaşma bilməsi üçün prinsiplərin işlənilməsinə həyata keçirilməsi də Heydər Əliyevin mədəniyyət quruculuğu siyasətinin daha bir önəmli tərəfidir.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk illərdən yalnız müasir ədəbi proseslərin düzgün istiqamətdə, çoxmiqyaslı, çoxşaxəli və çoxqütblü inkişafı qayğısına qalmaqla kifayətlənmirdi, eyni zamanda, təxminən, min beş yüz illik bir tarixə malik Azərbaycan ədəbiyyatının hər bir hadisəsini xalqa yenidən və dərinlən tanıdılması üçün ardıcıl olaraq çalışırdı.

Ümummilli lider yaxşı bilirdi ki, öz ədəbiyyatını, tarixini, milli-

Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütün bir sistem təşkil edir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son dövrə qədər apardığı dil siyasətində hər hansı bir tərəddüd, yaxud təsadüfi bir hal olmamışdır.

Doğrudan da, ümummilli lider Heydər Əliyevin bir dövlət rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasına çıxmaqla, ümumilikdə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yeni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparən və qalib gələn bir xalqın nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilib.

Hələ 1990-cı illərin ortalarında ilk milli Konstitusiya hazırlanarkən dil məsələsi xüsusi olaraq müzakirə olundu. Həmin illərdə çox ciddi proseslər baş verirdi. Bildiyiniz kimi, müstəqilliyin ilk illərində çox sürətlə, referendum keçirilmədən dövlət dilimiz türk

Azərbaycanı çağdaş tərəqqi yoluna çıxarmış lider

dili adlandırıldı. Mürəkkəblik onda idi ki, Azərbaycan yer adı bildirirdi. Türk dili deyəndə isə bu dillər çoxdur və Azərbaycan dili onların içərisində fərqlənmirdi. Elmi baxımdan daha doğrusu yerin və dilin adı ola bilərdi, yeni Azərbaycan türkcəsi. Amma bu da ifadəni mürəkkəbləşdirdi. Ümumiyyətlə, cəmiyyətdə Azərbaycan dili ənənəsi var idi. Bu, respublika mizdə işləndi və ictimai təfəkkürü bunu qəbul etmişdi.

Ulu öndər Heydər Əliyev ilk milli Konstitusiyaya layihəsi hazırlanarkən də bu məsələyə xüsusi diqqət yetirdi və geniş müzakirələr aparıldı. O, vurğulayırdı ki, belə bir mühüm məsələ bir neçə nəfərin qərarı ilə ola bilməz, burada xalqın mövqeyi dərinlənir. Bu müzakirələr şəraitində müxtəlif qənaətlər ortaya çıxdı. 1995-ci ildə Konstitusiyaya layihəsi geniş müzakirə olundu. Ümummilli lider Heydər Əliyev ölkənin əsas xalqının dilinin konstitusiyaya əsaslı olmasına çalışması ilə dünyaya göstərdi ki, müstəqil, demokratik milli dövlət dil məsələsinə nə qədər ciddi yanaşır və bunu milli mövcudluğun böyük göstəricisi hesab edir. Beləliklə, Azərbaycan dili Konstitusiyamızda dövlət dili kimi təsbit olundu.

Sonrakı illərdə də dil məsələsi həmişə ulu öndərin diqqət mərkəzində oldu. Dil məsələsi ilə bağlı ardıcıl olaraq çox ciddi sənədlər qəbul olundu. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında ulu öndər Heydər Əliyev tərəfindən "Dövlət dilinin təbii işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanmasıdır. Həsab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub.

Bu gün Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Müstəqil dövlətimiz, nə qədər gənc olsa da, Azərbaycan xalqının, sözün geniş mənasında, quruculuq-təşkilatçılıq xidmətləri digər sahələrdəki xidmətlərindən heç də az əhəmiyyət kəsb etməyib.

Ümummilli liderin Azərbaycan dilinin inkişafı sahəsində gördüyü işlər də tarixi önəm daşıyır, milli dövlətçiliyin inkişafının qayda və eyni zamanda, uzaq hədəflərinə xidmət edir. Şübhəsiz, Azərbaycanda dil siyasətinin birmənalı şəkildə formalaşması, ana dilinin dövlət dili kimi təbii işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi də məhz ulu öndərin adı ilə bağlıdır.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ulu öndərin sayəsində ana dilinin – dövlət dilinin ictimai-siyasi nüfuzunun yüksəldilməsi ilə bağlı bir sıra hüquqi sənədlər qəbul edilib.

Nizami CƏFƏROV,
Milli Məclisin deputatı,
akademik

Ulu öndər Azərbaycan rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişaf və tərəqqisi istiqamətində işlər görüb. Heydər Əliyevin seçdiyi taktika hələ sovet zamanında bu məqsədlərə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, onun imperiya daxilindəki mövqeyini gücləndirməklə, Azərbaycan keçici qırmızı bayraqlar almalı, Azərbaycan sovetlər birliyi səviyyəsində tanınmalıdır ki, bu tanınma Azərbaycanı dünyaya çıxardan başlıca amilə çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğuna və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə, 1960-cı illərin sonu, 1970-ci illərdə milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu.

Bir mühüm məsələ də ondan ibarət idi ki, ulu öndər Azərbaycanı sovetlər birliyində tanınan bir respublikaya çevirdi. Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. Yeni, o bilirdi ki, müstəqilliyi olan bir millət dövlətsiz ola bilməz, gec-tez o, özünəməxsus dövlətini quracaq. Məhz 1980-ci illərin sonlarında xalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, bu xalq Heydər Əliyevin sayəsində müstəqillik tapıb və ancaq bu iradə bu müstəqilliyi idarə etmək bacarığına malikdir.

Çünki ümummilli lider Heydər Əliyevin xalq, millət quruculuğundakı xidmətləri artıq müəyyən bir tarixə malik idi. Və bu tarix bütün dəqiqliyi ilə göstərirdi ki, bu təmənnəsiz bir tarix idi. Yeni, Heydər Əliyevin fəaliyyəti, içdən, daxildən gələn, xalqın müstəqillik enerjisini özündə ifadə edən bir fəaliyyət idi və burda heç bir konyuktura yox idi. Amma təbii ki, müəyyən məqamlar oldu ki, bu məqamlarda bəzən tarixi şəxsiyyət obyektiv səbəblərdən hadisələrin mərkəzində ola bilər. Burada hər dövrün öz konyukturasının böyük rolu olur.

1990-cı illərin əvvəlində müəyyən qüvvələr Azərbaycan xalqının ümummilli lideri haqqında çirkin təbliğat aparırdı. Deyirdilər ki, o kommunist olub, sovet respublikalarından birinə rəhbərlik edib. Hətta belə bir konyuktur iddia irəli sürürdülər ki, guya, Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın demokratikləşməsi istiqamətində gedən prosesin qarşısını alacaq. Amma bütün hallarda onlar Heydər Əliyevin böyük şəxsiyyət olması reallığını inkar edə bilmirdilər. Hətta ən inkarçı adam belə, bilirdi ki, Heydər Əliyev böyük şəxsiyyət idi.

Amma heç kas deyə bilməzdi ki, Heydər Əliyev ölkədən hansısa neqativ hallar üçün istifadə edib, çünki Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə ancaq quruculuq işləri ilə məşğul olub. Ona görə də, Heydər Əliyev yaxşı

bilirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətdə müstəqil hərəkət etməlidir. Ulu öndər Heydər Əliyev onu da yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Yeni, xalq kökündən dəyişilməyib, Azərbaycana başqa xalq gətirilməyib, əvvəlki xalq tarixə çevrilməyib. Və bu xalqı da Heydər Əliyev yaxşı tanıyırdı.

Bu həqiqətin sübutu olaraq ümummilli liderin həyatının müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə və onun mövcudluğunun əbədləşdirilməsinə həsr olunmuş son 10 ilə nəzər salaq. Bu baxımdan bütün ziddiyyətli prosesləri ilə 1993-cü il müstəqil dövlətçilik tariximizdə böyük dönüş ili olaraq xatırlanır. O zaman çərçivəsində cərəyan edən hadisələr dövlətçiliyimizi və insanları ciddi sınaqlarla üz-üzə qoymuşdu. Dövlət müstəqilliyinin ilk aylarından başlayıb şiddətlənən mürəkkəb hadisələr, idarəçilikdə yol verilən nöqsanlar 1993-cü ilin ikinci yarısına doğru siyasi böhran həddinə gəlib çatmışdı.

Ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı birləşmələri isə cəbhə xəttində həmlələri gücləndirmişdi. Ötən iki ildə torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi.

Belə bir taleyüklü məqamda növbəti yanlış və daha bir məsuliyyətsiz qərar dövlətçiliyimizin möhvi ilə nəticələnə bilərdi. Soyağları-mızın minbir mərhumiyyətdən keçib gəlməsi azadlıq arzusu, müstəqillik amalı ilk addımlarında puç ola bilərdi. Çəşdidə daxili və xarici düşmənin qüvvələrinə dəridıdıcı həmlələri Azərbaycanı ölüm kürsüsünə doğru sıxışdırırdı. Xüsusən, kənar qüvvələr Cənubi Qafqaz regionundakı maraqlarını daha böyük perspektivi olan Azərbaycanı parçalamaqla həyata keçirmək niyyətində idilər. Bunun üçün müəyyən ictimai-siyasi zəmin də hazırlanmışdı.

O zamankı hadisələr ölkədə hakimiyyətlə xalq arasında birliyin olmamasının, dövlət idarəçiliyində boşluğun hökm sürməsinin acı-nacalı nəticəsi idi. Cəmiyyətin mütləq çoxluğu öz düşüncəsi, ağılı ilə xilasolma istiqamətini – qarşıdurmadan milli birliyə, xaosdan sabitliyə, dağıntılardan quruculuğa aparan yolu seçdi. Xalq bu yola keçidin yeganə bələdçisi və təminatçısının ümummilli lider Heydər Əliyev olduğuna birmənalı qərar verdi.

Beləliklə, Azərbaycana rəhbərliyi dövründə onu öz əlləri ilə qurub-yaratmış, iqtisadiyyatını və mədəniyyətini əsaslı surətdə inkişaf etdirmiş qurucu lider, bununla yanaşı, sovet dövlətinin ali rəhbərliyindəki seçilən fəaliyyəti ilə dünya şöhrətli siyasətçi kimi tanınmış, xarizmatik şəxsiyyəti və

Bugünlərdə anadan olmasının 96-cı ildönümünü ümumxalq qədirləniliyi və layiqli təntənələrlə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər çoxcəhətli və zəngindir ki, bunu təhlil etmək, yazmaq, araşdırmaq sonuna qədər mümkün deyil. Zaman keçdikcə, biz ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyev Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərib. Haqlı olaraq biz Heydər Əliyevi müasir Azərbaycanın qurucusu hesab edirik. Böyük öndərimiz azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində yaşayır. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri onun fiziki yoxluğundan sonrakı dövrdə daha dərinlən və əhatəli dərk olunur.

İndiki nəsilər, haqlı olaraq, Heydər Əliyevi müasir Azərbaycan dövlətinin memarı və qurucusu hesab edirlər. Böyük öndərimiz azərbaycançılıq məfkuresini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb. Bu, çoxmühtəlik dövlətçilik tariximizdə xüsusi bir hadisədir. Heydər Əliyev, həm də siyasi idarəetmədə öz üslubunu yaratmış yenilikçi rəhbər idi. Onun bu istedad və qabiliyyəti Azərbaycana rəhbərliyinin hər iki dövründə, eləcə də nəhəng sovet dövlətinin ali rəhbərlərindən biri olduğu illərdə həmişə özünü parlaq şəkildə göstərirdi.

misilsiz xidmətləri ilə dövlətçilik tariximizdə ilk dəfə ümummilli lider məqamına yüksəlmiş Heydər Əliyev xilaskarlıq missiyası ilə yenidən respublikanın ali idarəçiliyi sükana arxasına qayıtdı.

Bütün bunlara görə də Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, o, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idi və bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yere toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli-mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi.

Tarixi 15 iyundan sonrakı mərhələdə Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla böyük vətənpərvərlik, iradə və zəka nümayiş etdirdi. Çox keçmədən xalqın mütləq əksəriyyətinin iradəsi ilə müstəqil Azərbaycanın haqqı lideri etimadı qazanan Prezident Heydər Əliyevin legitim rəhbərliyi, gərgin, çoxyönlü fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatında sürətli sabitləşmə, hərtərəfli dirçəliş, böyük quruculuğun əsaslarının müəyyənləşdirilməsi proseslərinə start verildi.

Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xəttində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın sahmana salınmasına yönəldildi. Böyük qurtuluşdan dərhal sonra xalqın haqqı lideri olduğunu hər işdə sübuta yetirən Heydər Əliyev yeni quruculuğun, daxili vəziyyətin stabilizləşməsinin zəruri tədbirlərini gerçəkləşdirməyə başladı. 1994-cü ilin mayından cəbhə xəttində atəşkəs barədə razılığın əldə olunması ilə ölkə yeni bir mərhələyə daxil oldu. Əslində, işğalçı Ermənistan cəbhədə daha irəliləyə bilmədiyini, itkilərinin artıdığını görüb atəşi dayandırmağa məcbur oldu.

Millət fasiləsiz hüznü unudub gələcək haqqında, azadlıq

Dağılmış iqtisadiyyatı müasir dünyanın tələbləri səviyyəsində bərpa etmək, ordu quruculuğu prosesinə keçmək mahiyyət etibarilə gələcək inkişaf üçün təməl addımlar idi və bütün bunların hamısı cəbhədə atəşkəsin əldə olunmasından sonra həyata vəsiqə ala bildi. Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələrini görməsinə və dünyanın qabaqcıl strukturları ilə əlaqələrin qurulmasına start verildi. Bütün bu proseslər sonrakı illərdə davamlı surətdə bir-birini əvəzləyən uğurların təminatçısı və müdafiəsi oldu.

İctimai qayda-qanun mühitinin, qanunçuluğun aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi tanıdan, ictimai quruluşu müəyyən edən əsas amil olan yeni Konstitusiyaya qəbul edildi. Prezident Heydər Əliyevin bir epoxadan digərinə əhəngdar keçidi təmin edən çəvik təfəkkürlü, modern rəhbər obrazı xarici arenada cəmiyyətimizin həyatındakı haqqı azadlıq arzusunun, dünyaya inteqrasiya seçiminin görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi potensialın açılmasına, hüquqi xilasdan köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi daşmasına böyük bir impuls verdi.

Heydər Əliyev həm də, sözün haqqı mənasında, bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə – istər sovet zamanı, istərsə də dövlət müstəqilliyinin xilas edilib möhkəmləndirilməsi dövründə xalqımıza və ölkəmizə tarixi nailiyyətlər qazandırıb. Bütövlükdə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə həyatın bütün sahələrində genişmiqyaslı tədbirlər görüldü, islahatlar aparıldı.

Heydər Əliyev heç bir işini yarımqı qoymurdu. O hansı işə başlayırdısa, onu yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu ən müxtəlif sahələrə

bunu da səciyələndirən çoxlu sayda sosial-mədəni inkişaf hadisəsi var. Onun ölkəmizə ali rəhbərliyinin bir qənaəlik müddəti əhatə edən hər iki dövründə Azərbaycan ədəbiyyatına və dilinə, incəsənətinin müxtəlif sahələrinə çox böyük diqqət yetirilib, ciddi və davamlı təşkilatçılıq işləri görüldü.

Hər şeydən əvvəl, Heydər Əliyevin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm cəhəti indiyə qədər xalqın yaratmış olduğu mədəniyyətə davamlı və hərtərəfli qayğı göstərilməsi olmuşdur. Tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, təbliğ olunması, klassiklərin xalqa tanıtılması istiqamətində müxtəlif tədbirlər ümummilli liderin fəaliyyətində üstün yer tutmuşdur. Bu çox vacibdir, çünki xalq bəzən yaratdığı mədəniyyəti unuda da bilər. Məsəl üçün, Dədə Qorqud eposu kimi nəhəng əsər əsrlər boyu ya unudulub, ya da ortaya çıxandan sonra lazımi səviyyədə dəyərləndirilməyib. Yalnız haqqı xalq lideri, yüksək zəkali dövlət xadimi olan Heydər Əliyev onu tam səviyyəsi və gücü ilə Azərbaycan xalqına qaytarıb. Nizami, Nəsimi, Füzuli, Vəqif kimi söz ustalarının, eləcə də mədəniyyətimizin və incəsənətimizin ən müxtəlif sahələrinə aid abidələrin xalqa tanıtılması Heydər Əliyevin mədəniyyət siyasətinin çox önəmli bir yönünü təşkil edirdi.

Ulu öndər Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsində gördüyü ikinci mühüm iş müasiri olduğu mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət yetirilməsi idi. Böyük rəhbər yaxşı bilirdi ki, incəsənəti, mədəniyyəti, ədəbiyyatı böyük istedadlar yaradır və yaşadırlar. Buna görə də Heydər Əliyevin dövründə yaşayan bütün mədəniyyət xadimlərinə, istedadlara qayğı göstərilməsi, onlara yüksək adlar və mükafatlar verilməsi, yaradıcılıqlarının inkişafı üçün lazımi işlər görülməsi, onların cəmiyyətdəki nüfuzları yüksəldilmişdir.

Təsadüfi deyildir ki, "Global Firepower" təşkilatının dünya ölkələri ordu-larının gücü ilə bağlı hazırladığı yeni hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdıqı halda, ordumuz 52-ci yeri tutmuşdur. Bu isə Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiq etmişdir. Hər kəsə məlumdur ki, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artmış, cənab Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavod yaradılmış, bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsul istehsal olunaraq nəinki ordumuzun potensialı gücləndirilmiş, eyni zamanda, hərbi məhsullarımızın ixrac olunmasına başlanılmışdır.

Xarici ölkələrdən ən müasir zirehli texnikalar, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, nəqliyyat vasitələri, helikopterlər, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yayılım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri, eləcə də digər texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da gücləndirilmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhəyanı zonalara ardıcıl səfərlər edərək hərbi qulluqçularla görüşməsi, onlarda son-suz mübarizə əzmini aşılayan qətiyyətli çıxışları və düşməne ünvanlanmış tutarlı ismarıcları şəxsi heyətdə sarsılmaz ruh yüksəkliyi yaratmışdır. Hər kəsə

il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçuya dövlət tərəfindən indiyədək Bakıda 629, Gəncədə 632, Naxçıvanda 18 mənzil verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və vətəranları ilə mütəmadi olaraq görüşmələri,

“...Mənim bir amalım var, güclü Azərbaycan dövləti qurmaq və xalqa layəqətlə xidmət etmək...”

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı

onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri Vətən uğrunda, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təəcəssümüdür. İşğal altında olan tarixi torpaqlarımız xalqımız əmindir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə tezliklə düşmənlərdən təmizlənəcək və doğma yurdumuzun hər bir guşəsində Azərbaycan bayrağı dalğalanacaqdır.

açarkən xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanmış, uzun müddət istintaq aparılmasına baxmayaraq, şərişsizlik ucbatından iş üzrə

ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmadığından təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin 2005-ci ildən başlayaraq təcürbəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilmiş-



Dağlıq Qarabağ münacişəsinin hallində də əksər beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Qeyd olunmalıdır ki, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bir çox ən mötəbər beynəlxalq təşkilatlar münacişənin ölkəmizin ərazi bütövlüyü qarçivəsində həllini tapmasını özündə əks etdirən çox önəmli qətnamələr qəbul etmişlər. Belə ki, BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münacişə ilə bağlı bizim haqlı mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişlər. Onu da qeyd etmək lazımdır ki, əvvəlki illərdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT ölkəmizin lehina ədalətli qətnamələr qəbul etmişdir ki, bu da münacişənin həlli üçün hüquqi baza yaratmışdır.

Göründüyü kimi, müdrik siyasət sayəsində, müxtəlif maneələrə, o cümlədən erməni lobbı təşkilatları tərəfindən əleyhinizə aparılan kampaniyalara baxmayaraq dövlətimiz sözügedən münacişənin həlli məsələsində beynəlxalq təşkilatların dəstəyini qazana bilmis, Ermənistanın işğalçı siyasəti ifşa edilmiş, Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması təsdiqini tapmış, qondarma "Dağlıq Qarabağ"ı heç bir dövlət tanımamış, orada keçirilən qondarma "referendum"u bizim qonşu ölkələrimiz və əksər beynəlxalq təşkilatlar pisləmişdir. Bununla belə, dünyada gedən proseslər, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələri icra mexanizminin olmaması, onların icra edilməməsi onu deməyə əsas verir ki, beynəlxalq hüquq işləmir. Buna görə də, son illər ərzində beynəlxalq davranış qaydalarına dəyişmiş, beynəlxalq hüquq normaları arxa, güc amili isə ön plana keçmişdir. Bütün bunları nəzərə alan müdrik rəhbərimiz cənab İlham Əliyev münacişənin həlli ilə bağlı hər iki istiqamətdə işini mükəmməl quraraq, həm beynəlxalq dəstək və hüquqi baza, həm də qüdrətli Silahlı Qüvvələr formalaşdırmışdır.

Sözsüz ki, istər diplomatik danışıqlar əsasında sülh, istərsə də hərbi yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü qarçivəsində öz həllini tapmalıdır və bu belə də olacaqdır. Odur ki, hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı bunu özünə tələq etməklə, tarixi torpaqlarımızı düşməndən azad etmək üçün hər an Ali Baş Komandanın əmrinə hazırdır.

Müstəqil Azərbaycan etibarlı allərdədir

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri mükəmməl idarəçilik irsi yaratmaqla, gələcək nəsillərin bundan bəhrələnməsi üçün geniş imkanlar açması olmuşdur. Bu da ondan irəli gəlirdi ki, ümummilli lideri xalqımızın həyatının müəyyən dövrü deyil, əbədi təleyi düşündürürdü. Bu səbəbdəndir ki, 2003-cü ildə Azərbaycan xalqı ölkənin gələcək təleyi ilə bağlı onun tövsiyəsinin intizarında olarkən, ulu öndər Azərbaycanın gələcəyini düşünməklə verdiyi çox dəyərli məsləhəti ilə xalqı düz yola istiqamətləndirdi. Böyük şəxsiyyətə sonsuz inam baslayan xalq verilən dəyərli tövsiyədən bəhrələnərək düzgün seçim etməklə, Azərbaycan xalqının bitib-tükənmez sevgisini, yüksək etimadını qazanmış möhtərəm Prezidentimiz İlham Əliyevi özünə rəhbər seçdi. Dərin elmi bilikləri, iti zəkası, yüksək erudisiyası, uzaqgörən düşüncəsi, nümunəvi rəhbərlik qabiliyyəti, təvazökarlığı, sadəliyi və ən əsası Heydər Əliyev siyasətinə sədaqəti cənab Prezident İlham Əliyevə xalqın böyük rəğbətini qazandırdığından, o, 11

aprel 2018-ci il tarixdə keçirilmiş Prezident seçkilərində də mütləq səs çoxluğu ilə növbəti qətiyyətli qələbəsinə əldə etdi. Sözsüz ki, bu qələbə ulu öndərə və cənab Prezidentə olan misilsiz millət sevgisindən irəli gələn zərurətdən doğurdu. Mustafa Kamal Atatürk demişdir: "Millət sevgisi qədər böyük mükafat ola bilməz."

Millətə xidməti həyat amalına çevirmiş cənab İlham Əliyev xalq qarçivəsində verdiyi vədləri əməlləri ilə doğruldayaraq hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdi. Möhtərəm Prezidentin vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşması, onların ciddi problemləri ilə bağlı məsələləri nəzarətə götürməsi, bir çox hallarda şəxsən qərar qəbul etməklə üzlaşdıqları bütün çətinlikləri aradan qaldırması dövlətin və rəhbərinin vətəndaşa verdiyi yüksək dəyərin göstəricisidir. Məlum olduğu kimi, 2015-ci ildə ölkədə baş vermiş iki devalvasiya keyli vətəndaşın xarici valyuta ilə götürdüyü kreditlərin ödənilməsində çətinliklə üzlaşmasına səbəb oldu. Ötən dövr ərzində bu məsələ dəfələrlə cəmiyyətdə, müxtəlif dövlət orqanlarında müzakirə ediləsə də, çıxış yolu üçün fərqli təkliflər irəli sürülsə də öz həllini tapa bilmədi. Devalvasiyalar baş verdiyi andan sözügedən məsələni diqqətinə saxlayan cənab Prezident bu ilin fevral ayında özünün də qeyd etdiyi kimi, analoqu olmayan fərman verməklə problemin həllinə nail oldu. Bununla əlaqədar saysız-hesabsız misallar göstərmək olar. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, müdrik liderimizin analoqu olmayan siyasəti alternativ istisna edir.

Təbii ki, ölkəmizin hərtərəfli inkişafında və əldə etdiyi ardıcıl uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Onun, daxili və xarici siyasətdə bütün dünyada təqdir olunan fəaliyyəti, ölkəmizdə təhsilin, səhiyyənin, elmin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği istiqamətində gördüyü böyük işlər, sadalamaqla bitməyən mütərəqqi və xeyirxah əməlləri dövlətimizin qüdrətlənməsinə və millətimizin rifahına töhfələr verməkdə davam edir.

Mehriban xanımın dövlətimizin və digər dövlətlərin ali mükafatları ilə təltif olunması, bu nəci insanın Vətənimiz və xalqımız qarçivəsindəki müstəsna xidmətlərini və beynəlxalq səviyyədə gördüyü mühüm əhəmiyyətli nəhəng işləri ehtiva etməklə, onlara verilən yüksək dəyərdən irəli gəlir. Mehriban xanımın zəngin elmi bilikləri, dərin düşüncəsi, mükəmməl idarəçilik qabiliyyəti, millətə, dövlətə, milli-mənəvi dəyərlərə sadiqliyi, övladlarına məhəbbəti, davranışı və səmimiyyəti, eləcə də bütün qadınlara örnək olan digər müsbət keyfiyyətləri ona həm ölkəmizdə, həm də ölkəmizdən kənarada daim hörmət və məhəbbət qazandırmışdır.

Qürurumuzu artıran haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilmiş yuxarıda qeyd olunan, eləcə də sadalaya bilmədiyimiz digər islahatlar və görülen nəhəng işlər sayəsində bu gün Azərbaycanın artıq dünyanın demokratik və sürətlə inkişaf edən dövlətlərinin sırasında cəkilir. Ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin özünü hər zaman xalqın birinci xidmətçisi kimi təqdim edən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və bu siyasətin xalq tərəfindən dəstəklənməsi Azərbaycanı daha da qüdrətlənəcəyindən xəbər verir.

Əminliklə deyə bilərik ki, şərafli ömründü Azərbaycanca fəda etmiş dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı dünyanın hər yerində daim dərın hörmətlə çəkiləcək, onun əziz və unudulmaz xatirəsi millətimiz tərəfindən əbədi olaraq xüsusi ehtiramla yad ediləcəkdir.

məlumdur ki, dövlətimizin və xalqımızın təhlükəsizliyini, eləcə də müdafiəsini, habelə əmin-amanlığı layəqətlə qoruyan rəşadətli ordumuz, 2016-cı ilin aprel ayında mövqelərimizə doğru irəliləməklə, işğal altında saxladığıları ərazilərimizi bir qədər də genişləndirməyə cəhd göstərən düşmənin layiqli cavabını vermmiş və qəhrəman hərbiçilərimiz böyük cəsurluq və şücaət göstərməklə nəinki öz mövqelərini qoruya bilmis, hətta düşməni öz əvvəlki mövqelərindən də geri çəkilməyə məcbur etməklə, bir sıra mühüm strateji məntəqələri işğaldan azad etmişdir.

Aprel döyüşlərindən dərhal sonra, dövlət başçısı cənab İlham Əliyevin birinci xanım Mehriban Əliyevə ilə birlikdə cəbhəyanı zonalarda yerləşən yaşayış məntəqələrində gətməklə, orada yerli sakinlərlə görüşmələri, hər zaman onların yanında olduqlarını bildirmələri dövlətin öz vətəndaşlarına olan diqqət və qayğısının parlaq təzahürü idi. 2018-ci ilin may ayında da atəşkəsi ciddi şəkildə pozaraq öz işğalçı niyyətini davam etdirmək istəyən düşməni növbəti dəfə uğursuzluğa düşürən ordumuz Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini, o cümlədən Şərrur rayonunun Güznütü kəndini düşməndən azad edərək dövlət sərhədi boyunca əlverişli əraziləri öz nəzarətinə götürmüşdür. Hər iki döyüş əməliyyatlarında Azərbaycan hərbiçilərinin göstərdiyi peşəkarlıq və qəhrəmanlıq ordumuzun yüksək döyüş ruhunu və qabiliyyətini, torpaqlarımızı azad etməyə hər an qadir olduğunu və qələbə əzmini əyani nümayiş etdirdi. Haqqında fəxrlə danışdığımız bu uğurlar Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, ordumuzun gücünün, hərbi qulluqçılarımızın qəhrəmanlığını və xalqımızın mübarizliyinin sıx vəhdəti nəticəsində əldə olunmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən möhtəşəm hərbi paradda 240-dan çox hərbi texnikanın, gəmilərin, 70-dən artıq uçuş vasitəsinin, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikaların, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatlarını kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunması Silahlı Qüvvələrimizin daha da qüdrətlənəsindən xəbər verir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti, gərgin əməli, yorulmaz fəaliyyəti və sarsılmaz qətiyyəti sayəsində dövlətimizin sürətlə hərtərəfli inkişafı, o cümlədən ölkə iqtisadiyyatının durmadan güclənməsi Silahlı Qüvvələrə kifayət qədər vəsait ayrılmasına imkan vermişdir ki, bu da maddi-texniki bazanın, şəxsi heyətin təminatının və sosial müdafiəsinin daha da gücləndirilməsinə şərtlənmişdir. Bu istiqamətdə görülen nəhəng işlər sırasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçılarının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanı hərbi qulluqçılarımızda xüsusi ovqat yaratmaqla döyüş ruhunu artırmış, onların və ailə üzvlərinin sonsuz sevincinə səbəb olmuşdur. Qeyd olunmalıdır ki, Silahlı Qüvvələrdə 20

Prokurorluq hər zaman dövlət qayğısı ilə əhatə olunmuşdur

Məlum olduğu kimi, Heydər Əliyevin növbəti dəfə hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü əsasında həyata keçirilən islahatlar qarçivəsində görülen nəhəng işlər sayəsində və təməl prinsiplərin mövcud tələblərə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tamamilə yenidən qurularaq, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri və fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevirildi. Ümummilli liderin prokurorluq işçilərinin rifahına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə prokurorluq işçiləri tərəfindən sonsuz sevinc hissləri ilə qarşılanmaqla, onlarda böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur.

Dərin minnətdarlıq hissi ilə xüsusi vurğulanmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan bütün hüquq-mühafizə orqanlarına, həmçinin prokurorluğa hərtərəfli diqqət və dövlət qayğısı göstərilməsi ənənəsi, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" bu qayğının bariz nümunəsi olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində inkişafın, təkmilləşmənin və hərtərəfli müasirləşdirilmənin təməlini qoyan bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, fəaliyyətinin daha səmərəli təşkil, digər hüquq-mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi, eləcə də, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratdı ki, bu da prokurorluq işçilərinə özünəgüvən hissini bir qədər də artırdı.

Ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən ardıcıl olaraq, Respublika Hərbi Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Qaxax, Zaqatala və Gəncə hərbi prokurorluqlarının ən müasir standartlara uyğun tikilməklə, bütün zəruri avadanlıqlarla təchiz olunmuş inzibati binalarla təmin olunması, əksər hərbi prokurorluqların inzibati binalarının əsaslı təmir edilməsi, əməkdaşların maddi və sosial təminatının daha da yaxşılaşdırılması hərtərəfli dövlət qayğısından irəli gəlir. Bütün bunlar isə hərbi prokurorluq əməkdaşlarını xidməti vəzifələrinə vicdanla və daha məsuliyyətlə yanaşmağa sövq edir.

Hərbi Prokurorluğa və onun işçilərinə dövlət səviyyəsində verilən yüksək dəyərin məntiqi nəticəsi olaraq, 2005-ci ildən başlayaraq, xüsusən də son dövrlərdə bu qurum fəaliyyətində ardıcıl uğurlar qazanmışdır. Hərbi Prokurorluğun əldə etdiyi nailiyyətlərdən söz

dir. Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, qeyd olunan vaxtdan etibarən Silahlı Qüvvələrdə səbəbindən asılı olmayaraq baş vermiş istənilən ölüm faktı üzrə cinayət işi başlanmış, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri, eləcə də hər bir fakt və əmələ hüquqi qiymət verilməsi təmin edilmişdir. Eyni zamanda, hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına bununla əlaqədar zəruri tədbirlər görülməsi barədə təqdimat göndərilərək, həmin halların qarçivəsindən alınması, eləcə də iş üzrə əməllərinə cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol verməsi şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş zəruri tədbirlər, o cümlədən Hərbi Prokurorluğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Ötən il Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin digər fərqli illərlə müqayisəli təhlili aparılarkən məlum olur ki, hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci ilə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 1998-ci ilə müqayisədə 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci ilə müqayisədə 29 dəfə, fərarilik cinayətləri 1998-ci ilə müqayisədə 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci ilə müqayisədə 1000 dəfə, təbəccil qaydaları əleyhinə olan cinayətlər 2007-ci ilə müqayisədə 2 dəfə, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işğncə vermə cinayətləri 2007-ci ilə müqayisədə 2 dəfə, təbəlik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamməmə qaydalarını pozma cinayətləri 2013-cü ilə müqayisədə 41,7 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 1998-ci ilə müqayisədə 36 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 1998-ci ilə müqayisədə 51,4 faiz, qeyri hərbi cinayətlər 1998-ci ilə müqayisədə 10,2 faiz, 1998-ci ilə müqayisədə qəsdən adam öldürmə cinayətləri 5 dəfə, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalmışdır.

Dünyanın global kataklizmlərlə, sarsıntılarla qarşılaşdığı, müxtəlif inqilabların, terror aktlarının tuğyan etdiyi bir dövrdə ölkəmiz nəinki sabitliyi, əmin-amanlığı qoruyub saxlayır, bütün sahələr üzrə irəliləyişə inamli addımlar ataraq, ardıcıl uğurlara nail olur. Dərinləşən islahatlar fonunda hətta dünyada ciddi maliyyə-iqtisadi böhran şəraitində belə inkişaf tempini davam etdirir, iqtisadiyyatını uğurla şəxələndirir, regional və global təhlükəsizlik məsələlərində sabitləşdirici faktor kimi çıxış edir. Təsədüfi deyildir ki, son 15 il ərzində iqtisadiyyat 3,2 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə, sənaye

Milli Məclisin Sədri Oqtay Əsədov Romada yüksək səviyyəli rəsmi görüşlər keçirib

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyada səfərdədir. Nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-İtaliya Dostluq Qrupunun təmsilçiləri ilə görüşüb.

Əvvəlcə Oqtay Əsədov İtaliya Respublikası Senatının yerləşdiyi Palazzo Madama sarayında ölkə parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olub.

Sonra Milli Məclisin Sədri İtaliya Respublikası Senatının Sədri xanım Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.

Oqtay Əsədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya rəsmi səfərinin önəmini vurğulayaraq, səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə Ita-

liya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarşılıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib.

İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən Oqtay Əsədov diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu gündə 44 ikitərəfli sənəd imzalanıb. Bu sənədlərin ən önəmliilərindən biri "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamədir.



liya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarşılıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib.

İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən Oqtay Əsədov diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu gündə 44 ikitərəfli sənəd imzalanıb. Bu sənədlərin ən önəmliilərindən biri "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamədir.

İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu bildiren parlamentin sədri deyib ki, TANAP, TAP, "Cənub Qaz Dəhlizi" layihələri əlaqələrimizin daha da inkişaf edəcəyinə inamı artırır. Hazırda Azərbaycanda 50-dək İtalyan şirkəti fəaliyyət göstərir, bu şirkətlərin sayı getdikcə çoxalacaq.

Oqtay Əsədov qeyd edib ki, ölkələrimiz arasında mədəni, humanitar əlaqələr də inkişaf edir. Heydər Əliyev Fondu iki ölkə arasında siyasi, mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.

Sədr Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb, dostluq qruplarının işini yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışılıb. Bildirib ki, 2010-cu ildə İtaliya Senatının Cənubi Qafqazda vəziyyət haqqında qətnaməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox

abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrin ölkəsində yüksək dəyərləndirildiyini deyib, humanitar əlaqələrin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Maria Elizabetta Alberti Kasellati İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyini söyləyib. Senatın sədri bildirib ki, İtaliya şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır.

Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Senatın sədri deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.

Səfər zamanı Oqtay Əsədov İtaliya Respublikasının Deputatlar Palatasının Sədri Roberto Fiko ilə görüşüb.

Görüşdə vurğulanıb ki, İtaliya ölkəmizin Avropada və dünyada mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında sıx dostluq əlaqələri var, İtaliya və Azərbaycan yaxın dost və strateji tərəfdaşdır.

İkitərəfli münasibətlərin bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini deyən Oqtay Əsədov İtaliya və Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq əlaqələrindən danışılıb. Bildirib ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlər sayəsində daha da möhkəmlənib. Milli Məclisin Sədri Prezident İlham Əliyevin 2005-ci, 2008-ci və

Əsədov vurğulayıb ki, Heydər Əliyev Fondu siyasi və mədəni əlaqələrin möhkəmlənməsində əvəzədləməz işlər görməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr iki ölkə arasında humanitar sahədə əməkdaşlığa xüsusi töhfə verir.

Vurğulanıb ki, Mehriban Əliyeva keçən il İtaliyaya rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən bərpə edilən Müqəddəs Sebastian kateqoriyalarının açılış mərasimində iştirak edib. Ölkələr arasında əlaqələrin inkişafında parlamentlər yaxından iştirak edirlər. Son illər Azərbaycan Milli Məclisi ilə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb.

Ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsinə yaxından maraqlıdır. Azərbaycan Avropa institutları ilə yaxından əməkdaşlıq edir.

İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko bildirib ki, ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir, parlamentlərarası əlaqələr də inkişaf edir. Bu da iki ölkə arasında olan münasibətlərə öz töhfəsini verir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Qeyd edilib ki, münaqişəyə dair İtaliya Senatının qəbul etdiyi "Cənubi Qafqazda vəziyyətlə bağlı" Qətnamə çox mühüm və tarixi əhəmiyyətə malikdir. Bu qətnamədə İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə, Cənubi Qafqazda sülhün bərqərar olunmasında

ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verdiyi öz əksini tapıb.

Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya parlamentində Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Dostluq Qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə də görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu, parlamentlərarası əlaqələrin də yaxşı səviyyədə olduğu qeyd edilib.

Bildirilib ki, İtaliya Avropada Azərbaycanın ən mühüm ticarət tərəfdaşdır. İndiyədək İtaliyanın Azərbaycanda ticarət, sənaye, tikinti, xidmət, bank və sığorta sahələrində 100 şirkəti qeydiyyatla alınıb. 2018-ci ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6,22 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın xarici ticarətinin 20,11 faizinə bərabərdir. Cari ilin yanvar-mart ayları ərzində isə iki ölkə arasında 1,48 milyard dollar həcmində ticarət əməliyyatı həyata keçirilib. Bu gün hər iki ölkənin iqtisadi potensialı imkan verir ki, bu göstəricilər yüksək olsun. Vurğulanıb ki, ölkələrimiz arasında mütemadi olaraq qarşılıqlı biznes forumları, işgüzar görüşlər keçirilir.

Görüşdə enerji sahəsindəki uğurlu əməkdaşlıqdan da danışılıb. Qeyd olunub ki, son illərdə Azərbaycan-İtaliya əlaqələri ikitərəfli münasibətlər müstəvisindən kənara çıxaraq bütövlükdə Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fəzasına qədəm qoyub.

Bizim "Şahdəniz", "Abşeron", "Ümid" və digər yataqlarımızda təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələcək 100 il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir. Gələcəkdə TANAP və TAP qaz boru kəmərləri bu yataqlardan hasil olunan təbii qazı Avropa bazarına çıxaracaq.

Bu layihələr, ümumilikdə Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bununla da Avropa və İtaliya özünün enerji təminatında şəxələndirməni təmin etmiş olacaq. Bu layihələrin ("Şahdəniz-2", TANAP, TAP) həyata keçirilməsi istiqamətində işlər sürətləndirilib.

İtaliya parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi də ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının münasibətlərin dərinləşməsinə mühüm rol oynadığını vurğulayıb.

Görüşdə iqtisadi, siyasi sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Asiman ƏSƏDOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Daxili işlər naziri xidmətə qəbullu bağlı Qubada və Hacıqabulda sıra baxışları keçirib



Kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 3-də və 7-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Quba və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində respublikanın Şimal, Aran və Cənub zonalarının ərazi polis orqanlarında vakant olan sırayı və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbullu bağlı sıra baxışları keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aidiyyəti baş idarə və şəhər, rayon polis şöbələri rəislərinin də iştirak etdikləri sıra baxışlarında həmin bölgələrdə yaşayan, Post-Patrol Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən 393 nəfər iştirak edib.

Nazir ayrı-ayrılıqda hər bir gəncin zahirı görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. İddiaçıların arasından daha hazırılıqlı olan 200 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Tədbirdə çıxış edən nazir vətəndaşlara xidmətin şərfəli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlinə xalq-iqtidar birliyinin, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin,

ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.

Nazir R. Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərfəli polis adını uca tutmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şörf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzvlərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Polis orqanlarında vakant olan post-patrol xidməti vəzifələrində xidmətə qəbullu bağlı növbəti tədbir mayın 13-də DİN-in Daxili Qoşunlarının Bərdə rayonundakı hərbi hissəsində keçiriləcək.

Azərbaycanla Koreya statistika qurumları arasında əməkdaşlıq genişləndirilib



Mayın 8-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi (KOSTAT) arasında əməkdaşlıq məsələlərinə həsr olunan geniştərkibli görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə "Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi" layihəsinin hazırlıq məsələləri müzakirə olunub. Layihənin əsas məqsədi modul tipli milli təlim proqramlarının hazırlanması, müasir statistik təlim proqramlarının və innovativ texnologiyaların tətbiqi ilə sosial, iqtisadi statistika və ev təsərrüfatları arasındakı seçmə statistik müayinələrin aparılması sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının gücləndirilməsinə dəstək vermək üçün Dövlət Statistika Komitəsinin maddi texniki bazasının möhkəmləndirilməsi, Azərbaycanda həyata keçirilən islahatlara və bununla da ölkənin milli inkişaf məqsədlərinə nail olmasına töhfə verilməsi, Koreya Respublikası və Azərbaycan Respublikası arasındakı qarşılıqlı dostluq əlaqələrinin daha da genişləndirilməsidir.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qeyd edib ki, ötən il "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında "Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi" layihəsinin təbqiqinə dair anlaşma memorandumu uğurla icra olunaraq başa çatdırılıb. Anlaşma memorandumunda nəzərdə tutulmuş bütün fəaliyyətlər təmin edilib, eyni zamanda, rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə təbtiq olunan standartlara uyğun üslubda, istifadəçiyönümlü "Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS" statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Hazırda Koreya Statistika Komitəsi ilə birgə yeni – "Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi" layihəsi üzrə hazırlıq tədbirlərinə başlanılıb.

Koreya Respublikasının Azərbaycandakı səfəri Kim Tonq Op qeyd edib ki, Dövlət Statistika Komitəsi ilə ödənilmiş əməkdaşlıq bu sahədə yeni perspektivlər yaradıb və statistika qurumlarının birgə səyi nəticəsində cari ildə də nəzərdə tutulan fəaliyyətlərin uğurla başa çatdırılacağına ümid edir.

Sonra KOSTAT-ın təmsilçisi, layihənin icraçı direktoru Çarli Seo proqrama dair ümumi məlumat və fəaliyyətlərə həsr olunan təqdimatla çıxış edib. Bildirib ki, layihənin icrası nəticəsində statistika sahəsində modul tipli milli təlim proqramları hazırlanacaq, təlimlər təşkil ediləcək, statistik təlimlərin keçirilməsi üçün zəruri avadanlıqlarla təchiz olunmuş təlim otağı yaradılacaq.

Görüşdə tərəfləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.


Azərbaycan-Gürcüstan dostluğu sarsılmazdır

Mayın 8-də Milli Məclis Sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanın və Gürcüstanın strateji tərəfdaş olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində yaxşı əlaqələr var.

Bildirilib ki, Azərbaycanın və Gürcüstanın geosiyasi mövqeyinə əsasən burada baş verən proseslər Avropada və digər yerlərdə öz nəticəsini göstərir. Azərbaycanın karbohidrogen ehtiyatlarını Avropaya Gürcüstan vasitəsilə nəql edir. Bu da hər iki dövlətin əhəmiyyətini olduqca artırır.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri deyib ki, parlamentlərarası əlaqələr bizim üçün çox mühümdür. Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu əlaqələrin inkişafında fəaldir. Gürcüstan tərəfi də əlaqələrin inkişafı üçün addımlar atır. Gürcüstanın və Azərbaycanın ortaq dəyərləri var. Bizim problemlərimiz də ortaqdır. Bunlardan biri də ərazi bütövlüyü məsələləridir. Bu problemləri bir-birimizə dəstək olaraq həll edə bilərik.



Gürcüstanla Azərbaycan müxtəlif iqtisadi layihələrdə birgə iştirak edir. Ölkələrimizin və xalqlarımızın dostluğu sarsılmazdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Ulu öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamız Sovet İttifaqının geridə qalmış regionlarından ən sürətlə inkişaf edən respublikalarından birinə çevrilmişdir. Belə ki, 1969-1982-ci illərdə ən böyük səviyyədə elmi tədqiqatların aparılması, milli kadrların hazırlanması, azərbaycanlı gənclərin elmi-texniki və mədəni potensialını yüksəltmək, ölkəmiz üçün son dərəcə vacib olan ixtisaslara yiyələnmək üçün keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmiş və digər sahələrdə əldə olunan nailiyyətlər Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Təbii ki, xalqın taleyində bu cür mühüm rol oynamış, doğma Vətəninin çiçəklənməsi namına böyük təhəssül vermiş belə dəhi şəxsin taleyüklü anda hakimiyyətdə qayıdışı cərayən edən ictimai-siyasi və tarixi proseslərin labüd nəticəsi idi.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə yenidən gəlməsi ilə Azərbaycanca baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, ölkədə sabitlik bərqərar edilmiş, qanunsuz silahlı birləşmələr tərkisilah olunaraq, vahid komandanlıq sistemində nəzami ordu yaradılmış, dinc quruculuq işlərinə başlanılmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açılmışdır. Bununla yanaşı, ümummilli liderin ikinci dəfə hakimiyyətdə olduğu 1993–2003-cü illərdə respublikamızın bütün sferalardan, o cümlədən beynəlxalq münasibətlər, iqtisadiyyat, kənd təsərrüfatı, humanitar-mədəni və sosial sahələrdə sürətli inkişaf prosesi baş vermişdir. Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz nitqində bu barədə demişdir: “Bələ bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkid və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başladı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərkisilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında aldığı xidmətlərindən, çoxşaxəli idarəçilik və dövlətçilik fəaliyyətindən bəhs edərək respublikada etno-konfessional durumu tənzimlənməsi istiqamətində göstərdiyi səyləri xüsusi qeyd etməliyik. Çünki Azərbaycan kimi multietnik və polikonfessional xarakterə malik olan ölkələrin rifahı və inkişafı bilavasitə etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətın apardığı konkret siyasətlə bağlıdır. Bununla yanaşı, ölkədə mövcud olan etnik-mədəni, dini müxtəlifliyin qorunması və etno-konfessional münasibətlər sahəsində düzgün siyasətın həyata keçirilməsi milli təhlükəsizliyin təmin olunması-

təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi “Azərbaycançılıq” artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər”.

Akademik R.Mehdiyev
qeyd etdiyi kimi, azərbaycanlıq mərkəzi milli ideologiya olaraq
ictimaiyyət tərəfindən tez dəstək
görmüşdür. Bunun son səbəbi odur
ki, yalnız bu ideya ölkəmizdə
yaşayan bütün xalqların və dinlərin
ümumiyyətlərini ümumi tarix,
mədəniyyət və mədəni dəyərlər,
ümumi ünsiyyət dili ətrafında, bir
sözlə, vahid ideologiya çətri altında
birləşdirməyə qadirdir. Başqa cür
desək, azərbaycanlıq – müstəqil
Azərbaycan ölkənin bütövlü-
yünün, birlik və həmrəyliyin
ümumiləşmiş ifadəsi, müxtəlif
xalqların, mədəniyyətlərin,
əxəllərin, konfessiyaların vəhdəti,

min azərbaycançılıq ideologiyasının tərkib hissəsi olduğunu vurğulamışdır.

Odur ki, ulu öndər
azərbaycançılıq məfkurəsini dövlət
ideologiyası səviyyəsinə qaldırmaqla
yanaşı, həm də Azərbaycanda mul-
tikulturalizm siyasətinin banisi və
memarı sayılır.

Heydər Əliyev hakimiyyətə
çatdığı gündən ölkəmizdə yaşayan
azsayılı xalqların, etnik qrupların hü-
quq və azadlıqlarının qorunmasına,
onların maddi-mənəvi tələbatlarının
ödənilməsinə böyük həssaslıqla ya-
naşmış, bu məsələni daim öz diqqət
mərkəzində saxlamışdır. Məhz onun
təşəbbüsü və göstərişi ilə milli azlıq-
ların ədəbiyyatı, dil, adət-ənənələrinin
mühafizəsi və inkişaf etdirilməsi
hüquqı baza yaradılmışdır. Ümum-
milli liderin hakimiyyəti dövründə
qəbul edilən bir sıra qanunlarda

tarixi əhəmiyyət kəsb edən əlamətlər hadisə olmuşdur. Bununla yanaşı, 2002-ci ildə Heydər Əliyevin dəvəti ilə Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel Azərbaycanı ziyarət etmiş, habelə ulu öndərin göstərişi ilə katolik məbədinin inşası üçün Bakının mərkəzində böyük bir ərazi ayrılmışdır. Bütün bunlar ölkəmizdəki azsaylı katolik icması üçün əhəmiyyətli hadisəyə çevrilmişdir.

Göstərilən faktlar bir daha sübut edir ki, ictimai-siyasi fəaliyyəti boyu Azərbaycanda tolerant dəyərlərin və dini-etnik müxtəlifliyin qorunmasına böyük əhəmiyyət verən daha lider multikulturalizm siyasətini sözdə deyil, əməldə həyata keçirmişdir.

Burada onu da qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasəti bu gün Azərbaycan Respublikasının

müəyyən uğurlarını səbəblərini anlamaq mümkündür. Əgər ölkə daxilində Azərbaycan Respublikasının multikulturalizim siyasəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsəbiyyətindən asılı olmayaraq bütün ölkələrə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafına imkan verir. Bu isə öz növbəsində, dünya miqyasında mədəniyyətələri və sivilizasiyalarını dialoquq inkişafı üçün əlverişli şərait yaradır. Odur ki, bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atmışdır. Belə uğurlardan biri kimi son dövrdə siyasi ləksikona daxil olmuş “Bakı prosesi”ni qeyd etmək olar.

Ötən il on illiyini qeyd etdiyimiz və global həərəkəta çevrilmiş "Bakı prosesi" müxtəlif mədəniyyətlər arasında dialoqu inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən və Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu inkişafına xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanda keçirilmişdir.

Prezident İlham Əliyev bu il martın 14-16-da Bakıda keçirilən VII Qlobal Bakı Forumundakı çıxışında "Bakı prosesi"nin önəmini belə ifadə etmişdir: "Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək Bakı prosesinə start verdi. Ötən il biz Bakı prosesinin 10-cu ildönümünü qeyd etdik. Bu, bizim İslam

Azərbaycan multikulturalizminin banisi

Etibar NƏCƏFOV,

*Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Məillətlərərası
münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri,
professor*

nin əsas şərtlərindən biridir.

Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində hakimiyyəti ələ keçirənlər şəxsi mənafeləri namına ölkəni xaos, sürükləyən AXC-Müsavat cütüylə bu və ya həqiqi dəyərləndirməmiş, etno-konfessional münasibətlərin tənzimlənməsi sahəsində kobud nöqsanlara yol verərək tarixən tolerantlığı və multikultural dəyərləri ilə seçilən Azərbaycanda millətlərarası həmrəyliyə böyük ziyan vurmuş, ölkədə bölüclülük siyasəti apararaq cəmiyyətdə nifaq toxumu səpmişdir. Bu yarıtmaz və sərişsiz siyasət, eləcə də xarici güclərin təhriki nəticəsində respublikada separatçı təmayillər baş qaldırmış, Azərbaycannın bütövlüyünə və müstəqilliyinə ciddi təhlükə yaranmış, ölkə az qala vətəndaş müharibəsi girdabına yuvarlanmışdır.

Həmin dövrdə ölkəmizdəki bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Etnik-mədəni, dini zənginliyə malik olan Azərbaycanda etno-konfessional durumun tənzimlənməsi, bə sahədə sağlam mühitin təmin olunması, etnik-dini müxtəlifliyin qorunması üçün güclü siyasi iradə, dövlətçilik təcrübəsi tələb olunurdu. Ulu öndər Heydər Əliyev bu xüsusiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyət kimi belə ağır işin öhdəsindən məharətlə gəlirdi. Ulu öndər azərbaycanlıq məfkurəsinin prinsiplərini bəyan etməkə diləndən, dinindən, millətindən, irqindən, sosial mənsəbiyyatından asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi Vətən namına həmrəyliklə dəvət etdi.

O, Azərbaycan əhalisinin çoxmilli tərkibini bəzən sərvətimiz, üstünlüyümüz hesab edirik, bunu qiymətləndirməyi və qorumağı tapsırdı. Ulu öndər Azərbaycan əhalisinin çoxmilli olmasının əhəmiyyəti ilə bağlı deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".

2006-cı il noyabrın 1-də Prezident İlham Əliyev Gədəbəy rayonunun Slavyankaya kəndinin rus əhalisi ilə görüşrkən həmin dövrdə cərəyan edən ictimai-siyasi proseslər barədə demişdir: “...Hakimiyyətdə olan Xalq Cəbhəsinin adamları ölkəni, əslində, uqurma, dağılmağa döngü aparırdılar. Onlar bir ildə nöqri iqtisadiyyatı dağıtdılar, ölkəni, əslində, hərc-mərcliyə sürüklədilər, həm də Azərbaycanın həmişə məhz fəxr etdiyi millətlərarası həmrəyliyə çox böyük ziyan vurdular. İqtisadiyyatı, fabrikləri bərpa etmək

olar, amma əmin-amanlığı, xoş
münasibətləri, etimadı bərpa etmək
çətindir. Odur ki, əgər Heydər Əliyev
hakimiyyətə bəri il gec gəlsəydi, nə
olacağını, ümumiyyətlə, təsəvvür
etmək çətindir. Lakin o, qayıdan
kimi bütün bunlara son qoydu. Ölkə
onun ərzində məhz belə inkişaf etdi,
indi də üç ildir bu cür inkişaf edir.
Əminəm ki, bu siyasət Azərbaycan
əbədi olacaqdır. Xəttimiz əbədi
olacaq, ona görə də heç kimi nara-
hatlıq keçirməməlidir. Əksinə, indi
əşidərəm ki, əvvəllər çıxıb gedənlərin
bəziləri geri qayıdlar. Bu proses
gedəcəkdir”.

Əslində, “kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisini irəli sürən və azərbaycançılıq məfkurəsinə dövlət ideologiyası məqamına yüksəldən ulu öndərin çiyinlərinə bu müqəddəs əməl uğrunda çox ağır yük düşmüşdü. O dövrdə Azərbaycanı düşdüyü çətin vəziyyətdən çıxarmasını istəməyin dəxili və xarici qüvvələr vətəndaş həmrəyliyinə nail oluması uğrunda əzmlə çalışan ümummilli liderə hər vaxtla mane olmağa çalışırdı. Lakin Azərbaycan xalqının Heydər Əliyevə verdiyi böyük dəstək sayəsində çirkin təxribatların sona uğursuzluqla nəticələndi, etno-konfessional durumun tənzimlənməsi sahəsində mövcud olan nöqsanlar aradan qaldırıldı, ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında qarşılıqlı etimad, anlaşma və dostluq münasibətləri qorunaraq daha da möhkəmləndirildi. Beləliklə, ümummilli lider ölkədə vətəndaş həmrəyliyinin, cəmiyyətdə vəhdətin qurulmasına nail oldu. Çünki ölkəmizdə birliyə çatmağın yeganə düzgün yolu azərbaycançılıq konsepsiyasını elmi-nəzəri səviyyədən dövlət ideologiyası müstəvisinə qaldırmaqdan keçirdi.

Görkəmli akademik Ramiz Mehdiyev 9 noyabr 2007-ci il tarixində mətbuatda dərc olunan "Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi" adlı məqaləsində azərbaycançılığın müstəqilliyimizin ilk illərində baş qaldıran ifrat millətçi və separatçı çağırışlar fonunda mübarizə ideyası kimi meydana çıxdığını bildirirək yazır: "O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçıqlıq əhvalı-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş,

Azərbaycanı özünə Vətən hesab edən bütün xalqları birləşdirən ideyadır.

Azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən birini multikulturalizm təşkil edir. Məlum olduğuna kimi, multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti – etnik-mədəni müxtəlifliklərin qorunmasını əks etdir. Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin bəzənilməsinə yönələn bir siyasət kimi milli azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titlül etnos ilə milli azlıqların etnik, mədəni dəyərlərini içində

etnik-mədəni dəyərlərinin inkişafına yeni şərait yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin yaradır və bununla da cəmiyyətdə inteqrasiya proseslərini möhkəmləndirir. Azərbaycanlılar ideologiyasının əsasında vətəndaş məmərəyliyi və ictimai birliyə nail olmaq məqsədilə etnik-mədəni, dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin inkişafı üçün münbət şəraitin yaradılması prinsipi durur. Şəxsinizim, irqi, etnik və dini ayrı-seçkilik, separatçılıq, diskriminasiya kimi anlayışlar azərbaycanlıq ideologiyasına ziddir. Məhz belə universal, mütarəqi və humanist yanaşma dövlətçilik fəlsəfəmizin təməlini

şəkilidir. Bu isə o deməkdir ki, Azərbaycançılıq etnik-mədəni, dini müxtəlifliyin dövlətlik maraqları namına uzlaşmasını təmin edir. Ulu öndər Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində bu barədə demişdir: “Azərbaycançılıq – öz milli mənsubiyyətin, milli-mənavi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərə sintonizədən, integrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Başqa bir çıxışında ümummilli lider bəyan etmişdir: “Azərbaycan Respublikası çoxmilli dövlətdir. Azərbaycanca müsləmanlarla yanaşı, başqa dirlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dinindən, irqindən, siyasi məqbuliyyətlərindən asılı olmayaraq əzadlıq, hürrüvət imkanları verir”

Gördüyümüz kimi, ümummilli lider öz çıxışlarında Azərbaycanın çoxmillətli bir dövlət olduğunu bildirmiş, eləcə də azərbaycanlıq məfkurəsinin sosial-fəlsəfi mahiyyətini şərh edərkən, bu ideologiyanın tərkib hissəsi olaraq ölkəmizdə yaşayan bütün xalqların özünəməxsus milli-mənəvi dəyərlərinin, adət-nəğmələrinin qorunduğunu, yəni multikulturaliz-

azsayılı xalqların milli kimliyinin qorunmasına əsaslı təminat verilmişdir.

Ulu öndərin əsasını qoyduğu multikulturalizm siyasəti Azərbaycanca dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını təmin etmişdir. Bə, özünü ilk növbədə dörd əsas məqamda göstərir: 1. Ölkəmizdə dini azadlıqların təmin edilməsində; 2. Bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasında; 3. Dini icmaların fəaliyyətinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində; 4. Dinilararası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında.

Homçinin Heydər Əliyev dövlətdən münasibətləri sahəsində bir sıra illərlə imza atmışdır. Belə ki, Ramazan ayında Qafqaz Məsləhətləri İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilən ilay mərasimində Azərbaycandakı bütün diin konfessiya liderlərinin dövlət başçısı ilə bir süfrə ətrafında yığılmaq ənənəsinin əsasını qoymuşdur. Həzrətdə bu gözəl, multikultural ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Eyni zamanda, 16 noyabr
Beynəlxalq Tolerantlıq Günü ilk
dəfə Azərbaycanda 1999-cu ildə
ümummillli lider Heydər Əliyevin
təşəbbüsü və ölkəmizdəki dini kon-
fessiyaların başçılarından iştirakı ilə
qeyd edilmişdir.

Bununla yanaşı, ulu öndər Heydər Əliyev ölkəmizdəki müsəlmanlara, xristian və yəhudi icmalarına əlamətdar dini günlər və bayramlarla bağlı təbrik məktubları ünvanlamış, onların mürcüatlarına böyük diqqətlə yanaşmışdır. Buna nümunə kimi, molokanların kompakt halda yaşadıqları İsmayilli rayonunun İvanovka kəndini göstərmək mümkündür. Ötən əsrin 90-cı illərində həmin kəndin rus əhalisi Heydər Əliyevə mürciət edərək İvanovkadakı kolxoz kənd təsərrüfatı sisteminin saxlanılmasını xahiş etmişdir. Ulu öndər bu kəndin əhalisinin xahişinə böyük həssaslıq göstərərək İvanovkada kolxozun saxlanılması barədə göstəriş vermişdir. Bu isə kənd sakinləri üçün həyatı əhəmiyyət kəsb edən qərar olmuşdur. Çünki hazırda Nikolay Vasilyevič Nikitinin adı daşıyan həmin kolxozun sayəsində kənddəki molokan icması varlığını qoruya bilmişdir.

Heydər Əliyevin Azərbaycanda multikultural dəyərlərin qorunması və inkişafı sahəsində verdiyi töhfələr haqqında danışarkən qeyd etmək lazımdır ki, möhz onun təşəbbüsü ilə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun 28 dekabr 1998-ci il tarixli qərarı əsasında Bakı və Xəzəryanı Yeparxiya bərpa edilmişdir. Bu isə ölkəmizdə yaşayan Rus Pravoslav İcmasının həyatında

Prezidenti cəəab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərə ölkələrində ifadə uğrəyərək ölkəmizdə də siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Dövlət başçısı bu ilin 2-3 may tarixlərində Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyət Ərlərarəsi Dialoq Forumunun təşməi açılış mərasimində bildirmişdir: “Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin əhəvada əslərə boyu yaşamışmış. 2016-cı ilin Azərbaycanı “Multi-kulturalizm ili” elan olunması onu sübut edir ki, bu dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik...Bizim üçün multikulturalizmi həm də siyasətimizin mühüm elementlərindədir. Azərbaycanı multikulturalizmi üzə beynəlxalq mərkəz yaradılıb. Biz də dəyərli təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk...”

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda dünyada multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilən ölkəmizdə tolerant və multikultural dəyərlərin inkişafı istiqamətində dövlət tərəfindən mühüm tədbirlər görülür. Bunun ən bariz nümunələrindən biri tolerantlığın, həbələ mədəni, dini, lingvistik müxtəlifliyin qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 15 may 2014-cü il tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasıdır.

Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin onun xarici siyasətinə də müsbət təsir göstərir, daha konkret desək, onun səmərəliliyini artırır. Ölkənin daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin onun xarici siyasətinə təsir etməsi təsadüf deyil. Q, bir növ qanunauyğunluqdur. Bu qanunauyğunluq daxili və xarici siyasət arasında olan münasibətdən irəli gəlir. Bu münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müyyənedici rol oynayır. Ölkə daxili sabitlik dövlətin xarici siyasətinin stülhüyünümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə ölkə daxili vəziyyətin qeyri-sabit, böhranlı olmasi dövlətin xarici siyasətinin təəcüvüzkarlığına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən biridir.

Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənədiçə rol oynaması ideyasına əsaslanaraq, Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkənin xarici siyasətinə müsbət təsir göstərdiyinin nəticəsində xarici siyasət sahəsində əldə etdiyi

Şeyxülislam Allahşükür Paşazadə: Prezident İlham Əliyev bəşəriyyətin mənəvi ehtiyac duyduğu qlobal ideyalar irəli sürür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibədə Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi və “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından, bu istiqamətdə görülmüş işlərdən söhbət açılır.

– Şeyx həzrətləri, dövlətimiz dinə və dindarlara hər zaman qayğı göstərir. Prezident İlham Əliyevin son sərəncamları bu qayğının bariz nümunəsidir. Bu barədə nə deyə bilərsiniz?

– Bismillahir-rəhmanir-rəhim! Peyğəmbər Salavatullahın hədisi vardır ki, Allah-Təala bir xalqı istəyə, o xalqa müdrik rəhbər, öndər göndərəcək və bu xalqı zülmətdən nura tərəf aparacaq. Şükürlər olsun ki, Azərbaycana belə rəhbərlər lütf edilib və bu şəxsiyyətlərin ümumbəşəri əhəmiyyətli ideyaları sayəsində ölkəmiz, xalqımız adını dünyanın tarix salnamasına həkk etməyə nail olub.

Bəli, Azərbaycan Prezidentinin önəmli qərarları sırasında 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə başlamağımın 40 illiyi münasibətilə verdiyi sərəncamlar xüsusi yer tutur. Mən dövlətçiliyimiz, bölgəmizin tarixi üçün əhəmiyyətli olan bu sərəncamları həm şəxsimə, həm də Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi, eyni zamanda, milli-mənəvi dəyərlərə ali diqqətin bariz nümunəsi kimi qəbul edirəm. Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsinə ifadə edərək dövlətimizin başçısına minnətdarlıq məktubu ünvanlamışıq. Bir daha təşəkkürlərimi Azərbaycanın liderinə, dünya miqyaslı dövlət xadiminə ünvanlamaqdan şərəf duyuram. Zati-əlləri sayəsində nail olduğumuz hər bir uğur dünya müsəlmanlarının, Azərbaycan ictimaiyyətinin və dini mühitimizin nəzərində əlamətdar və tarixi hadisəyə çevrilir. Ölkəmizi bütün sahələrdə inkişaf mərhələsinə qaldıran, dini-mədəni mühitin tərəqqisini təmin edən, sosial-iqtisadi islahatları ilə xalq-dövlət birliyini möhkəmləndirən Prezidentimiz yüksək təfəkkürü sayəsində XXI əsrdə

bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən ideyalar irəli sürür və onların reallaşdırılması istiqamətində əməli sayələr göstərir. Bu, Uca Yaradanımızın buyurduqlarına uyğun olan, müqəddəs amallara xidmət edən və insanlığın vəhdəti, həmrəyliyinə rəvac verən önəmli missiyadır. Dünyaya ictimaiyyəti bunu görür və yüksək dəyərləndirir.

Müxtəlif qitələrin nümayəndələrinin, fərqli din və mədəniyyətlərin təmsilçilərinin Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm ili” və “İslam Həmrəyliyi ili” kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi böyük nailiyyətdir. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan Respublikasında sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət səmərəli, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadilələri aparılır. Bu baxımdan 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş Sammiti sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfə olmuşdu.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2019-cu il noyabrın 14-15-də Bakı şəhərində Dünya dini liderlərinin II sammiti keçiriləcək. Bu sammit çərçivəsində ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin



iştirakı ilə birgə müzakirəsi aktualıq və dəyər kəsb edir. Əminlik ki, müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verəcək. Bu, Azərbaycanımız üçün böyük uğurdur.

Din xadimi olaraq, xüsusən şadam ki, Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Biz dünya miqyasında dinlərarası əməkdaşlığın uğurlu ənənəsinə hər zaman sadıq. Əlbəttə, Azərbaycanın bu sahədə uğurlarını şərtləndirən məqamlardan ən mühümü odur ki, ölkəmizdə din-dövlət münasibətləri düzgün qurulub. Tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan müxtəlif dini mənsubiyyətə malik insanlar özlerini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi hissi edir, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə hiss edirlər.

Düşündürəm ki, Azərbaycan öz uğurlu multikulturalizm modelini dünya səviyyəsində tanıdıq. Allah doğru yolda, haqq yolunda olanlara rəvac verir, düzgün addımlar atanlara hər zaman yardımçı olur. Əminəm ki, bu nailiyyətlərə görə əziz qardaşım Heydər Əliyevin də ruhu şadddir. Belə ki, bu uğurlu siyasətin əsası dünyaya tanınmış müdrik

öndərimiz, bu günlərdə anadan olmasının növbəti ildönümünü qeyd etdiyimiz Heydər Əliyev tərəfindən qoyulub və bu xətti Prezident İlham Əliyev yüksək səviyyədə davam və inkişaf etdirir. Allah Heydər Əliyev həzrətlərinə rəhmət eləsin!

Dindarlarımız hər zaman dövlətimizin başçısına Azərbaycan naminə misilsiz fəaliyyətində daha möhtəşəm uğurlar qazanması üçün dualar edirlər. Prezidentimiz hər zaman xalqın arasındadır, onun qayğıları ilə yaşayır, ehtiyacı olanın, kimsəsinin, dara düşənlin, təbii fəlakətdən əziyyət çəkənlin, ağsaqqalın, ağbırçayın, uşaqların, əsgərin, məcburi köçkünün yanındadır. Azərbaycan xalqının dövlətimizin başçısına olan sonsuz etimadı, dəstəyi və məhəbbəti onun rifah və tərəqqisi üçün böyük zəhmətlər çəkən Prezident İlham Əliyevə ən dəyərli mükafatdır.

Uca Allah belə əməllər sahibinin bütün səylərinə rəvac verir. Biz dindarlar dövlətimizin başçısının xalqımızın rifahının daha da yaxşılaşdırılması üçün gördüyü işləri yüksək dəyərləndiririk. Azərbaycanı din-dövlət münasibətlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində əməli addımları, milli-mədəni irsin qorunması işinə göstərilən maddi və mənəvi yardımı, dini abidələrə dövlət səviyyəsində qayğı və himayeni müdrik siyasətin nümunəsi kimi dəyərləndiririk. Biz, Prezidentimizə din xadimlərinə ali diqqət və davamlı maddi-mənəvi qayğısına görə hədsiz minnətdarlığımızı çatdırmaqdan şərəf

duyuruq. Biz Uca Allahın lütfü, Prezidentimizin rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, dövlətimizin, xalqımızın daha böyük uğurlara imza atacağına inanırıq. Dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi başda olmaqla, bütün dindarlar Prezident İlham Əliyevin yanındadırlar və Azərbaycanın səadətini təmin edən siyasətini hər zaman dəstəkləyir, xalqımızın və dövlətimizin tərəqqisi naminə gördüyü dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyirlər.

– **Dövlətimizin başçısının imzaladığı sərəncamlarla bağlı hansı işlər görüldü və görülməsi nəzərdə tutulur?**

– Dövlətimizin başçısının imzaladığı sərəncamlara uyğun olaraq yaradılmış Təşkilat Komitəsinin sədri Baş Nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə iclas keçirilib. Artıq dünya dini liderlərinin II Bakı Sammitinə dəvət olunacaq qonaqların siyahısı dəqiqləşdirilib və dəvətlər ünvanlarına göndərilib. Sammitin miqyasına, əhəmiyyətinə və statusuna uyğun təşkilatı – texniki işlər başlanılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz növbəsində, sərəncamlardan irəli gələn məqamlara dair tədbirlər planı hazırlayıb. Təşkilat Komitəsində təmsil olunan rəsmilər, dini icma rəhbərləri, elm adamları, media rəhbərləri ümumölkə əhəmiyyətli tədbir olan bu sammitin təşkili işinə öz töhfələrini verirlər və İnşallah, bu sayılar ən yüksək şəkildə öz nəticəsini göstərəcək.

– **Son görüşlərinizdə Vyana şəhərində keçiriləcək konfransın gündəliyində hansı məsələlər var? Dağılıq Qarabağ məsələsini Vyana konfransında da qaldıracağınızı?**

– Bəli, 2017-ci ilin sonunda “İslam Həmrəyliyi ili”nin yekunlarına həsr olunan Bakı konfransında iştirakçıların yekdillik fikri əsasında, dinlərarası və sivilizasiyalararası əməkdaşlıq ideyalarının davamlı şəkildə təbliğ olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində müxtəlif ölkələrin nüfuzlu din və ictimai xadimlərindən ibarət Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi təsis olundu. Bu mərkəzin xətti, Xarici İşlər Nazirliyi və mənzil-qarargahı Vyanada yerləşən KAİCİD beynəlxalq dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin dəstəyi, Avstriyanın müvafiq dövlət, qeyri-hökumət təşkilatları, dini və elm mərkəzləri ilə birgə bu il iyunun 19-20-də Vyana şəhərində “Sivilizasiyalar və dinlərarası dialoqdan bəşəri həmrəyliyə”

mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransda “Sivilizasiyalararası və dinlərarası dialoqun bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına və dini tolerantlıq ideyalarının tərənnümünə xidmət edir”, “Terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya dinlərarası dialoqa və həmrəyliyə təhdid kimi”, “Gənclərin maarifləndirilməsi, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalar və dinlərarası əməkdaşlığın rolu”, “İnsan hüquqlarının qorunması sahəsində sivilizasiyalar və dinlərarası dialoqun əhəmiyyəti, insanlara qarşı zorakılıq halları – irqi və dini dözümsüzlük, işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalmış qaçqın və məcburi köçkünlərə, miqrantlara mərhəmət və qayğı göstərməyin vacibliyi”, “Münaqişə zonalarında etnomədəni və dini abidələrin dağıdılması və zorakılığa məruz qalması”, “Dövlət, elm və din xadimlərinin sivilizasiyalararası və dinlərarası dialoqun və əməkdaşlığın təşviqində birgə səylərinin rolu” mövzularında müzakirələr aparılacaq. Bunlarla yanaşı, böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin ümumbəşəri, multikultural ideyalarının dövrümüz üçün aktualıq mövzusu da gündəmə gətiriləcək.

Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır, onun xilası müxtəlif millətlərə və dinlərə məxsus insanlığın qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Bu, Uca Yaradanımıza xoş olan mənəvi üstünlükdür, bəşəri ucalıqdan dəyərdir. Biz bu məqamı xalqımızın ən ağıllı yeri olan Ermənistan–Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli sülh yolu ilə həllində ısrar edirik.

Bu günədək iştirak etdiyim elə bir beynəlxalq tədbir, çıxış etdiyim elə bir xitabət kürsüsü olmayıb ki, oradan xalqımızın ən böyük problemi olan Qarabağ məsələsini xatırlatmayım, ərazilərimizin 20 faizinin işğal altında olduğunu, dini-mədəni abidələrimizin dağıdılmasını, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın problemini qaldırmayım. Vyana konfransı da istisna olmayacaq. Avropanın mərkəzində biz bütün dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə yönəltmək fürsətindən istifadə edəcəyik.

Qoy Uca Allah lütf və mərhəmətinə hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin! İnşallah!

“Məxfi əsirlər” sənədli filmi təqdim olunub



Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Məxfi əsirlər” sənədli filminin təqdimatı keçirilib.

DTX-nin yaradıcı heyəti tərəfindən istehsal olunmuş filmə Azərbaycan xalqının ikinci dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına verdiyi müstəsna töhfələrdən bəhs olunur. DTX-nin arxiv sənədləri və zəngin faktoloji materialları əsasında ərsəyə gələn filmə, həmçinin Avropa müqavimət hərəkətində göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların döyüş yolundan bəhs olunur.

Tədbirdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, xarici ölkələrin səfirləri və Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri, ASAN könüllüləri, gənclər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Övçelə faşizmə qarşı mübarizədə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinossenarist Ramiz Fətəliyev bildirib ki, Azərbaycan xalqının qədim və zəngin milli-mənəvi

dəyərləri var. Abidələrimiz, musiqimiz, mədəniyyətimiz bizim milli dəyərlərimizdir. Ancaq ən əsas və böyük dəyərlərimiz insanlardır. “Məxfi əsirlər” filmində də insan taleyindən bəhs olunur. Mənə elə gəlir ki, adamlar iki dəfə dünyasını dəyişirlər. Birinci dəfə həqiqi mənada, ikinci dəfə isə insanların yaddaşından silinəndə. Zəhra Quliyeva bu filmə bir qrup insanı ikinci ölümdən qurtarıb, onların yaddaşlardan silinməsinə imkan verməyib.

Filmin quruluşçu rejissoru və sənəri müəllifi Zəhra Quliyeva çıxışında bildirib ki, azərbaycanlılar döyüşkən ruha, əyilməz iradəyə və böyük əzmə malik, öz torpağını canı bahasına qorumağa hazır olan vətən övladları kimi hər zaman seçiliblər. Bunun bariz və parlaq nümunəsi kimi ikinci dünya müharibəsində insanlığa qarşı yönəlməz faşizmin məhv edilməsində igid və qəhrəman azərbaycanlıların şücaətlərini xüsusi qeyd etmək lazımdır. Bu qanlı müharibədə 600 mindən çox azərbaycanlı iştirak edib. Onların təxminən yarısı Vətən uğrunda qəhrəmancasına həlak olaraq döyüş meydanlarından geri qayıtmayıb. Bunların içərisində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmələri, təltif olunanlarla yanaşı, göstərdikləri tarixi fədakarlığa baxmayaraq, canları və qanları bahasına qazandıqları əsl qiymətlərini almayanlar da az deyil.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin uzaqqörən, müdrik siyasəti nəticəsində ikinci dünya müharibəsi iştirakçıların mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb. Bu gün də həmin siyasətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müharibə iştirakçılarına, veteranlara və onların ailə üzvlərinə hərtərəfli diqqət və qayğı göstərilir. “Məxfi əsirlər” filminin ərsəyə gəlməsi də dövlətimizin bu sahədə yürütdüyü siyasətə verilən töhfədir. Təqdim olunan “Məxfi əsirlər” filmi ilə biz də dövlətimizə yararlı olmağa çalışmışıq. Filmin çəkilişləri Şamaxı, Zaqatala, Neftçala və Bakıda aparılıb.

“Məxfi əsirlər” filminin ərsəyə gəlməsində, ilk növbədə, dövlətimizin başçısı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bütün yaradıcı heyətin adından dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda, öz evlərinə alnacaq və üzəaq, qürurla geri qayıdan, lakin bu gün aramızda olmayan partizanlarımızın bugünkü tədbirimizdə iştirak edən ailə üzvlərinə, filmin yaradıcı heyətinə təşəkkür edirəm”, – deyə Zəhra Quliyeva bildirib.

Daha sonra filmə baxış olub. Orijinal rejissor yaşaması və operator çəkilişi, bədii quruluş səhnələri ilə zəngin olan modern formatda hazırlanmış film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

AZƏRTAC

Mərkəzi Bankla Beynəlxalq Maliyyə Korporasiyasının əməkdaşlığının perspektivləri müzakirə olunub

□ **Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) regional meneceri Damien Şilsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.**

Bankdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı IFC-nin Azərbaycandakı hazırkı və gələcək fəaliyyət proqramı, o cümlədən maliyyə infrastrukturunu, elektron və rəqəmsal maliyyə xidmətləri ilə bağlı məsələlər müzakirə edilib.

A. Quliyev ölkədəki iqtisadi islahatlar, islahatlar

gündəliyinə uyğun olaraq Mərkəzi Bankın keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidentinin bəyan etdiyi inkişaf strategiyası əsasında ölkədə sürətli sosial-iqtisadi inkişafa nail olunub, makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığı təmin olunub. O, beynəlxalq əməkdaşlığın

mühüm istiqamətlərindən biri kimi nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, eləcə də IFC ilə əlaqələrin önəmini diqqətə çatdırıb. Mərkəzi Bank və IFC arasında əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri D.Şils təmsil etdiyi qurumun Azərbaycanla fəaliyyətindən məmnunluğunu ifadə edib və IFC tərəfindən proqramların həyata keçirilməsində

göstərdiyi dəstəyə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürünü bildirib. O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görül-müş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizdə özəl sektorun dəstəklənməsinə hazır olduğunu deyib.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə IFC arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Bir gəncin manifesti” məktəb səhnəsində



□ **Azərbaycan ədəbi-bədii fikrinə və elmində özünəməxsus yeri olan Mir Cəlal Pəşayevin “Bir gəncin manifesti” romanının motivləri əsasında Bineqədi məktəbliləri tərəfindən hazırlanan tamaşaya baxış keçirilib.**

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Elmin İmanov, YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, RIH başçısı aparatının şöbə müdiri Nicat Allahverdiyev, rayon orta ümumtəhsil müəssisələrinin

direktorları, sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədriləri iştirak ediblər. Mərasimin əvvəlində tədbir iştirakçılarına layihə ilə bağlı videoçarx təqdim olunub.

Tədbirdə çıxış edən Aygün Əliyeva müharibə şəraitində yaşayan Azərbaycan üçün vətənpərvərlik hissləri aşılayan belə əsərlərin çox aktualı və

gerekli olduğundan söz açaraq bildirdi ki, “Bir gəncin manifesti”nin indiki nümayiş tarixi mədəniyyət mərkəzimiz və Qarabağın tacı olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günə təsadüf edir. Həmin vaxtdan 27 il ötsə də, işğal belə davam etməyəcək. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində bütün yağı əsirliyində olan torpaqlarımız, o cümlədən Qarabağın tacı Şuşa nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək.

Tədbirdə çıxış edən Elmin İmanov, Hüseyn Əsgərov, Ramiz Göyüşov yazıcının bədii və elmi irsi, zəngin yaradıcılığı və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verərək, “Bir gəncin manifesti”nin həm məzmun, ideya, həm də bədii müəmməlliyinə görə, XX əsr Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, gənc nəsillər arasında vətənpərvərlik hisslərinin aşılanmasında önəmli rol oynadığını vurğulayıb.

Tamaşanın nümayişindən sonra bir qrup müəllim və şagird rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə Fəxri fərmanla təltif edilib.

“Xalq qəzeti”

Bütün fəaliyyəti və fərdi
kefiyyətləri ilə xalqına, millətinə,
döyər tanıdığı siyasətçilərə nümunə
olan Heydər Əliyev siyasət dünyasında
bacarıqları, sərişisi, uzaqgörənliyi,
hədisləri hiss etmə, duyma və
düzgün qərarlar vermə qabiliyyətinə
gərə nədir xəssixəyət olmuşdur. Ulu
öndər məlik olduğu bu kefiyyətlər
sayəsində Azərbaycanı siyasi, iqtisadi,
ideoloji cəhətdən inkişaf etdirərək
özünü arzuladığı səviyyəyə çatdır-
mışdır.

Onun xidmətlərini sadalamlaqla bitib tükənməz deyildir. Lakin real-lexiqlik, dahi öndərin Vətəni, xalqı, milləti üçün etdiklərini görmək və onun qiymətləndirmək üçün onun keçdiyi həyat yoluna nəzər salmaq lazımdır. Bu yol onun ölkə rəhbəri sımasında fəaliyyətə başladığı 14 iyul 1969-cu ildən başlanmışdır. Həmin tarixdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. Bu dövrdə respublikamız ictimai-siyasi, sosial-iqtisadi, mədəni-psixoloji və s. sahələri əhatə edən problem və çətinliklərlə üz-tüzə qalmışdı. İqtisadiyyat durğunluq vəziyyətinə düşmüş, əsas iqtisadi göstəricilərinin sayıyaısına görə Azərbaycan keçmiş sovetlər birliyinə sonuncu yerlərdən birini tutmuşdu.

Bela taleylikli, çətin və məsuliyyətli məsələlərin həlli ölkənin yeni rəhbəri Heydər Əliyevin üzərinə düşdü. 1969-cu ilin avqustunda onun rəhbərliyi ilə keçirilən Azərbaycan KP MK-nın Plenumu yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Bu plenumda Heydər Əliyev xalq təsərrüfatında yaranmış qeyri-qanotaibx vəziyyətin səbəblərini açıqladı və vəziyyətdən çıxış yollarını müəyyənləşdirdi. O, çox uzaqgörənliklə hiss etdi ki, ölkənin, millətin siyasi müstəqilliyi onun iqtisadi azadlığının keçir. Bu amilləri nəzərə alaraq həmin dövrdə qısa müddət ərzində onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyası hazırlandı və həyata keçirilməyə başlandı.

Heydər Əliyev 1969-1982-ci illər ərzində xalqı səfərbər edərək qarşıya qoyduğu strateji məqsədlərə nail oldu. Həmin illər Azərbaycan xalqının quruculuq səlnaməsinə qızıl hərfilər yazıldı. Heydər Əliyev Azərbaycanı qüdrətli, elm-intellektual kadr potensialına malik olan, güclü sənaye, kənd təsərrüfatı və enerji potensialına sahib, İttifaq miqyasında göstəricilərinə görə ilk yerlərdə dayanan bir respublikaya çevirdi.

İttifaqı müqayisəsində Heydər Əliyevdən gündən-günə artan nüfuzuna sayəsində SSRİ hökuməti 1970-1978-ci illər ərzində respublikamızı xalq təsərrüfatının intensiv inkişafı ilə bağlı beş xüsusi əhəmiyyətli qərar qəbul etmişdir. 1970-1982-ci illərdə Heydər Əliyev xidmətləri nəticəsində respublikamızı iqtisadiyyatın inkişafı dinamik xarakter almış, həmin illər quruluşculuq və inkişaf mərhələsi kimin tariximizdə həkk olunmuşdur. Ölkə yüksək sosial-iqtisadi göstəricilərə nail olaraq bütün istiqamətlərdə orta ittifaq göstəricilərinin ötür kəmişdir. Belə ki, həmin dövrdə istehsal edilən milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 2,3 dəfə artmışdır.

Heydər Əliyev 1969-1982-ci illər ərzində Azərbaycanı inkişaf etdirərək SSRİ tərkibində özünü təmin etmək imkanları olan respublikaya çevirmişdi. 1982-1992-ci illər ərzində ölkəyə rəhbərlik etmiş şəxsləstə adamların fəaliyyəti nəticəsində əvvəllər yara-dılmış potensial dağıdılmış, iqtis-a-diyyət yarasız hala düşmüş, ölkə faktiki olaraq böhrana düşər olmuş- du. Böhran vəziyyəti ölkənin ictimai həyatının bütün sahələrini bürümüş, çox çətin bir vəziyyət yaranmışdı. Bu vəziyyəti nəzərə alaraq Heydər Əliyev demişdi: “Azərbaycanın tarixində nəinki illər itirilmiş, həm də bu illərdə Azərbaycan “ölüm və ya olum” dilemması ilə üz-üzə qalmış- dı”. Belə bir çətin vəziyyətdə xalq ümidini Heydər Əliyevə bağlayaraq, onı təkidlə respublika rəhbərliyinə qayıtdı. Beləliklə, 15 iyun 1993-cü ildən etibarən xalqın qurtuluşu başlandı.

Ulu öndər vəziyyətin çətin, ağır olduğunu görərək qarşıda duran vəzifələrin məsuliyyətini çiyinə götürdü və yenidən quruculuq fəaliyyətinə başladı. Bu mərhələdə fəaliyyət artıq Azərbaycanın müstəqil dövlət olaraq qarşısında duran çox mühüm yeni dövlət modelinin yaradılmasına yönəldilmişdi. Məhz bu zəruri məsələləri nəzərə alan ümummilli lider qeyd edirdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra strateji məqsəd yeni iqtisadi sistmə transformasiyasından, güclü dövlətliyin, onun siyasi və iqtisadi əsaslarını yaradılmasından, makroiqtisadi sabitliyin təmin edilməsindən, qanunlara tabe olan intellektual azad insanların birliyinə, sosial dövlətin yaradılmasından ibarətdir.



Azərbaycanın siyasi, iqtisadi inkışaf strategiyasının təntənəsi

Yenidən müstəqillik qazanmış Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, onu inkişaf etdirməyi özünün ən vacib vəzifəsi hesab edən, dövlətçilik əməllərini əldə rəhbər tutan ulu öndər respublikamızda dövlət quruculuğu və dövlətçiliyin inkişafının təməl prinsiplərinin əsasını yaratmışdır. Bunun əsasında həyata keçirilən iqtisadi islahatlar və strategiya nəticəsində ölkədə getdikcə genişlənən iqtisad-siyasi böhranın qarşısını alınmış və ictimai siyasi sabitliyi təmin etmək mümkün olmuşdur.

1993

-cü ilin payızında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkənin inkişaf strategiyasını hazırladı və onu reallaşdırmağa başladı. Bu strategiya ölkənin tarixi-iqtisadi xüsusiyyətlərini, geosiyasi şəraiti, milli mənafeyi, müasir dövrün tələblərini əsas tutaraq fəaliyyətin prioritet istiqamətlərini özündə əks etdirirdi. Bu istiqamətlərə makroiqtisadi sabitləşmə, bütün sahələrdə islahatların keçirilməsi, beynəlxalq integrasiya proseslərində fəal surətdə qoşulma, ölkənin geosiyasi və geoiktisadi mövqelərini möhkəmləndirilməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq maliyyə kredit təşkilatları ilə əlaqələrin təkmilləşdirilməsi kimi vacib və zəruri məsələlər aid idi. Elmi-nəzəri və iqtisadi əsaslara söykənən bu strategiyanın əsasını ölkənin zəngin iqtisadi potensialını həərəkətə gətirməklə, dünya bazarında öz məhsulları ilə layiqli yer tutmaqla, ölkənin mövqeyinin möhkəmləndirilməsinə nail olmaq və bu əsasda bütün məqsədləri reallaşdırmaqdan ibarət fəaliyyət təşkil edirdi.

Heydər Əliyevin Azərbaycanı formalaşdırdığı və reallaşdırdığı iqtisadi siyasətin xarakterik cəhətləri çoxşaxəlidir. Bunlardan birincisi ondan ibarətdir ki, ulu öndər sabitliyin təmin edilməsinin əsasını neft strategiyasında, onun bazasında reallaşdırılan xarici investisiya siyasətində gördür. Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin 20 sentyabr tarixində bağlanmış “Əsrin müqaviləsi” ölkəmizin taleyində həlledici rol oynadı. Bu müqavilənin reallaşdırılması nəticəsində dünyanın 10-dan artıq ölkəsinin tanınmış şirkətləri Azərbaycana cəlb edildilər. Onların respublikamızda fəaliyyət göstərdiyi illər ərzində iqtisadiyyata 125 milyard dollar həcmində xarici investisiya qoyuldu.

Heydər Əliyev tərəfindən reallaşdırılan sosial-iqtisadi siyasətin mühüm çəhətlərindən biri də bu siyasətin insan əmininə yönəldilməsi idi. Bu istiqamətdə fəaliyyət gücləndirmək üçün 1993-1994-cü illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı beynəlxalq neft şirkətlərindən birinin nəzdində "qara qızılı" millətin xeyrinə olaraq "insan kapitalına" çevirmək məqsədilə İnsan İnkişafı Mərkəzi yaradıldı. 1995-ci ildə ilk dəfə olaraq Azərbaycanda

DÜNYA ölkələrinin tarixi sübüt edir ki, onların inkişafında, xalqların tanınmasında, dünya miqyasında nüfuzlu yer tutmasında müstəsna rol xalqların yetişdirdiyi liderlərə məxsusdur. Azərbaycan da belə bir xoşbəxtlik qismət olmuşdur, onun Heydər Əliyev kimi uzaqgörən, millətini, xalqını, dövlətini canından çox sevən və qiymətləndirən bir lideri vardır. Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqının minillik arzu və istəklərini reallaşdıran, ölkəmizi sivil dünyanın Avropa ailəsinin üzvünə çevirən siyasi lider olmuşdur. Ömrünü bütövlüklə xalqın azadlığına və inkişafına həsr edən bu böyük şəxsiyyət millətə sədaqətlə xidmət etmişdir. Onun fəaliyyətinin hər anı xalqın taleyüklü məsələlərinin həllinə yönəlmişdir.

Milli İnsan İnkişafı hesabı nəşr edildi. Bu hesabat özündə insanların uzaqlıq və sağlamlıq ömür parametrlərini, təhsil səviyyəsini, tibbi xidmət səviyyəsini, mənzillə təmin olunma səviyyəsini və bu kimi çoxsaylı sosial məhsul göstəricilərini əks etdirir. Qlobal İnsan İnkişafı hesabatına əsasən, Azərbaycan 1993-cü ildə İnsan İnkişafı İndeksində görə 174 ölkə arasında 110-cü yerdə olmuşdursa, 2003-cü ildə artıq 170 ölkə arasında 89-cu yerdə qalmışdı.

Ölkədə reallaşdırılan dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri də xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dünyanın aparıcı maliyyə-kredit təşkilatları ilə əlaqələrin yaradılması və gələcədə təkmilləşdirilməsi olmuşdur. Müstəqillik əldə edildikdən sonra qısa bir müddət ərzində Azərbaycan dünyada böyük rola və əhəmiyyətə malik olan beynəlxalq maliyyə-kredit təşkilatlarına üzv olmağa başladı.

Qeyd edilən beynəlxalq maliyyə qurumlarının ölkəmizdə reallaşdırıqları layihələr arasında yeni iqtisadi sistemə transformasiyanı təmin edən bazar iqtisadiyyatına keçid üzrə islahat proqramları reallaşdırılmış, makroiqtisadi sabitləşməyə nail olunmuş, qaçqın və köçkünlərin problemlərinin həll edilməsinə kömək göstərilmiş, yardımın verilməsi, həm aqrar sektordə, həm də qeyri-neft sektorunda əsaslı yenidənqurma işləri aparılmış, çoxsaylı iş yerləri yaradılmış, neft gəlirlərdən səmərəli istifadə və onun səfəli idarə edilməsi sistemi yaradılmış, infrastrukturun bərpası edilməsi sürətləndirilmişdir.

Ulu öndər tərəfindən aparılan makroiqtisadi sabitləşmə siyasətinin mühüm elementlərindən biri də Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinə qoşulması olmuşdur. Bu məqsədlər özündə ölkədə dayanıqlı inkişafı təmin edən, yoxsulluğun azaldılmasına nail olunmasını və insan inkişafını asan götürən 8 məqsəd, 21 hədəf və 60 göstəricini əks etdirir. Minilliyin İnkişaf Məqsədləri 2000-ci ildə 147 dövlət və hökumət başçılarının iştirakı ilə Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Sammitində qəbul edilmişdir. Bu inkişaf məqsədlərinə qoşulmaqla öhdəliyi imza atan Heydər Əliyev Azərbaycanın spesifik xüsusiyyətlərini, yerli şəraiti və inkişaf səviyyəsini nəzərə alaraq ölkə üçün inkişaf məqsədlərinin əsas hədəflərini müəyyən etdi. Bu istiqamətdə aparılan fəaliyyətin əsas

maqamı yoxsulluğun azaldılması problemi idi. Bu məsələ üzrə milli strategiya sənədi olan “Yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair Dövlət Proqramı” qəbul edildi. Bu sənəddə hökumət tərəfindən həyata keçiriləmiş prioritet istiqamət və tədbirlər müəyyən edildi. Beynəlxalq təşkilatlarla, xüsusən də Dünya Bankı ilə aparılan birgə fəaliyyət nəticəsində ölkədə yoxsulluq həddinin aşağı səviyyədə yaşayan əhalinin sayı 1996-cı ildəki 68,1 faizdən 2002-ci ildə 46,7 faizə, 2003-cü ildə 44,7 faizə salınmışdır. Hazırda yoxsulluq səviyyəsi 5 faiz təkdir. Ümumiyyətlə lider Heydər Əliyev demişdir: “Bizim vəzifəmiz yoxsulluğa mübarizəni daha da gücləndirmək, yoxsulluğu azaltmaq və gələcəkdə Azərbaycanı yoxsulluq tamamilə tərk etməkdən ibarətdir”.

Ulu öndərin rəhbərliyi altında ölkədə sabit və dayanıqlı inkişafın təmin edilməsini reallaşdırmaqda zəmin yaradan bir sıra proqram və qanunlar qəbul edilmişdir. "Neft və qaz gəlirlərinin bəndarə olunması üzrə uzunmüddətli strategiya" qəbul və icra edilmiş, onun əsasında "Neft fondu" yaradılmışdır. "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyətinin tənzimlənməsi haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığının inkişafının Dövlət proqramı", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)" qəbul edildi. Bunlara paralel olaraq "Sahibkarlar Şurası" və "Azərbaycanda İnvestisiyalıların Təşviqi və Məsləhət Fondu" yaradıldı. Həyata keçirilən iqtisadi inkişaf siyasəti nəticəsində ÜDM-in həmi 2001-ci ilə nisbətən 2003-cü ildə 1,3 dəfə, iqtisadiyyata yönəldilən xarici və daxili investisiyaların həmi 3,7 dəfə artmışdır.

Heydər Əliyevin Azərbaycanı
formalaşdırdığı və reallaşdırdığı
siyasətin ön mühüm istiqamətlərindən
biri də dayanıqlı maliyyə-büdcə,
vergi sisteminin formalaşdırılması idi.
Bu məsələyə yüksək qiymət və dəyər
verən ulu öndər sistemin mərhələli
təkmilləşməsinə xüsusi diqqət
mərkəzində saxlayırdı.

Makroiqtisadi sabitliyin təmin
edilməsinə dövlət gəlirlərinin
əhəmiyyətinə önəm verən ulu
öndər rəhbərliyi altında vergi

sistemi və onun normativ hüquqi bazası formalaşdı, vergi qanunlarının tətbiqinə dair təlimat və əsasnamələr hazırlandı. Bunlarla yanaşı, ölkədə makroiqtisadi sabitliyi, daha da möhkəmləndirmək, onu bütün sahələrdə daha da təkmilləşdirmək istiqamətində bir neçə fərman imzalandı. Ulu öndərin imzaladığı 1993-cü il 24 noyabr tarixli “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında”, 1993-cü il 15 iyun tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərmanları, “Azərbaycan Respublikasında iqtisadi yüksəliş və strukturun yenidən qurulması üzrə ortamüddətli program”, “Dövlət sektoruna investisiya qoyulmasının ortamüddətli proqramı”, “2002-2005-ci illərdə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarını cəmləndirərək istifadə etmək proqramı” və digər fərman və proqramlar əsasında makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsinin prioritet istiqamətləri müəyyən edilibdir.

BU gün beynəlxalq miqyasda Azərbaycanı xarakterizə edən əsas parametrlərdən biri də onun sürətli iqtisadi inkişaf tempinə malik olmasıdır. Buna nail olmaq üçün ölkədə məqsədyönlü və gərgin işlər aparılmış, çoxşaxəli islahatlar reallaşdırılmışdır. Bu islahatların ən mühüm elementlərindən biri də dövlət mülkiyyətinin özəlləşdirilməsi olmuşdur. Hələ 1995–2000-ci illər ərzində Heydər Əliyev tərəfindən iki özəlləşdirmə proqramı qəbul edilmişdir. Həmin proqramların icrası nəticəsində ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 12 faiz artmışdır. Özəlləşdirmə proqramının əsas məqsədi iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, rəqəbat mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi, bazar münasibətlərinin inkişafı əsası kimi özəl mülkiyyətçilərin təbəqəsinin genişləndirilməsi və s. məsələlərdən ibarət olmuşdur.

Aparılan təhlillərdən belə bir nəticəyə gəlmək olar ki, müstəqillik o qədər ediləndən ötürün iki beş il, yəni 1996-cı il də daxil olmaqla həmin dövrü iqtisadiyyatın bazar prinsiplərinə uyğunlaşması, iqtisadi sistemin transformasiyasının ilkin mərhələsi adlandırmaq olar. Sonrakı 1997-2003-cü illəri iqtisadiyyatın sabitləşməsi və transformasiya-nın dərinləşməsi mərhələsi kimi

qiyamətləndirmək olar. Ulu öndər tərəfindən aparılan köklü islahatlar nəticəsində iqtisadiyyatı yenidən quruluşu, yeni iqtisadi sistemə transformasiya sürətlə gətirmiş, ölkənin qeosisi və geoiqtisadi mövqeyi möhkəmlənmiş, ümumbəşəri dəyərlərdən bəhrələnmək idarəetmə modellərinin müsbət meylləri əsasında iqtisadiyyatın sahələri inkişaf etdirilmiş və nəticədə milli dayanıqlı və davamlı iqtisadi inkişaf modeli formalaşmışdır.

20-cü ildən
başlayaraq,
Azərbaycan
Respublikasında ulu öndər tərəfindən
yaradılmış milli dayanıqlıq və
davamlı iqtisadi inkişaf modeli
Heydər Əliyevin layihli davamcısı
İlham Əliyev tərəfindən uğurla və
daha təkmil formada reallaşdırılır.
İlham Əliyev öz fəaliyyətində dövrün
müasir idarəçilik üsuli və qaydalarını
tətbiq etməklə ölkəmizin beynəlxalq
aləmdə daha böyük uğurlara nail
olmasına imza atmışdır. Onun
rəhbərliyi dövründə aparılan müdrik
islahatlar, məqsədyönlü daxili və
xarici siyasət sayəsində Azərbaycan
Cənubi Qafqazın lider dövlətinə
çevrilmişdir. Bu nəticənin əldə
edilməsində başlıca amil səmərəli,
uğurlu iqtisadi siyasət olmuşdur.

"Ösün müqaviləsi"ndən sonra

di

tanəsi

Ölkəmizin iqtisadiyyatında başlanan canlanma nəticəsində bir sıra neft və qaz neft-qaz müqavilələri imzalanmış, enerji ixracı marşrutları reallaşdırılmışdır. Bu sahədə "Bakı – Tibilisi – Ceyhan" neft kəməri xüsusi əhəmiyyətə malikdir. Əgər "Əsrin müqaviləsi" kimi nəhəng müqavilənin imzalanması müstəqillik illərinin enerji tarixinin ilk əsas səhifəsini təşkil edərsə "Bakı – Tibilisi – Ceyhan" in inşası bu tarixin əsas hərəkətverici qüvvəsi sayılır. Bunun ardınca qaz ixracının əsas marşrutu olan Bakı – Tibilisi – Ərzurum (Cənubi Qafqaz) boru kəməri işə salınmışdır.

Hazırda İlham Əliyevin rəhbərliyi altında Avropada ən iri infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi yekunlaşmaq mərhələsindədir. Ötən il TANAP və Cənubi Qafqaz dəhlizinin açılışı olmuşdur.

Ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan mənbəli bölgədə, eləcə də Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilməkdədir. Bakı – Tbilisi – Qars dəmir yolunun işə salınması tarixi hadisədir. Bununla yanaşı, Şimal – Cənub nəqliyyat dəhlizinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu gün Şorq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərində birlişən ölkələrin sayı 10-dan çoxdur və onları sayı artmağa davam edir. Hər iki layihədə iştirak edən ölkə tək Azərbaycan deyil. Bu səbəbdən də Azərbaycan Avrasiyada çox böyük strateji nəqliyyat mərkəzinə çevrilir. Bu məsələdə xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də Ələt Beynəlxalq Dəniz Ticarət limanının işə salınması olmusdur.

İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi siyasətin mühüm elementlərindən biri də dünyaya iqtisadi integrasiyanı sürətləndirən xarici ticarət strategiyasıdır. Bu strategiya çərçivəsində həyata keçirilən zəruri məsələlərdən biri də qədim "İpək yolu"nun bərpası və onun daha da inkişaf etdirilməsidir. Bu vasitə ilə bir tərəfdən ölkələr arasında iqtisadi integrasiya güclənir, digər tərəfdən isə beynəlxalq yüksəkliklərinə geniş meydan açılır. Tarixi İpək Yolu-nun bərpası çərçivəsində transmilli layihələrdən biri olan – TRASEKA proqramının hazırlanması və yerləşməsi işində Azərbaycan dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla qarşılıqlı mərhələ yaxından iştirak etmiş və layihənin daimi katibliyinin Bakıda yerləşməsinə nail olmuşdur. Bu layihənin reallaşmasında əsas mərhələ 1998-ci ilin 8 sentyabr tarixində Bakıda "İpək yolunun bərpası" mövzusunda keçirilən beynəlxalq konfrans hesab edilir.

Ümumi lider Heydər Əliyevin təşəbbüsü ilə 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna) başçıları və eyni zamanda, 13 beynəlxalq təşkilatın, 32 dövlətin

nümayəndə heyətlərinin iştirak etdiyi konfransda İpək yolunun bərpası məqsədilə TRASEKA proqramı əsasında “Avropa – Qafqaz – Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saəiz imzalanmış, Bakı Bəyannaməsi qəbul edilmişdir.

Daxili və xarici siyasətdə göstərdiyi xidmətlər, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sahəsindəki möhtəşəm nəticələrə görə Prezident İlham Əliyev xalqın şöhsiz liderinə çevrilmişdir. Onun birbaşa rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində 2003-cü ildən bu günədək ölkə iqtisadiyyatı real ifadədə 3,2 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir.

Həmin dövər ərzində ölkədə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artmışdır. So 15 il ərzində Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard ABŞ dolları sərmayə qoyulmuşdur. Bu sərmayələrin yarısı xarici investisiyalardır.

İlham Əliyev siyasətinin ən uğurlu məqamlarından biri ondan ibarətdir ki, Azərbaycan beynəlxalq aləmdə öz mövqələrini durmadan möhkəmləndirə bilir. Ölkəmiz Dünya Bankının "Doing Business" hesabatında 2006-cı ildə qeydə alınmış və o zaman 98-ci yerdə qərarlaşmışdı. Açıqların düzgün, məqsədyönlü, səmərəli islahatlar nəticəsində Azərbaycan 2018-ci ildə son hesabatda dünya miqyasında 25-ci yerdə olmuşdur.

2003-2018-ci illər ərzində əhalinin məşğulluq problemləri uğurla həll olunmuş, bu dövr ərzində 2 milyon yeni iş verəndir.

Azərbaycanın sürətli iqtisadi inkişafının təmin edilməsində, əhalinin sosial rifahının tədrici olaraq yüksəldilməsində, orta təminatlı təbəqənin formalaşmasında, məmuri istehsalat artımının sürətlənməsində xüsusi rolə malik olan məsələlərdən biri sahibkarlıq mühitinin yaradılması və inkişaf etdirilməsidir. 1994-cü ilin sentyabrında Heydər Əliyevin rəhbərliyi ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda keçirilən beynəlxalq konfransdan sonra ölkəmizdə kiçik və orta sahibkarlığın sürətli inkişafı başladı. Xarici təcrübədən geniş şəkildə istifadə edilməklə ölkədə sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları qəbul edildi. Onların uğurla icra edilməsi məqsədində hazırda ölkədə qeyri-nəfə sektorunun ümumi məhsulunun 80-85 faizi sahibkarlıq müəssisələri tərəfindən istehsal olunur. Kiçik və orta sahibkarlığın sürətli inkişafı məqsədilə onlara müxtəlif güzəştlər tətbiq edilir, dövlət tərəfindən ən zəruri köməkələr göstərilir.

Ölkədə dayanıqlı inkişafı məqsədlə həyata keçirilən mühüm məsələlərdən biri də regionların sosial-iqtisadi inkişafının təmin edilməsi olmuşdur. Bu məqsədlə üç dövrü – 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən “Regionların sosial inkişafı Dövlət proqramları” qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Hazırda yeni 2019-2023-cü illəri əhatə edən döndürücü proqramın işarəsini start verilmişdir.

Prezident İlham Əliyev tərəfindən aparılan dönüşümlü siyasət nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, onu xalq bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasətini aparır və maraqlarını qoruyur.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya bilmiş, dünya böhranından sonra dinamik inkişafını yenidən bərpa edə bilmişdir.

Bələliklə, yuxarıda
söylədiklərimizin məzmunu
yüklünü və leytmotivini bir daha
ümumiləşdirərək, belə nəticəyə
gəlmək mümkündür ki, müasir
Azərbaycan tarixinin son yarım əsrlik
(1969-2019) bir dövrü dahi şəxsiyyət,
ulu öndər Heydər Əliyevin Vətənə
və millətə sevgisinin, polad kimi
məhkəm siyasi əqidəsinin, dərin və
səksəndirilmiş elmi baxışlarının,
fəlsəfi düşüncəsinin, gələcək nəsillərə
böyük ümidlə üvanladığı ümummilli
və ümumbəşəri ideyalarının təntənəsi
dövrüdür.

Əvəz ƏLƏKBƏROV,
*Azərbaycan Dövlət İqtisad
Universitetinin “Maliyyə və
maliyyə institutları” kafedrasının
müdiri, iqtisad elmləri doktoru,
professor*

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kəndli İnformasiya Vəsitiyənin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Azərenerji" ASC ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsi" mövzusunda konfrans keçirilib. Tədbirdə fondun icraçı direktoru Vüqar Səfərlı, "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, səhmdar cəmiyyətin prezidenti Ziyəddin Quliyev, Vüqar Əliyev, "Azərişiq" ASC-nin sədr müavini Rəmil Yusifov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

yenidən qurulması istiqamətində işlər görülür.

"Azərenerji" ASC-nin vitse-prezidenti görülmüş işlərin ictimaiyyətə geniş və obyektiv şəkildə çatdırılması baxımından təmsil etdiyi qurumun media ilə əməkdaşlığa daim açıq olduğunu bildirib. Belə bir tədbirin təşkilində fondun dəstəyini yüksək dəyərləndirən Ziyəddin Quliyev sözü fondun icraçı direktoru Vüqar Səfərlıyə verib.

İcraçı direktor Vüqar Səfərlı tədbir iştirakçılarını salamlayaraq fondun fəaliyyət göstərdiyi 10 il müddətində ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişafına, çap mediasının maddi-texniki

yazı müsabiqələrinin təşkilinin fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor, həmçinin bildirib ki, "Azərenerji" ASC ilə birgə keçirilən konfransın məqsədi Azərbaycanın enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, elektrik enerjisinə artan tələbatın etibarlı və dayanıqlı şəkildə ödənilməsi, bu sahədə əsaslı modernləşmənin aparılması ilə əlaqədar reallaşdırılan tədbirlərin ictimaiyyətə dolğun şəkildə çatdırılmasıdır.

Azərbaycanın nəinki qonşu ölkələrə, eləcə də bir sıra nüfuzlu Avropa ölkələrinə elektrik enerjisi ixrac etməsinə, habelə "Azərenerji"



Media rəhbərləri "Azərenerji" ASC-nin fəaliyyəti ilə tanış olublar

inzibati bina, idarəetmə mərkəzi tikilir. Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınacaq, yeraltı soyutma su boru sistemləri bərpa ediləcək. Görülmüş işlər nəticəsində stansiyanın gücü 320 MVT artaraq 2000 MVT-a çatacaq".

Ziyəddin Quliyev, həmçinin vurğulayıb ki, "Reabilitasiya proqramı" çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan "Bakı", "Astara", "Şəki", "Xaçmaz", "Şahdağ" və "Səngəçal" modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparılır. O bildirib ki, bir çox elektrik stansiyaları və yarımstansiyaların yenidən qurulması işləri aparılır. Ziyəddin Quliyev qeyd edib ki, "Reabilitasiya Proqramı"na müvafiq olaraq hazırda yüksək gərginlikli elektrik veriliş xətlərində modernləşmə həyata keçirilib, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin



bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Vüqar Səfərlı mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi

ASC-nin Avropa miqyasında keçirilən tenderlərin qalibi olmasını yüksək dəyərləndirən Vüqar Səfərlı son aylarda səhmdar cəmiyyətin fəaliyyətində əhəmiyyətli dəyişikliklərin hiss olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən "Azərişiq" ASC-nin sədr müavini Rəmil Yusifov 2015-ci il fevralın 10-da "Bakielektrikşəbəke"nin bazasında "Azərişiq" ASC-nin

yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. "Azərişiq" ASC-nin sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş strateji vəzifələrə müvafiq olaraq "Azərişiq" ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı istiqamətində sistemli

iş apardığını xüsusi vurğulayıb. O bildirib ki, son illərdə yeni generasiya güclərinin yaradılması hesabına Azərbaycan elektrik enerjisi sahəsində idxalçıdan ixracatçıya çevrilib, Bakı şəhərinin və regionların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təchizatındakı fasilələr aradan qalxıb.

"Azərenerji" ASC sədrinin müşaviri Vüqar Əliyev çıxışında "Reabilitasiya Proqramı" çərçivəsində energetika sistemində çalışan 5600-dək əməkdaşın sosial vəziyyətinin yaxşılaşdırılması, onların əməkdaşlarının yüksəldilməsi, habelə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Sonra tədbir diskussiya formatında davam etdirilib. Görüşdə çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Səs" qəzetinin baş redaktoru Bəhrəz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Trend" İnformasiya Agentliyinin baş

direktorunun müavini Arzu Nağıyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli səhmdar cəmiyyətin fəaliyyətində son aylarda qabarıq hiss olunan yenilikləri təqdir edərək qurumun yeni rəhbərliyinin müasir tələblərə cavab verən islahatlarını razılıqla vurğulayıblar.

Daha sonra media rəhbərlərinin maraqlandıran suallar ətrafı cavablandırılıb.

Çıxışını davam etdirən fondun icraçı direktoru Vüqar Səfərlı diqqətə çatdırıb ki, keçirilən tədbirin yekunu olaraq "Azərenerji" ASC və fondun birgə təşkilatçılığı ilə "Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər mövzusunda birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. 2019-cu il may ayının 10-dan iyulun 5-dək keçiriləcək müsabiqənin məqsədi "Azərenerji" ASC-nin "Reabilitasiya Proqramı" çərçivəsində görülən və görülməli işlərin, qarşıya qoyulmuş hədəflərin ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yarıdıcılığının stimullaşdırılmasıdır.

Fondun icraçı direktoru Vüqar Səfərlı sonnda media ilə səmərəli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə "Azərenerji" və "Azərişiq" açıq səhmdar cəmiyyətlərinin rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərkə layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

"Xalq qəzeti"

Aprel çağırışının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş xidməti müşavirə keçirilib



Aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışın yekunları, ulu öndər Heydər Əliyevin banisi olduğu müasir, müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin çağırışçıları kompleksləşdirilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ay ərzində həyata keçirilən tədbirlər təhlil edilib.

Xidmət reisi, general-leytenant Arzu Rəhimov müşavirədə aprel çağırışının yekunlarına, Xidmət tərəfindən görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi ilə çıxış edib. İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.

Müşavirə iştirakçılarının diqqətini həllivacib olan məsələlərə cəlb edən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyatı alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət reisi xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xidmətin qarşısında qoyduğu tapşırıqlar tutduğu vəzifədə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib.

asılı olmayaraq, bütün şəxsi heyəti daha səylə xidmətə səfərbər edir. Elə bunun nəticəsidir ki, hər bir zabit, gizir, qulluqçu xidməti fəaliyyətinin yüksəldilməsi istiqamətində əlindən gələni əsirgəmməməlidir. Xidmət reisi, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında son illər ərzində SHXÇDX-də əldə edilən nəticələri qeyd edib. Bildirib ki, həyata keçirilən uğurlu islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi, SHXÇDX-də idarəetmə müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Xidmətin peşəkar kadrlarla kompleksləşdirilməsi, maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində əsaslı işlər görülür.

Xidmət reisi vətəndaşların qəbulu və mürciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsinin zəruriliyini qeyd edib. Vurğulayıb ki, hər bir hərbi qulluqçu, mülki əməkdaş vətəndaşların

problemlərinə qayğı ilə yanaşmalı, öz davranışı, işi, mədəniyyəti ilə nümunə göstərməlidir.

Müşavirədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib. Şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməsinin, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməsinin zəruriliyi vurğulanıb, həlli vacib məsələlərə bağlı konkret qərarlar qəbul edilib.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bakı şəhəri Sabuncu və Suraxanı rayon idarələrinin, Cəllilabad, Ağcabədi və Gəncə şəhərinin Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüb.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov görülmüş işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verərək bildirib ki, qurumun hər bir əməkdaşı bundan sonra da üzərinə düşən vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirməlidir.

"Xalq qəzeti"

Ümummilli liderin xatirəsi ehtiramla anılıb



Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönmünə həsr olunmuş mərasim keçirilib.

Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli ulu öndər Heydər Əliyevin xatirəsinin hamı Azərbaycanca, həm də ölkə hüduqlarından kənarda anıldığını bildirdi: "Bu tədbirlərin hər biri Azərbaycan xalqının ulu öndərə olan dərin minnətdarlığının

həyata keçirdiyi siyasətin ayrı-ayrı istiqamətlərindən danışıb. Ulu öndərin hakimiyyətdə olduğu dövrdə Azərbaycanda səhiyyənin inkişafına xüsusi diqqət göstərdiyini qeyd edib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyev fenomeni istər Azərbaycan tarixində, istərsə dünya tarixində dərin bir iz qoyub: "Onun dərin siyasi irsi, həyat yolu bu gün də tarixçilər tərəfindən öyrənilməkdədir. Həqiqətən də analiz etsək görərik ki, Azərbaycan dövlətçiliyinin yaranmasında, ümumiyyətlə, Azərbaycanın və xalqımızın həyatında elə bir sahə yoxdur ki, orada ulu öndərin fəaliyyəti, gərgin işinin nəticəsi olmasın. Heydər Əliyevin Azərbaycan tarixində müstəsna yeri var. Ulu öndər deyirdi: "Gün gələcək, Azərbaycan dünyaya Günəş kimi doğacaq". Əminliklə demək olar ki, ulu öndər biz məhz həmin tarixi yaşayırıq".

Mərasimdə ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, ATU-nun ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev çıxış edərək milli liderin həyat yolu, tarixi qərarları haqqında danışıblar. Qeyd olunub ki, azərbaycançılıq məfkurasının parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun çatdırılmasına nail olub. ATU-nun ikinci müalicə profilaktika fakültəsinin 361a qrup tələbəsi Nərgiz Nəbizadə sağlamlıqdan canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətin gənclərə göstərdiyi qayğıdan və diqqətdən danışıb.

Qazanfar QASIMOV,
"Xalq qəzeti"

Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev – Azərbaycanın özü qədər əbədi lider" mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Ulu öndərin doğum gününə həsr olunmuş tədbir

Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin 96-cı ildönümünə həsr olunmuş şəhər məktəblilərinin el işlərindən ibarət sərgi təşkil olunub. Tədbir iştirakçıları sərgi ilə tanış olduqdan sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxa tamaşa ediblər.

Sonra ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayilov ulu öndərin yorulmaz fəaliyyətindən, xilaskarlıq missiyasından danışıb. Natıq qeyd edib ki, ulu öndər daim Vətəninə və xalqına sədaqətlə xidmət edib.



O, çətin və mürəkkəb tarixi dövrdə Azərbaycanı yox olmaq təhlükəsindən xilas edib. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycanda hüquqi dövlət quruculuğu təmin olunub. Onun xalqımız qarşısında xidmətləri əvəzsiz və

Heydər Əliyevin şərəfli ömür yolundan danışıb, dövlətçilik tariximizdəki əzmkar fəaliyyətindən söhbət açıblar.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

Qələbə – 74

– Elxan müəllim, İkinci dünya müharibəsində şücaət göstərmiş bir çox partizanların həyat və fəaliyyəti uzun müddət kölgədə qalıb. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müxtəlif araşdırmalar nəticəsində onların bir qismi haqqında məlumatlar üzə çıxdı. Bəs hollandların “Medo” deyə haqqında bu gün də ehtiramla danışdıqları azərbaycanlı Məmməd Məmmədovun taleyini necə üzə çıxardınız?

xanımdan soruşdum ki, burada İkinci dünya müharibəsində döyüşmüş bir azərbaycanlı döyüşçünün məzarı var, adı Məmməddir. Xanım “Medo?” – deyə məndən soruşdu. “Yəqin ki, elə o, olar” – deyə cavab verdim. Öyrəndim ki, holland xanımın, ümumiyyətlə, hollandların “Medo” adlandırdığı azərbaycanlı Məmməd kilsə məzarlığında dəfn edilib. Deyilən məzarlığa yollandım. Orada axtarış aparmaq çətin idi. Məzarlıqda bir xanıma rast gəldim. O, axtardı-

danışdı. Hətta Holland Kral ailəsinin atasına təqdim etdiyi ordeni, onun Azərbaycanın Zaqatala rayonunda yaşayan ailəsi ilə mükətləşməsinə, şəkillərinə, orada olan bütün materiallara göstərdi.

Bu gördükdən sonra həmin məlumatlar əsasında Məmməd Məmmədov haqqında xəbər və məqalələr yazaraq mətbuatda yayımladım. Bununla da Azərbaycan ictimaiyyəti Hollandiya tarixində ehtiramla anılan həmyerlimizdən xəbər tutdu. Nənsi və ailəsi ilə tanışlığımızdan sonra Azərbaycan səfirliyi olaraq, onunla əlaqələr yarandı, Nənsini Hollandiyadakı Azərbaycan İcması

seçilib. Aydın məsələdir ki, fəxri vətəndaşlıq hər adama verilir. Bu, həmyerlimizin nümunəvi fəaliyyətinin, onun holland xalqı qarşısındakı xidmətlərinin nəticəsidir. Bu gün həmin şəhərdə Məmməd Məmmədov adına küçə və onun abidəsi var.

– Məmməd Məmmədovun müharibə dövründəki hərbi fəaliyyəti, şücaəti nədən ibarət olub?

– Məmməd Məmmədov 1923-cü ildə Zaqatala rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Müharibənin ilk günlərində cəbhəyə yollanan Məmməd 1942-ci ildə Ukraynanın Donetsk şəhəri

də fəaliyyətədir və Osterevkeyn yaxınlığındakı məşədə yerləşir. Hazırda məktəbin binası üzərində Məmməd Məmmədovun adı həkk olunmuş bəreyefi var.

Məmməd Məmmədov həm də Nevelo şəhərinin uşaq futbol klubunun məşqçisi kimi fəaliyyət göstərib. Odur ki, müharibə dövründə olduğu kimi, müharibədən sonra da o, əhalinin sevgi və rəğbətini qazanmışdı. Hətta danışırlar ki, dəmir yolu ilə səyahət edən sərnəşinlər Osterevkeyn keçəndə “Bura hansı şəhərdir, “Medo” yaşayan şəhərdir? O zaman biz burada düşürük” deyirlərmis. Yəni, həmyerlimiz öz

“Medo” – Hollandiyanın azərbaycanlı qəhrəmanı

– İkinci dünya müharibəsi zamanı əmim Ağakörən Ələsgərov da cəbhəyə yollananlar arasında idi. O, 1945-ci il mayın 1-də İtaliyada şəhid olmuş, Triyest şəhərində dəfn edilmişdi. Əminin adı 1943-cü ildə “Vətən müharibəsi” ordeninə təqdim edilmişdi. Lakin onun döyüşdə yaralanıb əsir düşməsi ordeni almasına mane olmuşdu. Onunla birgə faşist Almaniya bir qrup azərbaycanlı legioneri İtaliyaya göndərmişdi. Uzun müddət araşdırmalar nəticəsində onun məzarını tapmışam. Yəni partizanlarla, İkinci dünya müharibəsində şəhid olmuş həmyerlilərimizin taleyi ilə maraqlanmağım da elə buradan başladı. Odur ki, Xarici İşlər Nazirliyinin əməkdaşı kimi Azərbaycanın Hollandiyadakı səfirliyində çalışarkən əminin məzarını tapa bildim. Bu axtarışın davamı olaraq, bir dəfə Hollandiyada yaşayan, əslən Şəkidən olan Kamran adlı azərbaycanlı həmyerlimiz mənə dedi ki, bir azərbaycanlı İkinci dünya müharibəsində Hollandiyanın xilas

ğım məzarı tapmaqda mənə kömək etdi. Məzarı göstərdi. Məmməd Məmmədov və həyat yoldaşı bir məzarda dəfn edilmişdi.

Təşəkkür etdim və bu xanım söhbət zamanı dedi ki, bu ailə ilə qohumdur. İlk baxışda təəccüblənsəm də, məlum oldu ki, Məmməd Məmmədovun həyat yoldaşı tərəfdən qohumdur və məni digər qohumu ilə tanış etdi. Onun evinə apardı. Həmin qohum dedi ki, “Medo”-nun qəsəbədə bir qızı var: Təbii ki, sonra biləcəydim ki, bizim Məmməd qızına öz anasının adını qoyub: Nənəxanım – Nənsi. Nənəxanımın (Nənsi Doomen) əlaqə nümrəsini alıb zəng etdim. Hər şeyi ətrafı izah etdim. Azərbaycan səfirliyinin onun atası ilə maraqlandığını və bununla bağlı araşdırma apardığını dedim. Nənsi İngiltərədə idi, qayıdandan sonra bu haqda danışacağını bildirdi. Məzarın üstündə Məmmədin ölüm günü – 9 yanvar yazılmışdı. Fikirləşdim ki, elə Nənsi yanvarın 9-da – atasının anım günündə mütəlaq gələr. Həmin



sevgilərini, milli varlıqlarını qoruyub saxladılar. Vətəndən uzaq olsalar da, öz qəhrəmanlıq və nümunəvi vətəndaş olmaları ilə Azərbaycanın adını uca tutdular. Elə haqqında danışacağımız igid azərbaycanlı partizan, Hollandiya Müqavimət Hərəkatının üzvü, “Cəngəvar” titulu almış Məmməd Məmmədov kimi. Bu qəhrəman azərbaycanlının tanınılmasında “Baku International Policy and Security Network” ekspert qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Elxan Ələsgərovun rolu böyükdür. Odur ki, elə Elxan müəllimlə söhbət edərkən Hollandiya Müqavimət Hərəkatının fəallırlarından olan həmyerlimiz, “Medo” ləqəbli Məmməd Məmmədovun həyat və döyüş yolu ilə oxucuları yaxından tanış etmək istədik.

Bəşəriyyət tarixində dərin izlər buraxmış II Dünya müharibəsi, eləcə də faşizmə qarşı mübarizə Azərbaycan xalqının taleyində və tarixində dərin izlər qoydu. Hər kəs kimi, yüz minlərlə azərbaycanlı da cəbhəyə yollanaraq, bu savaşda canı, qanı ilə döyüşdü, igidlik və qəhrəmanlıqlar göstərdi. Onlar arasında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməyə də oldu, şəhid olan da, əsir düşən də.

Elə azərbaycanlı əsgərlər də oldu ki, onlar faşist əsirliyində olsalar da, oradan qaça bilsə, dağlara, meşələrə çəkilərək partizan hərəkatına qoşulmuşdular. Düzdür, sonra həmin azərbaycanlıların bir çoxu sovet dövründə öz vətənlərinə geri qayıda bilmədilər. Çünki düşməne əsir düşmüş insanlar burada heç də xoş sözlə qarşılanmazdı. Odur ki, yüzlərlə partizan müharibədən sonra elə Avropada qalmaqda məcbur oldu. Onların sonrakı taleləri də kölgədə qaldı. Ancaq onlar ömürlərinin sonlarına kimi, öz vətənlərinə

əmin-amanlığın bərpasına öz töhfəsini vermişdi. Bunun nəticəsidir ki, Məmməd, həmçinin göstərdiyi qəhrəmanlıq və müharibədən sonrakı işlərdəki xidmətlərinə görə Niderland Kralıcası tərəfindən ən yüksək hərbi ordenlə – “Oranc-Nassau-Kral Ailəsinin Cəngəvari” ordeni ilə, həmçinin “Müqavimət döyüşçüsü” və “Sədaqətli xidmət” medalları ilə təltif edilmişdi.

– Həmin şəhərdə Məmməd Məmmədov adına küçə və abidənin olması fəxr edilsə haldır. – Elədir. Məmmədin ailəsi ilə tanışlıqdan sonra mən həmin şəhərin rəsmi şəxsləri ilə də əlaqə yaratdım. Osterevkeyn şəhərinin meri Hans Yansenlə görüşdüm, Məmməd Məmmədov və ölkəmizlə bağlı ətraflı məlumat verdim. Bildirdim ki, dövlətimiz Məmmədin xatirəsini əbədiləşdirmək üçün heykəl ucaltmaq istəyir. Həmin görüşdə məlumat verdi ki, bu yaxınlarda parkın açılışı olacaq, parka Məmməd Məmmədovun adı verilsə bilər. Lakin parkın açılışı uzun çəkəcəyindən biz ona abidə qoymaq istəyimizi bildirəndə Hans Yansen cavabında: “Abidəni siz niyə qoyursuz? Biz ona özümlə abidə ucaldacağım. Çünki o, bizim fəxri vətəndaşımız olub.” – dedi.

Məmməd Məmmədovla bağlı arxiv məlumatlarını əldə etmək üçün, təbii ki, Hollandiya arxivlərinə üz tutmaq lazım idi. Bu işdə Məmmədin birisi Bakının Bülbül kəndindən olan Ələkbər, digəri isə Zaqataladan olan



Holland mətbuatında “Medo” və silahdaşı Ələkbər Əliyev haqqında dərc olunmuş məqalə.

mənə 22 azərbaycanlı əsirinin siyahısını təqdim elədi. O dövrdə faşist Almaniya əsir düşmüş azərbaycanlı əsgərlərdən legionerlər və fəhlə batalyonları yaradırdı. İyirmi iki nəfər əsir nəzərdən keçirildi. Çünki düşməni Osterevkeyn şəhərinə göndərilmədi. Normandiya gedən bütün yollar, xüsusilə də dəmir yolu buradan keçirdi. Sonrakı araşdırmalar nəticəsində onlarla bağlı fotolar əldə etdim. İkinci dünya müharibəsinin şahidi olmuş və bilavasitə həmin həmyerlilərimizi görmüş Mariya adlı xanıma tapdım, onunla söhbətləşdim.

– Maraqlıdır, Mariya xanım nə danışdı sizə?

– Mariya xanım İkinci dünya müharibəsində almanların idarəsində katiblikdə işləmişdi və bütün azərbaycanlıları tanıyırdı. Onun sözlərinə görə, o dövrdə vəziyyət çətin idi, aclıq və səfalət hökm sürürdü. Bəziləri azərbaycanlıları evlərində yedirdirdilər. Mariya deyirdi ki, Qubadan olan Famil çox mərd oğlan idi. Məmməd isə orada hamı tanıyırdı. Mariya o dövrdə çox şeylərin şahidi olmuşdu. Odur ki, ondan xahiş etdim ki, o dövrlə bağlı nə bilirsə, qələmə alsın. O, yaxşı qələmə olan bir qadın idi. Öz xatirələrini holland dilində 44 səhifəlik həcmdə yazaraq mənə təqdim etdi. Bu xatirələr “İtkin zaman” kitabında öz əksini tapıb. Mariya xanım deyirdi ki, müharibənin sonuna yaxın Məmməd meşəyə sığınmışdı olmuşdu. Çünki Amerika ordusu gəlir, faşist qüvvələrinə məhv edir, güllələyirdi. Mariya velosipedlə ona yemək aparırdı. Qızı Nənsiyə danışdığına görə, o zaman bir çox azərbaycanlı aclıqdan ölüb, ya da vəhşi heyvanların qurbanı olub. Hərbi əsirlərin bir qismini ABŞ qüvvələri SSRİ-yə təhvil verib, bəzilərini güllələyiblər. Sovet hökumətinə təhvil verilmiş əsirlər də ya öldürülüb, ya da həbsə salınıblar. Çünki Stalinin fikrincə, onlar “vətən xaini” idilər. Həmin 22 nəfərdən yalnız ikisi sağ qalmışdı; onlardan biri Bakının Bülbül kəndindən olan Ələkbər, digəri isə Zaqataladan olan

Məmməd Məmmədov idi.

Qızı Nənsi Məmmədova (Doo-men) deyir ki, atası həmişə Vətəninə bağlı olub, onun həsrəti ilə yaşayıb. Hətta qızı mənə atasının çox əzizlədiyi bir kitabı da göstərdi. Açıb baxanda gördüm ki, türkçə “Qurani-Kərim”dir. Görünür, Məmməd öz müllətlərinə bağlı insan olub. Məmmədin ailəsinə yazdığı məktubları nəzərdən keçirdim. Onun döğmələrinə, xüsusilə, anası Nənəxanım yazdığı məktubları həyəcansız oxumaq qeyri-mümkündür. Təbii ki, bu məktubların məzmununa nəzarət edildir. Yalnız 31 ildən sonra – 1972-ci ildə Niderlandın Qızıl Xaç Cəmiyyətinin təşəbbüsü və o dövrdəki SSRİ rəhbəri Leonid Brejnevın xüsusi icazəsi ilə həyat yoldaşı və qızı ilə birgə Zaqatalaya gələrək qohumlarını görə bilib. Lakin o zaman artıq Məmmədin anası dünyasını dəyişmişdi. Onun Zaqatalada at üstündə çəkirdiyi şəkli həmin səfərdən yadigarıdır. 2011-ci ildə Azərbaycan dövlətinin davəti ilə Nənəxanım ailəsi ilə Zaqatalada səfərdə olmuş, atasının qohum-aqrabası ilə görüşmüş, ictimaiyyətlə görüşlər keçirmişdi. Təbii ki, “Medo” haqqındakı xoş soruşlar hər bir azərbaycanlının qəlbində fəxr və qürur hissi yaradır. “Medo”-nun nümunəvi həyat yolu Zaqatala və Osterevkeyn şəhərlərinin qardaşlaşmasına səbəb oldu. Mən onun və onlarla digər azərbaycanlıların Niderlanddakı taleyi, həyat və döyüş yolunu əks etdirən “İtkin zaman” adlı kitab qələmə almışam, haqqında film çəkilib. Azərbaycan və ingilis dillərində ictimaiyyətə təqdim edilib. Bu gün də həmyerlimiz dərin ehtiram və sevgi ilə anılır. Aclıq-şirni, kəsməkeşli həyatı ilə iz qoydu bizim üçün. Onun həyat hekayəsi, Hollandiyadakı fəaliyyəti Azərbaycan və Hollandiya xalqları arasında dostluq əlaqələrinin dərinləşməsinə töhfə verdi.

Söhbətləşdi: Əfsanə BAYRAMQIZI, Elşən AĞALAR (foto) “Xalq qəzeti”



Niderland Krallığının naziri Geraradus Lirs, Osterevkeyn şəhərinin bələdiyyəsi Hans Yansen, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fuad İsgəndərov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov “Medo” abidəsinin açılışı zamanı. 26 iyun 2012-ci il

edilməsində qəhrəmanlıq göstərib, adı Məmməddir, ondan danışırlar.

Bu barədə o vaxtkı səfirimiz Fuad İsgəndərova məlumat verdim, o da bunu ətrafı araşdırmağı tapşırı. Beləliklə, mən həmyerlimiz barədə axtarışa başladım. 2010-cu il yanvarın 1-i idi. Osterevkeyn şəhərinə gəldim. Bu şəhəri hollandlar “Rabandt vilayətinin mirvarisi” adlandırırlar. Şəhərə ilk səfirim həyat yoldaşım Elnarə xanımla bəş tapub. Şəhərdə elə ilk dayanacaqda bir

gün üçün səfirlik adından əkil təşkil etdik, həyat yoldaşım Elnarə xanımın təklifi ilə Niderlandda yaşayan azərbaycanlı jurnalist Elnaz xanımla da dəvət etdik ki, işıqlandırırı. Bir neçə nəfərlik heyətlə həmin şəhərə gəldik. Nənsi xanımla bu dəfə üzbuüz görüşdük, ailəsi ilə tanış oldum. Bizi evə dəvət etdi. Nəhayət ki, həmyerlimiz Məmməd Məmmədovun həyat hekayəsini – atasının müharibədən sonrakı həyatını qızı Nənsi bizə ətrafı

ilə tanış etdim. 28 May Azərbaycan Respublika Günü münasibətilə təşkil edilmiş təntənəli tədbirə Nənsi xanımla dəvət etdik. Ondan xahiş etdim ki, gələrkən atasının ordenini də taksın. Sonradan həyat yoldaşım Elnarə xanım Nənəxanımın ilk Azərbaycan dili dərslərini verib, ona bacılıq edib. Bu, əlbəttə ki, ilk mərhələ idi.

Daha sonra sənədlərlə tanışlıq nəticəsində gördüm ki, Məmməd Məmmədov həm də yaşadığı Osterevkeyn şəhərinin ilk fəxri vətəndaşı

Filmə təsvir olunan uşaqların düşüncələri bir şey varsa, o da bir qarın çörək tapmaqdır. Bəziləri oğurluqla, kimisi isə zəhməti hesabına bir parça çörək əldə edir. Filmin qəhrəmanı Vaqif fərdi cəhətləri ilə örnək bir personajdır. Onu digər uşaqlardan fərqləndirən müsbət cəhətlərinin çoxluğuudur. Vaqifin başındakı buxara papağı kişiliyin, əlində daim gəzdirdiyi kitab elmin, tərəqqinin simvo-

lu kimi göstərilir. Filmə ekran taleyini izlədiyimiz uşaqların məhv olmuş arzuvarını, kiçik yaşlarından müdrikləşmiş obrazlarını görürük. Haqlı deyirlər ki, müharibə uşaqları tez böyüdü.

Xalq artisti, kinorejissor Şamil Mahmudbəyov iki filmində (“Şərikli çörək” və “Skrupəkarın sərgüzeşti”) müharibə uşaqlarının ağır həyat şəraitini ekranlaşdırıb. Bu isə şəxsən ön cəbhədə



Uşaqlığın şərikli çörəyi

50 il əvvəl ekranla çıxarılan “Şərikli çörək” filmi müharibə uşaqlarının ağır taleələrindən söhbət açır. O çətin günlərdə uşaqların bir-birinə olan münasibətləri, baş qəhrəman Vaqifin ac olduğu halda çörəyini digərlərlə bölüşməyi olduqca ibrətamizdir. Film ağır şəraitdə belə məniylini itirməyən uşaqların gələcəyə böyük ümidlərini təəssülünə edir. Böyük müharibənin kiçik qurbanları olan uşaqlar bu filmə ön plana çəkilir. 10 yaşlı uşaq dərs oxumaq əvəzinə, çörəkpuşu qazanmağın yollarını axtarı.

düşmənin əməliyyatı ilə rastlaşan rejissorun müharibəyə olan nifrətinin əlamətidir. Hadisələri İkinci dünya müharibəsinin son günlərində cərəyan edən, vacib faktları ümumiləşdirilmiş şəkildə əks etdirən film sülhə çağırışla yanaşı, idraki dərinləşdirir, cəmiyyətə mühüm mesajlar verir.

Hadisələri müşayiət edən musiqi (bəstəkar Vəlif Adıgözəlov) bu ekran əsərinin emosional təsir gücünü və daxili dinamikasını artırır. Filmə səslənən “Sən, ey uşaq!”, məhəbbət filminin məzmunu və ideyasını bütövlükdə əks etdirir. Yaxıncı heyət kimi estetikası çərçivəsində həyatın dərin qatla-

rına nüfuz edərək vacib və dəyərli nüansları tamaşaçıya çatdırmağa müvəffəq olmuşdur.

Filmin qəhrəmanları olan uşaqlar haradasa müharibə gətirdiyini bilirlər. Amma çoxu bilmir ki, müharibə həm də elə onların yaşadığı bu məhəllədə gedir. Əli iş, silah tutan bütün kişilərin hamısı cəbhədədir, qalanlar isə qadınlar, uşaqlar və yaşlılardır. Sovet ideologiyası bu idi ki, arxa cəbhə möhkəm olanda, ön cəbhədəkilər biləndə ki, ailələri etibarlı əllərdədir, onlar da siddə ürəklə Vətəni, ailələrini qoruyurlar. Hətta Vətən yolunda ölməyə də

gedirdilər. “Azərbaycanfilm” də bu ideologiyaların təbliğatçılarından idi. Ümumiyyətlə, xalqımızın əxlaqı, mədəniyyəti, insanların arxa cəbhədə fəaliyyəti filmlərin mövzusunun əsas motivləri idi.

Uşaqlığı müharibə illərində keçənlərin həyatında kədər üstünlük təşkil edir. Filmin qəhrəmanı olan uşaqlar müharibənin nə vaxt qurtaracağını bilmirlər. Əslində, heç bir bərədə düşməndə bilmirlər. Onu bilirlər ki, bir parça çörək tapmaq üçün nə isə etmək lazımdır.

Filmin müəllifləri şəhərin bu balaca məhəlləsinin uşaqlarının timsalında müharibənin onla-



rın mədəniyyətinə təsirini əks etdirməyə səy göstərmişlər. Onlar arasında hər xasiyyətdə uşaq var. Öz çörək payını belə uşaqlara bölüşən filmin qəhrəmanı Vaqifin yaşantıları daha qabarıq verilmişdir. Filmə o çətin illər haqqında cəsarətlə və sadə dillə söhbət açılır. Bəli, müharibə çoxlarını həm fiziki, həm də mədəni cəhətdən şikəst edib. Bundan başqa, insan həmyerliyinin, xeyirxahlıq və ədalətin yenilməz gücü bütün

dövrərdə insanlara yardımçı olub, onları bəd əməllərdən qoruyub.

Bəli, 50 ildir ki, bu film müharibənin balaları haqqında həqiqəti danışır. Müharibələrin yalnız yaşlılara deyil, uşaqlar üçün də böyük fəlakət yaratdığını bədi formada əks etdirir.

Məlumat üçün bildirək ki, filmin ssenari müəllifi Alla Xundovadır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

9 May faşizm üzərində qələbə günüdür



İngiltərə və Birləşmiş Ştatlarda da Bakı neftinin almanların əlinə keçməsinin na ilə nəticələncəyini yaxşı başa düşürdülər.

Sovet komandanlığı həmin vaxtlarda Şimali Qafqazda və Stalingrad ətrafında gedən döyüşləri SSRİ-nin taleyi baxımından həlledici sayır və bunu Moskvanın müdafiəsi ilə müqayisə edirdi. Çünki Bakının işğalı və Volqa yolunun əldən getməsi sovet ordusu və iqtisadiyyatını iflic vəziyyətinə salırdı.

Lakin Şimali Qafqazda düşmənin hücumunun dayandırılması Hitlerin arzusunu ürəyində qoydu. Bununla belə, SSRİ Dövlət

Müdafiə Komitəsi 1942-ci ilin sentyabrında Bakının müdafiəsinə dair xüsusi qərar qəbul etmiş, cəbhə xəttindən xeyli uzaqdakı Azərbaycanda hərbi vəziyyət elan olunmuşdu.

Müharibə illərində Azərbaycanda 75 milyon ton neft çıxarılmışdı ki, bu da bütün SSRİ-dəki hasilatın dördə üçünə bərabər idi. Benzinin, sürtkü yağlarının istehsalı isə, əsasən, Bakının payına düşürdü. Hər 5 tayyara və tankdan 4-ü Azərbaycandan göndərilən yanacaq ilə işləyirdi.

Bakıda 130 növdən çox silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda

işləyənlərin 70 faizə qədər qadınlar idi.

Faşizm üzərində qələbədə neft Bakısının həlledici rolunu keçmiş SSRİ-nin görkəmli şəxsiyyətləri, məsələn, əslən bakılı olan, uzun müddət Dövlət Plan Komitəsinə rəhbərlik etmiş Nikolay Baybakov, marşallardan G.Jukov, K.Rokossovski, A.Qreçko və başqaları da xatırlatmışlar. Məsələn, Baybakov demişdir: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də

üzləşən iqtisadiyyatını dirçəltməyə imkan vermiş, təxminən iyirmi il sonra isə Azərbaycanın "qara qızılı" bəşəriyyətin faşizm taunundan xilas olmasında həlledici rol oynamışdır. Lakin bütün bunlara baxmayaraq, sovet dövlətinin rəhbərləri Bakıya münasibətdə, sözün həqiqi mənasında, nankorluq etmiş, ona nəinki "Qəhrəman şəhər" adı verməmiş, hətta ordenə də layiq bilməmişdir.

Bəşər tarixinin ən dəhşətli müharibəsi Azərbaycan xalqına

demokratlar" bütün bunlara göz yummaqla, əslində, cəbhədə həlak olmuş və itkin düşmüş yüz minlərlə həmvətənimizin xatirəsini təhqir edərək, Bakı neftçilərinin misilsiz zəhmətinə kölgə salaraq, 1941–45-ci illər müharibəsindən söz düşəndə deyirdilər ki, o bizim müharibəmiz deyildi. Bu "dərindən məntiqə" görə, guya, SSRİ məğlub olarsa, sanki Hitler gəlib onların ata-babalarının başlarını tumarlayacaqdı. Belələrindən "ibret götürən" dardüşüncəli adamlar isə



Həmvətənlərimizin xatirəsini əbədləşdirək

İkinci dünya müharibəsində faşizm üzərində qələbənin növbəti, 74-cü ildönümü yaxınlaşır. Bu qələbənin qazanılmasında Azərbaycanın böyük, danılmaz rolu olmuşdur. Əvvəla, respublikamızdan 650 mindən çox adam səfərbərliyə alınaraq cəbhəyə göndərilmişdir. İkincisi və ən əsası, xalqımız müharibə dövrünün bütün çətinlikləri və məhrumiyyətlərinə dözərək, arxa cəbhədə də gecə-gündüz çalışmışdır. Bu sahədə ən böyük fədakarlığı isə Bakı neftçiləri göstərmişlər. Onlar yaxşı bilirdilər ki, "müharriklər müharibəsi" adlanan bu savaşda hər şey neftdən asılıdır. Dəhşətli müharibənin səbəbkarı olan Hitler də əmin idi ki, Bakı neftini ələ keçirmədən qalib gəlmək mümkün deyil. Ona görə də Şimali Qafqazda Qroznı ətrafındakı neft mədənləri ələ keçirildikdən sonra düşmənin əsas hədəfi Bakı idi və 1942-ci il sentyabrın axırlarında onun işğalına nail olmağı planlaşdırmışdı. Hətta Berlində Xəzər dənizi və Bakının təsvir edildiyi xüsusi tort da hazırlanmış və onun Bakının əks olunduğu əsas dilimi Fürerə verilmişdi. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabrında Bakını tutmalı idi. Qafqaza hücumla başlayanda Hitler feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uzudacağıq".



heç bir respublika etməmişdir".

İkinci dünya müharibəsindəki qələbədə Azərbaycanın çox böyük rolu olduğunu vurğulayan ulu öndər Heydər Əliyev isə qətiyyətlə deyirdi ki, əgər Bakı nefti olmasaydı, müharibədə Sovet İttifaqının qələbəsi mümkün deyildi.

Bəli, sovet hakimiyyətinin ilk illərində Bakı neftinin satışından gələn valyuta Rusiyanın fəlakətli

da çox böyük bəlalara gətirmişdir.

Cəbhəyə gedənlərin yarıya qədər döyüşlərdə həlak olmuş və ya itkin düşmüşdür. Mənim doğulduğum, indinin özündə 57 minə yaxın əhalisi olan Qax rayonu bu müharibədə 2000-dən çox övladını itirmişdir.

Lakin 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olan bəzi "ağıllı

fürsət düşdükcə, müharibə veteranlarına açıq-aşkar hörmətsizlik edirdilər. Elə vəziyyət yaranmışdı ki, döyüşlərin od-alovundan salamat çıxmış bu insanlar sinələrində orden-medallarla küçələrdə görünməkdən belə çəkinir, hətta bəzən təhqir də olunurdular.

Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu biabırçı vəziyyətə son qoyuldu,

Azərbaycan hökuməti müharibə veteranlarına, arxa cəbhənin fədakar insanlarına layiq olduqları qiyməti verdi.

Müharibə veteranlarına bu gün də çox böyük diqqət və qayğı göstərilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 23 aprel təxli sərəncamı bunu bir daha təsdiq edir.

İkinci dünya müharibəsindən sonra keçmiş SSRİ-nin şəhər və kəndlərində saysız-hesabsız xatirə abidələri ucaldılmışdır. Belə abidələr Azərbaycanda da az deyil. Lakin keçmiş müttəfiq respub-

likaların əksəriyyətinin paytaxtından fərqli olaraq, Bakıda belə bir monumental abidə yoxdur.

Ötən əsrin 80-ci illərində Bakıda həmin müharibədə həlak olmuş, itkin düşmüş vətəndaşlarımızın xatirəsinə abidə ucaldılması qərara alınmış və indiki Dənizkənarı Milli Parkda yeri müəyyənləşdirilərək lövhə də qoyulmuşdu. Lakin sonralar, nədənsə, bu məsələ unudulmuşdur.

2020-ci ildə faşizm üzərində tarixi qələbənin 75 illiyi qeyd olunacaq. Həmin əlamətdar yubileydək paytaxtımızda əzəmətli bir abidənin qoyulması həm İkinci dünya müharibəsi cəbhələrində həlak olmuş, itkin düşmüş Azərbaycan oğullarının xatirəsinə böyük ehtiram, həm də Böyük qələbənin qazanılmasında neft Bakısının əvəzsiz rolunun ayarı şəkildə əbədləşdirilməsi olardı.

Vaqif MUSAYEV,
Əməkdar jurnalist



Babaların yolu ilə

□ **İkinci dünya müharibəsi XX əsrdə bəşəriyyət üçün dəhşətli dövr olub. Müharibənin başa çatmasından 74 il keçsə də, bütün dünya üçün faciəli fəlakətlər dövrü kimi yadda qalan həmin qanlı-qadali illər hələ də undulmur. Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə hər il təntənəli mərasim keçirilir. Xalqımızın fəxri olan Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlığı böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu ağır döyüşdə misilsiz şücaət göstərmiş soydaşlarımızın xidmətləri heç vaxt unudulmur. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva İkinci dünya müharibəsinin veteranları ilə görüşür, onları Qələbənin ildönümü münasibətilə təbrik edirlər.**

İkinci dünya müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə Azərbaycanın böyük payı var. Həmin illərdə xalq özünün 650 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Onların təqribən yarısı döyüşlərdə həlak olub. Bu müharibədə göstərdikləri igidliyə görə Azərbaycan vətəndaşlarından 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlindəki şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leningrad, Kiyev, Stalingrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəsə də vətənpərvərlik nümunəsidir. Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dördə üç hissəsi, aviasiya benzinini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.

Fəxr edir və qürur hissi keçirirəm ki, atam Hacı Şalı oğlu Şıxəliyev də bu müharibədə mərdliklə vuruşub və Berlində qədr gedib. 1939-cu ildə atam Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən Ukraynanın İvano-Frankovsk vilayətinə hərbi xidmətə göndərilir. Müharibəyə də həmin ərazilərin yolları. Müxtəlif cəbhələrdə vuruşan atam 1942-ci ildə təcrübəli döyüşçü kimi Stalinin ehtiyat komandasının tərkibinə daxil edilir. Bu komandanın tərkibində bütün döyüş tapşırıqlarında iştirak edib. Stalingrad uğrunda ağır döyüşlərin iştirakçısı olub.

1943-cü ildə hərbi hissələrdə zabıt çatışmazlığını nəzərə alaraq atamı Qorkiyə qayıdır hazırlayan


kursa göndərilir. Bir ildən sonra yenidən cəbhənin qaynar nöqtəsinə zabıt kimi qayıdır. Sonradan marşal G.K.Jukovun komandanı olduğu I Belorusiya cəbhəsinə göndərilir. Atam müharibədən sonra deyirdi ki, bizim hissəmizə yalnız təcrübəli döyüşçülər göndərilirdi. Döyüşə-döyüşə Berlində qədr gedən atam Qələbəni orada qarşılayıb.

Hacı Şıxəliyev müharibədən qayıdanda sinəsinə orden və medallar bəzəyirdi. Müharibədən sonra da – 1946-cı ildə atamı təcrübəli zabıt kimi SSRİ Silahlı Qüvvələrində xidmətinə davam etdirməyə çağırırlar. Lakin ailə vəziyyətinin ağırlığını nəzərə alıb onu Bakıdakı Salyan kazarmasına göndərirlər.

1950-ci ilə qədər hərbi qulluqda olan atam öz ərizəsi ilə xidmətdən təxlas olub və Sabirabad Rayon Partiya Komitəsində hərbi şöbədə fəaliyyətini davam etdirib.

On uşaq – yeddi oğlan, üç qız böyüdən atam övladlarının hamısına təhsillərini davam etdirməyə şərait yaradıb. O, tez-tez övladlarını, nəvələrini ətrafına toplayıb müharibənin ağrılarından, dağıntılarından, ana-bacılının sinəsinə çəkdiyi dağdan danışardı. Deyirdi ki, Vətən yolunda, torpaq uğrunda mübarizə aparmaq, döyüşmək, şəhid olmaq şərəfdir. Vətən anadır, namusdur, qeyrətdir.

Onun nəvələrindən biri – Teymur Şıxəliyev babasının yolunu davam etdirmək qərarına gəldi. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirməsinə baxmayaraq, gələcək taleyini hərbi xidmətə bağladı. Təlim – tədris mərkəzində 3 aylıq kurs keçdikdən sonra hərbi qulluqçu oldu və 14 ildir ki, bu sahədə çalışır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində baş zabıtdır, mayor rütbəsinə qədər yüksəlib.



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun nizam-intizamı ciddi nəzarəti, əsl hərbi qətiyyəti və hadisələrə obyektiv münasibəti bu sahədə çalışanların, o cümlədən oğlunun öz peşəsinə məsuliyyətini daha da artırıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunu dövlət siyasətinin prioritetinə çevirməsi, hərbi xidmətçilərə, müharibə veteranlarına xüsusi qayğısı yetişən gənc nəsildə böyük ruh yüksəkliyi yaradıb. Biz 2016-cı ilin Aprel döyüşlərində də bunun şahidi olduq. Dörd gün davam edən döyüşdə ordumuz Ermanistan silahlı qüvvələrini darmadağın etdi. Xalqımız 1945-ci il alman faşist işğalçıları üzərindəki Qələbədən sonra ən böyük Qələbə sevincini 2016-cı ilin aprelində bir daha yaşadı.

Hər il 9 May – Qələbə bayramı ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Ulu öndər Heydər Əliyevin "Xalqımızın qızıl fondu" adlandırdığı müharibə veteranlarına birdəfəlik maddi yardımlar göstərilir. Prezident İlham Əliyev müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində ardıcıl olaraq mühüm addımlar atır, hər il onlara maddi yardım verilməsi ilə bağlı sərəncamlar imzalayır.

Babaların yolunu şərəflə davam etdirən gənc nəslin Qələbə bayramını torpaqlarımıza azad etmək, Şuşada, Xankəndidə və işğal altında olan digər şəhərlərimizdə Azərbaycan bayrağını dalğalandırmaqla qeyd edəcəyimizə böyük inam və ümidimiz var. Bu inamı xalqımızda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasi kursu yaradıb.

Əlabbas ŞİXƏLİYEV,
Sabirabad rayonu

Lənkəran: inkişaf sürətlənir, uğurlar artır



Yığıncaqda Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

İcra başçısı yığıncaqda geniş məruzə edərək bildirdi ki, cari ilin ilk 3 ayı ərzində ölkədə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində islahatlar sürətlə davam edib, iqtisadi göstəricilər dəfələrlə yüksəlib, nəzərdə tutulan layihələr vaxtında icra olunub, vətəndaşların həyat şəraiti daha da yaxşılaşıb. Nəqət bu dövrdə respublikanın bütün bölgələri kimi, Lənkəran rayonunun da sosial-iqtisadi və mədəni həyatında mühüm uğurların əldə olunduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, əvvəlki vaxtlarda olduğu kimi, 2019-cu ilin birinci rübündə də Lənkərandə inkişaf meyilləri davam etmiş, iqtisadi göstəricilər artan tempə yüksəlmişdir. Sənayedə, kənd təsərrüfatında, tikintidə, yol-abadlıq tədbirlərində işlərin həcmi artmışdır.

Hesabat dövründə rayonda ümumi məhsul buraxılışı 1,1 faiz artaraq 698,3 milyon manat təşkil edib. Sənayedə 9,4 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 8,4 faiz çoxdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 6,8 milyon manat, ümumi həcmdə onun xüsusi çəkisi 18,4 faiz təşkil edib. Rüb ərzində rayon iqtisadiyyatının prioritet istiqaməti olan aqrar sahədə də işlər

uğurla davam edib, məhsul istehsalı əvvəlki dövrə nisbətən çoxalıb. Sahibkarlığın inkişafı nəticəsində rayonda sənayedə istehsalın həcmi 72,1 faizi, aqrar bölmədə 99 faizi və ödənişli xidmətlərin 76,2 faizi özəl bölmənin payına düşüb.

Rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 9,6 milyon manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 8,8 milyon manat olub. Rayon üzrə orta aylıq əməkhaqqı 310 manat təşkil edib.

Məruzədə qeyd olunub ki, ölkə Prezidentinin ardıcıl diqqəti və qayğısı ilə rüb ərzində rayonda abadlıq və quruculuq işləri geniş vüsət alıb, şəhərdə 150 nəfər çalışacaq qənnadı fabrikinin tikintisinə və ölkə başçısının müvafiq sərəncamı ilə 11 min nəfər əhalinin gündəlik olaraq istifadə etdiyi Hirkan-Mamusta-Siyavar magistral avtomobil yolunun əsaslı təmiri və asfaltlanması işlərinə başlanılıb. Bu dövrdə magistral yollar boyunca, şəhərdaxili küçələrdə hasar və barılar suvaqlanaraq rənglənilib, park və bağlarda 7 min ağac, 10 min ədəd dekorativ ağac və gül kolu əkilib, şəhərdaxili yollara 3500 kvadeatmetr isti asfalt döşənib, 4 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib, 2 binada liftlər təmir edilib.

Təhsil müəssisələrinin maddi-texniki bazası da möhkəmləndirilib. Belə ki, Lənkəran Dövlət Universiteti üçün əlavə tədris korpusu və yataqxananın, Şıxəkəran kəndində 432 şagird yerlik yeni məktəb binasının, 4 ucqar dağ kəndində modul tipli

Ölkəmizin subtropik zonasının "paytaxtı" Lənkərandə ilk üç ayda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı geniş şura yığıncağı keçirilib.

məktəblərin tikintisi davam etdirilib, Gəgiran kəndində 264 şagird yerlik təza məktəbin tikintisi ilə bağlı hazırlıq işləri görülür.

Birinci rübə rayonda, ümumilikdə, 324 iş yerli açılıb ki, onlardan 183-ü daimidir. Eyni zamanda, Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən rayonda 135 nəfəri qadın olmaqla 1120 nəfər sakin kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb edilib. Rayon başqa, Regional Qaz İdarəsinə 135 nəfər, Regional Elektrik Şəbəkəsinə 55 nəfər, ümumilikdə, 1310 nəfər işə götürüldü. Haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin sırasında rayonun ən ucqar kəndlərində yaşayan vətəndaşların da olması təqdirəlayiq haldır.

İcra başçısı T.Qaraşov vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında sahəsində də nümunəvi qayda yaradılmasından bəhs edərək deyib ki, həm icra aparatında, həm də səyyar qəbulla zamanı qaldırılan məsələlər daim diqqətdə saxlanılır və həlli ilə bağlı müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev tədbirdə çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların ölkənin tərəqqisində və vətəndaşların həyat şəraitinin yüksəlməsindəki rolunu konkret misallar əsasında diqqətə çatdırıb. Digər nətiqlər qazanılan uğurları təqdir edib, onları daha da artırmaqla bağlı fikir və mülahizələrini bildiriblər.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"

Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və ehtiramla



❑ **Azərbaycan Turizm və Menecment Universitetində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov ali təhsil müəssisəsində təşkil olunan növbəti tədbirin məhz ulu öndər Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və ehtiramdan qaynaqlandığını deyib.**

İ.Mədətov diqqətə çatdırıb ki, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüscüsü və şəiksiz müəllifidir. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik

etdiyi 1969--1982-ci illərdə təsdiqləyib. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş gündenə başlanır. Ulu öndərin dediyi kimi: "Tarix dəfələri sübut edib ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".

Universitetin ictimai fənlər kafedrasının müdiri İbrahim Əliyev ulu öndərin Moskvadakı fəaliyyətinin detallı şərhində dedi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982--1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifə tutan Heydər Əliyev Kreml rejiminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir.

1987--1990-cı illər Kreml rejiminin xalqımızın böyük oğluna qarşı həyata keçirdiyi ağır təqib illəridir. Ömrünün bütün dövrlərində olduğu kimi, Heydər Əliyev həmin illərdə də doğma xalqı üçün yaşamış, nəhəng Sovet dövlətinin dağılmaqda olduğu şəraitdə öz vətəni üçün çıxış yolları axtarmış, zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhətləri ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir.

Tarix elmləri doktoru, professor Məhərrəm Zül-füqarlı zəngin təcrübəli və müasir təfəkkürlü siyasətçi Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı prosesdən bəhs etdi. Ötən əsrin 70--80-ci illərində yüzlərlə gənc təhsil almaq üçün xaricə göndərildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş Dövlət Proqramına əsasən 100-lə gənc dünya-nın nüfuzlu universitetlərinin məzunudur.

Heydər Əliyevin 96 illiyi tədbirində tələbələr ulu öndərə həsr olunan şeirlərlə çıxış ediblər. Eyni zamanda, H.Əliyevə həsr olunan inşa yazı qalibləri- tələbələrə sertifikatlar, xatirə hədiyyələr təqdim olunub. Tədbirlər çərçivəsində mayın 7-dən 11-nə kimi ATMU-da tələbələrin əl işlərindən ibarət sərginin, idman yarışlarının keçirilməsi və mükafatlandırılması nəzərdə tutulub.

Z. BƏŞİRQIZI,
"Xalq qəzeti"

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

"Səyyar kitabxana" VI layihəsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4656443 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Abdulla- yev Elnur Şahin oğlu). İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi Kod - 210005 M/h- AZ-

41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ22
Alan müştəri- Azərbaycan Respublikası- nın Gənclər və İdman Nazirliyi
H/h- AZ50C-

TRE000000000000002147771
VÖEN- 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedurdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiəçinin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış;

-iddiəçinin bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən sonra

azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak üçün yuxarıda göstərilən ixtisas sənədlərini 18 iyun 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 27 iyun 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 28 iyun 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

Dənizkənarı Bulvar İdarəsi Kommunal Xidmətinin təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. Lot-1. Yaşılıq sahələri üçün bitkilərin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı surətdə tender komissiyasına təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən şəxslər tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2A nömrli ünvandan (əlaqələndirici şəxs -E.Qədirövdən, telefon -(012) 404-95-96) ala bilərlər.

İştirak haqqı 500 (beş yüz) manatdır. Təşkilat - Dənizkənarı Bulvar İdarəsi Bankın adı "KAPİTAL BANK" ASC- nin

GƏNCLİK FİLIALI
KOD- 200189
VÖEN- 9900003611
M/h - AZ-

37NABZ01350100000000001944
SWIFT BIK- AİIBAZ2X
TƏŞKİLAT- DBİ KXT DBƏMM
H/h - AZ95AİIB38090019440062628118
VÖEN- 1701243801

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin bir faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçinin son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatının surəti;

- iddiaçinin son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 iyun 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 27 iyun 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2A nömrli ünvanda tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28 iyun 2019-cu il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının ərazisi, Dənizkənarı Bulvar İdarəsinin Kommunal Xidməti təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin ofisində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

“Bakı Ofset Kombinatı” ASC səhmdarlarının nəzərinə!

14 iyun 2019-cu il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 4 nömrli ünvanda “Bakı Ofset Kombinatı” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:
1.Təşkilati məsələ.
2. 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti haqqında.
3.Digər məsələlər.
Əlaqə telefonu - (050-209-29-15).

İdarə heyəti

“Kürdəmir - Taxıl” ASC səhmdarlarının nəzərinə!

25 iyun 2019-cu il saat 11.00-da Kürdəmir rayonu, Bakı prospekti 6 nömrli ünvanda “Kürdəmir - Taxıl” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələ:
1. 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti.
Əlaqə telefonu - (070-313-99-62).

İdarə heyəti

Bakı Şəhər Baş Səhiyyə İdarəsi

tabeliyindəki müəssisələrə 2019-cu ilə tələb olunan malların (iş və xidmətlərin) satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 7 (yeddi) lot üzrə keçirilir. Lot – 1. İcməli suyun satın alınması (Xəzər rayonu üzrə). Lot – 2 . Mətbəə xərclərinin satın alınması.

Lot – 3 . Dəftərxana mallarının satın alınması.

Lot – 4. Təsərrüfat mallarının satın alınması.

Lot – 5. Sair xərclərin satın alınması. Lot – 6 . Çirkab suyun daşınmasının satın alınması.

Lot – 7 . İstehsalatda istifadə olunmayan qeyri - maddi aktivlərin satın alınması .

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmə və 2019-cu il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə

bilərlər.

Əlaqələndirici şəxs- Xanlar Hüseynov, telefon- 012 495-38-28.

Ünvan-Bakı, M. Mirqasımov küçəsi, 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.

Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı Lot – 1, lot-6 və lot 7 hər biri 50 manatdır

lot – 2, lot – 3, lot – 4 və lot – 5 hər bir 250 manatdır.

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

ADI - MNDXA-nın 8 sayılı Xəzinədarlıq İdarəsi

VÖEN - 1401555071
KOD - 210005

M/h - AZ41NABZ013601000000000003944

S.W.I.F.T BIK: CTREAZ22

H/h - AZ54CTRE00000000000002128202

Kitab - 002736, fond 7

Büdcə səviyyə kodu -142340

VÖEN - 1400125591

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak üçün 19 iyun 2019-cu il saat 16.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifinin təminatı (zərflərin

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Müxtəlif qaz və texniki məhlulların satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bəlməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il mayın 17-si saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Tender komissiyası

“Azərbaycan Televiziya və Radio Verilişləri”

Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. Lot-1. İnternet vasitəsilə canlı yayımı həyata keçirmək üçün mobil cihazların və onun aksesuarlarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə iştirak üçün yazılı müraciət ;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiəçinin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatının surəti;

-iddiəçinin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və

D-3 Büdcə təsnifatı kodu - 142340

D-4 Fond-7

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak üçün yazılı müraciət ;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiəçinin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatının surəti;

-iddiəçinin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və

rekvizitləri;

-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 iyun 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 iyun 2019-cu il saat 15.00-a qədər Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 28 iyun 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrli ünvanda xüsusi ayırılmış otaqda açılacaqdır.

Email: webmaster@aztv.az

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs

“Qurban” bayramı ilə əlaqədar heyvan kəsimi üçün müvəqqəti qadır və avadanlıqların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Tenderdə iştirak etmək istəyənlər 2300 (iki min üç yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrli ünvandan (əlaqələndirici şəxs – S.Əliyevdən, telefon- (+99412) 377 00 20/ 377 00 21 (daxili 504) ala bilərlər.

Təşkilat- "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" Publik Hüquqi Şəxs

VÖEN- 1005379691

"Kapital Bank" ASC-nin Mərkəz filialı

VÖEN- 9900003611
H/h- AZ71AİIB38090019440419396102
M/h- AZ-

37NABZ013501000000000001944

Kod- 200026
SWIFTBIK. AİIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

“Azərsu” ASC

sənaye yağlarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs Ağaalı Mirzəyevdən, telefon- 431 47 67/2246. (ağali.mirzəyev@azersu.az)) ala bilərlər.

İştirak haqqı 200 manatdır.
Təşkilat- “Azərsu” ASC
VÖEN- 9900001751
Bank-“Kapital Bank” ASC-nin 1 sayılı Nəsimi filiali
Kod-200112
VÖEN- 9900003611
M/h- AZ37NABZ 0135010000000001944

S.W. I. F. T. BIK-ALİBAZ2X
H/h- AZ65AİİB 33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 iyun 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 27 iyun 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 iyun 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Bakı Şəhər Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ehtiyat hissələrinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, R.Rüstəmov küçəsi 28 (əlaqələndirici şəxs - Bayram Bayramovdan , telefon (012) 323-33-28) nömrəli ünvandan ala bilərlər .

İştirak haqqı 100 manatdır.
H/h-
AZ82CTRE000000000000002517832
VÖEN-1600127621
Bank-Dövlət Xəzinədarlığı Agentliyi
Kod-210005
VÖEN-1401555071
M/h-

AZ41NABZ01360100000000003944
S.W.I.F.T-CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq

olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 iyun 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 27 iyun 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, R.Rüstəmov küçəsi 28 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 28 iyun 2019-cu il saat 15.00-da Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, R.Rüstəmov küçəsi 28 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Təmizlik Departamenti” MMC

**2019-cu ilə məişət tullantıları üçün 1100 kubmetrlik
580 ədəd konteynerin satın alınması məqsədilə**

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. Məişət tullantıları üçün 1100 kub metrlik 580 ədəd konteynerin satın alınması.

Tender iştirakçılarna təklif olunur ki, “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlıları əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs- Gülcəhan Behbudova.
Telefon- 050 626-76-85.
Ünvan- Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 2.
Maraqlıları əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 50 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilat- Sumqayıt şəhər İH “STD”MMC
“KapitalBank” haqqında 1 sayılı Sumqayıt filiali.
Kod- 200253
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
H/h- AZ84İİB33010019442501763125
VÖEN- 2900258081
SWIFT BIK - ALİBAZ 2 X

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);
- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibar-sız sayılır və qiymətləndirilməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı öhdəliklərin olub-olmaması haqqında arayış.

İddiaçılar tender sənədlərinin nümunə formasını yuxarıda göstərilən ünvandan ala bilərlər və iddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) həmin ünvana 2019-cu il iyunun 18-nə qədər təqdim etməlidirlər.

İddiaçılar tender təklifini 27 iyun 2019-cu il saat 18.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 28 iyun 2019-cu il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 2 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender komissiyası

“AZƏRBAYCAN TELEVİZİYA VƏ RADIO VERİLİŞLƏRİ” QSC

**efirin qrafik tərtibatı və dizayn
xidmətinin satın alınması məqsədilə
kotirovka sorğusu elan edir**

Kotirovka sorğusunun iştirakçılarna təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs- Pərvin Məmmədovdan, telefon- 537-02-68) ünvandan ala bilərlər. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 16 may 2019-cu il saat 18.00-a qədər , Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 17 may 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaq-da açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

“AZƏRBAYCAN TELEVİZİYA VƏ RADIO VERİLİŞLƏRİ” QSC

**“AzTv” “İdman Azərbaycan” və
“Mədəniyyət” kanallarının veb saytlarının
hazırlanması xidmətinin satın alınması
məqsədilə kotirovka sorğusu elan edir**

Kotirovka sorğusunun iştirakçılarna təklif olunur ki, öz təkliflərini möhürlənib imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs - Pərvin Məmmədovdan, telefon- 537-02-68) ünvandan ala bilərlər. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 16 may 2019-cu il saat 18.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 17 may 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaq-da açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 23 dekabr 2018-ci il və 9 yanvar 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 12 lot-dan ibarət açıq tenderin nəticələrinə əsasən Lot-9. “İKT infrastrukturunda zəiflikləri texniki audit etmək” xidməti üçün (“Penetration Testing”) test alətlərinin, lisenziyalarının və texniki dəstəyinin satın alınması üzrə qalib “R.I.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olmuşdur.

Qalib şirkətlə 2019-cu il mayın 3-də müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot- 1 . “Bir illik outstaffing xidmətlərinin” satın alınması.

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli (əlaqələndirici şəxslər - Kamil Bektəşidən və Vüqar Yəhyazadədən) telefon - 012 200 00 74/72) ünvandan ala bilərlər .

İştirak haqqı 2000 manatdır.
H/h- AZ30AZ-
PO91015461200420100063
VÖEN- 9900048721
Bank- “Azərpoçt” MMC PF 1
Kod- 691011
VÖEN-9900037711
M/h-
AZ76NABZ01350100000000094944

S.W.I.F.T-AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-Sosial Müdafiə Fonduna borcun olmaması barədə arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 iyun 2019-cu il saat 17.00-a kimi , tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 25 iyun 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 27 iyun 2019-cu il saat 15.00-da Bakı şəhəri, Ə. Hüseynzadə küçəsi 74 , “Azİntelecom” MMC-nin inzibati binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“Azəristiliktəchizat” ASC

AÇIQ TENDER ELAN EDİR

Tender 6 lot üzrə keçirilir.
Lot -1. Qazanxana və istilik şəbəkələri üçün müxtəlif diametrlı (ikiqışız) boru və aksesuarların satın alınması.

Lot- 2. Qaz sayğacıları, qaz avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması.

Lot -3 . İstilik təsərrüfatlarında nəzarət-ölçü cihazları , avtomatika avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması.
Lot -4. İstilik təsərrüfatlarında elektrik avadanlıqları və materialların satın alınması.

Lot -5. Qazanxana və istilik şəbəkələri üçün müxtəlif markalı nasos və ehtiyat hissələrinin satın alınması .

Lot -6 . Müxtəlif təyinatlı material, avadanlıq və ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialı mövcudluğu meyarlarına üstünlük veriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 (əlaqələndirici şəxs - Rafiq Əliyevdən, telefon - 579 52 98) nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı hər bir lot üçün 150 manatdır.

H/h- AZ62Al-
İB33010019442200226122
VÖEN- 1700531291
“Kapital Bank “ASC- nin Qaradağ filiali
Kod- 200220
VÖEN- 9900003611
M/h- AZ-
37NABZ01350100000000001944
SWIFT- ALİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” MMC

“Kommunal və kommunikasiya xidmətləri” maddəsi üzrə kotirovka sorğusu elan edir. Sorğuda iştirak etmək istəyənlər Bakı şəhəri, Cəfər Cəbbarlı küçəsi 34 nömrəli ünvana müraciət edə bilərlər.
Sənədlərin qəbulu 17 may 2019-cu il saat 11.00-a kimidir.

Əlaqələndirici şəxs – V.Xəlilov.
Əlaqə nömrəsi-012-596-05-20.
Ünvan- Bakı şəhəri, Cəfər Cəbbarlı küçəsi 34.

“Sumqayıt Polimer” ASC səhmdarlarının nəzarinə!

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Sumqayıt Polimer” ASC-nin nizamnaməsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir. Səhmdar cəmiyyətin iclası 28 iyun 2019-cu il saat 11.00 –da Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 12 nömrəli ünvanda keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi.
2. Digər məsələlər.

“SUMQAYIT SƏNAYETİKİNTİ AVTONƏQLİYYAT” ASC-nin 2018-ci il dekabrın 31-nə MÜHASİBAT BALANSI

AKTİVLƏR	2018-ci il	2017-ci il
Uzunmüddətli aktivlər		
Qeyri-maddi aktivlər		
Torpaq, tikili və avadanlıqlar	120289,72	108480,41
Dərinməz əmlak investisiyalar		10225,10
CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR	120289,72	118705,51
Qısamüddətli aktivlər		
Ehtiyatlar	2089,88	2089,88
Qısamüddətli debitor borcları	256471,00	254311,00
Pul vəsaitləri və onların ekvivalentləri	0,33	41,24
Sair qısamüddətli aktivlər	4513,73	2520,18
CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR	263074,94	259162,30
CƏMI AKTİVLƏR	383364,66	377867,81
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
Kapital		
Ödənilmiş nominal (nizamnamə) kapital	214881,20	214881,20
Kapital ehtiyatları	79630,31	79630,31
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	-17034,68	1027,26
CƏMI KAPİTAL	277476,83	295538,77
CƏMI UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	33077,81	31013,43
Qısamüddətli kreditor borcları	72483,05	50988,64
Qısamüddətli öhdəliklər	326,97	326,97
CƏMI QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR	105887,83	82329,04
CƏMI ÖHDƏLİKLƏR	105887,83	82329,04
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	383364,66	377867,81



İctimai Televiziya və Radio Yayımları Şirkəti

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Kondisionerlərə və havalandırma sistemlərinə ehtiyat hissələri və illik texniki xidmət işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 (əlaqələndirici şəxs-Ramil Əliyevdən, telefon- 012 430 13 16) nömrəli ünvandan ala bilərlər.

Adı - "Kapital Bank" ASC-nin 1 sayılı Nəsimi filiali
Kod - 200112
VÖEN - 9900003611
M/h - AZ-37NABZ01350100000000001944
S.W.I.F.T. - AIBAZ2X
Adı - İctimai Televiziya və Radio Yayımları Şirkəti
H/h - AZ11AIB33010019441102259111
VÖEN - 2000435761
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən

sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 iyun 2019-cu il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 27 iyun 2019-cu il saat 11.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 28 iyun 2019-cu il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

"Hünər" XIII Vətənpərvərlik mahnıları festivalının keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 465-84-16 nömrəli telefona (faks-4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Əli Məmmədov). İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod - 210005
M/h-AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT-CTREAZ22
Alan müştəri-Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h-AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar prosedurdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış;
- iddiaçıların son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak üçün yuxarıda göstərilən ixtisas sənədlərini 31 may 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 12 iyun 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 13 iyun 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

"Yaşıl Planet" Beynəlxalq tələbə məktəbinin təşkil edilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 012 465 64 43 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs-Rəhimova Günay Rauf qızı). İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə,tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod - 210005
M/h-AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT-CTREAZ22
Alan müştəri-Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h-AZ50CTRE000000000000002147771
VÖEN- 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar prosedurdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış;
- iddiaçıların son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak üçün yuxarıda göstərilən ixtisas sənədlərini 30 may 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 11 iyun 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 12 iyun 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası

2019-cu il üçün tələb olunan digər maşın və avadanlıqların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir lot üzrə keçirilir.
Lot-1. Digər maşın və avadanlıqların satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası, 9- cu məhəllə, Mehdi Hüseynzadə küçəsi 11 nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı 150 manatdır.

Təşkilat - Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası
Sumqayıt Şəhər Yerli Xəzinədarlığı
VÖEN- 2900558851
H/h- AZ98CTRE000000000000002126634
Büdcə təsnifatı kodu - 142340
Büdcə səviyyəsinin kodu - 7 Y
DÖVLƏT XƏZINƏDARLIĞI AGENTLIYI
Kod- 210005
VÖEN- 1401555071
M/h-AZ41NABZ01360100000000003944
S. W.I. F. T. BİK -CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu , nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.

İddiaçılar sənədləri Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır.(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 27 may 2019-cu il saat 17.00-dək, iş qrafiki, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərflə 10 iyun 2019-cu il saat 17.00-dək Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (ünvan-9-cu məhəllə, Mehdi Hüseynzadə küçəsi 11) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 11 iyun 2019-cu il saat 12.30-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs- Amil İsmayilov.
Telefon-018 65 5-87-12, mobil (055483-33-23).
Ünvan- Sumqayıt şəhəri, 9- cu məhəllə, Mehdi Hüseynzadə küçəsi 11, Təcili Tibbi Yardım Xəstəxanası.

Tender komissiyası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

gənclər üçün "Sağlam həyat tərzinin təşviqi" adlı beynəlxalq praktik təlim kursunun keçirilməsinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4652155 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs-Qurbanzadə Fərid Vidadi oğlu). İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən

(Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorundan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod - 210005
M/h- AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT-CTREAZ22
Alan müştəri-Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h- AZ50CTRE000000000000002147771
VÖEN- 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu- 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedurdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış;
- iddiaçıların son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak üçün yuxarıda göstərilən ixtisas sənədlərini 3 iyun 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 13 iyun 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 14 iyun 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

"Xəzər Avtonəqliyyat" ASC səhmdarlarının nəzərinə!

"Xəzər Avtonəqliyyat" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 29 iyun 2019-cu il saat 10.30-da cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

- Cəmiyyətin 2018-ci il maliyyə balansının təsdiq edilməsi;
- Digər məsələlər.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.

Ünvan- Lənkaran rayonu, Li-man şəhəri, M.İbayev küçəsi 17. Telefon- 02525-2-10-29.



ABŞ

19 min avtomobil geri çağırılır

“Ford” şirkəti Çindəki “Changan Ford Automobile” müəssisəsində istehsal olunmuş 19 min avtomobil geri çağırır. Buna həmin avtomobillərin mühərrikində qeydə alınan nasazlıqlar səbəb olub. Qeyd edək ki, geri çağırılma 2018-ci ilin sentyabr-dekabr aylarında istehsal olunmuş “Escort” modelinə gəmil edilir.

Məlumatı “Auto.tut.by” yayıb.

BMT həyəcən təbii çalır



Bir milyona yaxın heyvan və bitki növü yox olmaq təhlükəsi ilə üzləşə bilər. BMT-nin Elm-Siyasət Platforması (IPBES) bu barədə hesabat hazırlayıb.

Bildirilir ki, insan fəaliyyətinin təsiri nəticəsində flora və faunanın yox olması riskinin qarşısı tezliklə alınmazsa, son 10 milyon ildəki orta hesabdan daha çox növ yox ola bilər. Hesabatda qeyd edilir ki, əkinçilik və maldarlıq fəaliyyəti dünyanın torpaq səthinin 33 faizini, şirin su qaynaqlarının isə 75 faizdən çoxunu zəbt edir.

Xəbəri “Associated Press” verib.

Çin

Sınaq uçuşları keçiriləcək

Pekində tikilən dünyanın ən böyük aeroportu “Dasin”də mayın 13-də sınaq uçuşları keçiriləcək. Uçuşlar “Air China”, “China Eastern Airlines” və “China Southern Airlines” şirkətləri tərəfindən icra olunacaq. Bunun üçün aviakəməllər bazar ertəsi günü “Boeing 747-8”, həmçinin “Airbus A359” və “Airbus A380” təyyarələrinə hava limanına göndərəcəklər.

Məlumatı BBC yayıb.

Norveç

Rekord mənfəət



Norveçin Qlobal Dövlət Pensiya Fondu cari ilin ilk üç ayında rekord məbləğdə mənfəət əldə edib. Bildirilir ki, bunun sayəsində fond keçən il məruz qaldığı itkiləri ödəyib. Fondun rəhbəri

İnqve Slingstad deyib: “Bir rübdə 84 milyard dollar mənfəət əldə edilməsi fondun tarixindən ən yaxşı göstəricidir”.

Xəbəri “Euronews” verib.

İngiltərə

Neymara sürpriz təklif

PSJ-nin hücumçusu Neymar karyerasını İngiltərədə davam etdirə bilər. Braziliya millisinin üzvü “Mançester Siti”nin maraqlı dairəsinə düşüb. “Şəhərlilər” bununla bağlı qarşı tərəflə danışıqlara başlayıb. Premyer Liqa təmsilçisinin ilk təklifi 150 milyon avro və iki futbolçu – Benjamin Mendi və Qabriel Jeşusdan biri olub. Əgər PSJ təklifi qəbul edərsə, Neymar yay transfer dövründə “Mançester Siti”yə keçə bilər.

Xəbəri “Eurosport” verib.



Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”



Türkiyə Aralıq dənizində qazma işlərini davam etdirəcək

Bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir

Ankara Fransa Xarici İşlər Nazirliyinin Türkiyənin Şərqi Aralıq dənizi sularındakı özünə məxsus ərazilərdə qazma işləri həyata keçirməsi ilə bağlı bəyanatını pisləyib. Bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir. Məlumatı “Anadolu” agentliyi verib.

“Türkiyə Xarici İşlər Nazirliyinin 4 may və 6 may 2019-cu il tarixli mətbuat xülasələrində şərh edilmiş mövqeyi eyni dərəcədə Fransaya da aiddir”, – deyə sənəddə qeyd edilir.

Türkiyə XİN 4 mayda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri

üzrə Ali Komissarı Federika Moqerininin Ankaranın Şərqi Aralıq dənizində qazma işlərinə başlaması ilə bağlı bəyanatını tənqid etmişdi.

Bundan əlavə, mayın 6-da rəsmi Ankara ABŞ Dövlət Departamentinin həmin ərazidəki qazma işləri ilə əlaqədar şərhinə də reaksiya vermişdi. Türkiyə

XİN ABŞ-in xarici siyasət idarəsinin bu məsələ ilə bağlı mövqeyini “realıqdan uzaq” adlandırmış, Birləşmiş Ştatları məsələyə beynəlxalq hüquq normalarına uyğun mövqə sərgiləməyə çağır-mışdı.

Ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyi də yaranmış vəziyyətə münasibət bildirərək bəyan edib ki, Türkiyə Aralıq

dənizinin özünəməxsus şəlfində qazma işlərini davam etdirəcək. Hazırda qazma işləri Türkiyənin “Barbaros Xeyrəddin Paşa” və “Fateh” gəmiləri tərəfindən həyata keçirilir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Yaponiya və ABŞ liderləri KXDR-in raket sınağını müzakirə ediblər



“Reuters” agentliyinin yaydığı məlumata görə, Yaponiyanın Baş naziri Sindzo Abe və ABŞ Prezidenti Donald Tramp telefon əlaqəsilə Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) bu günlərdə keçirdiyi növbəti raket buraxılışını müzakirə ediblər.

Bu barədə jurnalistlərə açıqlama verən Baş nazir ABŞ Prezidenti ilə Şimali Koreya tərəfindən mayın dördündə keçirilən raket

sınağını müzakirə etdiklərini deyib. O qeyd edib ki, Yaponiya və ABŞ mütəxəssisləri Şimali Koreyanın məhz hansı raketləri sınaqdan keçirdiyini birlikdə dəqiqləşdirəcəklər. Baş nazir onu da əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn ilə son sammit zamanı Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə razılığa gəlib.

Abe qeyd edib ki, o, Şimali Koreya lideri ilə bu ölkə tərəfindən oğurlanmış yapon vətəndaşları məsələsinə həll etmək üçün heç bir ilkin şərt olmadan görüşmək niyyətindədir.

Rövşən ATAŞİYEV, “Xalq qəzeti”

Özbəkistan və Çin birgə antiterror təlimlərinə başlayıblar

Özbəkistan və Çin hərbiçiləri “Əməkdaşlıq-2019” devizi altında birgə antiterror təlimlərinə başlayıblar. Bu barədə “Anadolu” agentliyi Özbəkistan Milli Qvardiyasının rəsmisinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, təlimlər Özbəkistan Milli Qvardiyasının və Çin Xalq Respublikasının Ali Milis Hərbi Komandanlığının rəhbərlikləri arasında imzalanmış razılaşma əsasında Özbəkistanın Jizak vilayətindəki “Foriş” hərbi poliqonunda keçirilir.



Özbəkistan Milli Qvardiyasının komandanı, general-polkovnik Bahadır Toşmatov mediaya açıqlamasında vurğulayıb ki, Çin dövləti Özbəkistanın etibarlı dostu və strateji tərəfdaşdır və iki ölkə arasında zamanın sınağındakı uğurla çıxan dostluq münasibətləri hazırda keyfiyyətə yeni, daha yüksək mərhələyə qədəm qoyur. Onun sözlərinə görə, hərbi təlimlərin məqsədi terrorçuların məhv edilməsi üzrə birgə operativ əməliyyatlar üçün lazımı bacarıq və vərdişlərin əldə olunmasıdır. Bahadır Toşmatov bildirib ki, təlimlər bu il mayın 15-dək davam edəcək.

Xatırladaq ki, bu il 22-27 aprel tarixlərində “Foriş” hərbi

poliqonunda Özbəkistan, Pakistan və Türkiyə hərbiçilərinin birgə taktiki təlimləri keçirilib.

Məlumat üçün bildirək ki, ötən ilin Özbəkistan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 6,4 milyard dollar olub. Yaxın illərdə bu rəqəmin 10 milyard dollara çatdırılması nəzərdə tutulub.

Siyasi təhlilçilər qeyd edirlər ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin qonşu dövlətlərlə hərtərəfli əlaqələrini genişləndirməyə çalışır ki, bu da region xalqları tərəfindən müsbət qarşılanır.

M.HACIXANLI, “Xalq qəzeti”

İrkutskda vəziyyət gərginləşib



Rusiyanın İrkutsk vilayətində meşə yanğınları daha da genişlənərək 13 min hektar sahəni əhatə edir və yaşayış məskənlərinə yaxınlaşır. Yaxınlıqda olan yaşayış məskənlərinin əhalisi artıq evakuasiya edilib.

İrkutsk və Anqarsk arasında olan “Sibir” federal yolunda tüstüdən görüntü minimuma enib.

Alovla mübarizəyə 800 nəfər yanğınsöndürən, aviasiya və pilotsuzlar səfərbər edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir Baş İdarəsindən bildiriblər ki, yanğına səbəb əhəlinin ehtiyatsızlığı olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Avstraliyada qum tufanı

Avstraliyanın Viktoriya ştatında o qədər də böyük olmayan şəhərə qum tufanı gəlib. Küləyin sürəti saatda 80 kilometrə çatıb.

Qum tufanı nəticəsində günəş tutulub. Nəfəs almaq çətinləşib. Görüntü minimuma enib. Avtomobillər yolda qalıblar. Lakin çox gözləmək lazım gəlməyib. Təbii fəlakət cəmi 20 dəqiqə davam edib.

Ekspertlər bildiriblər ki, son 40 ildə bu ən güclü qum tufanı olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

“Səyyarmextikinti” ASC səhmdarlarının nəzərinə!

27 iyun 2019-cu il saat 11.00-da səhmdarların ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1. Cəmiyyətin 2018-ci il üzrə illik fəaliyyətinin nəticələri haqqında hesabat.

2. Digər məsələlər. Telefonlar-012-447-30-21, 055-848-10-64. Ünvan- AZ 1083, Bakı, Salyan şossesi 2.

Müşahidə şurası



Hava proqnozu

Mayın 9-da Bakıda və Abşeron yarımadasında daşıqan buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal küləyi ilə əvəz olunacaq. Gecə 13-16, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq. Naçıxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda aralıq güclənəcək. Gecə 7-12, gündüz 23-28 dərəcə isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz aralıq güclənəcək. Gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq. Qazax, Gəncə, Goranboy,

Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz aralıq güclənəcək. Gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Qiyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz aralıq güclənəcək. Gecə 12-17, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz aralıq güclənəcək. Gecə 13-18, gündüz 27-32 dərəcə isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 14-18, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

✓ “Kapital Bank” ASC tərəfindən Əsədov İlqar Aydın oğlunun adına verilmiş ipoteka krediti üzrə yekun edilmiş mənzilin yüklülük çıxarışı itdiyi üçün etibarsız sayılır. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti ev 182, mənzil 3.

✓ Bakı İslam Universiteti tərəfindən Hüseynov Həsən Malik oğlunun adına verilmiş 003267 nömrəli diplom itdiyi üçün etibarsız sayılır.

✓ 2012-ci il fevralın 13-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bayramov Elvin Ceyhun oğlunun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA-siyahı 0856937 nömrəli çıxarış itdiyi üçün etibarsız sayılır.

✓ 9 sayılı Peşə Liseyi tərəfindən Qasımlı Mirabdulla Mirəyyub oğlunun adına verilmiş sürücülük şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

✓ “TURAN HOUSE” MMC 2019-cu il mayın 8-dən etibarən bağlandığını elan edir. VÖEN-1501138551.

✓ Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Xəlilov Adil İlqar oğlunun adına verilmiş xidməti vəsiqə itdiyi üçün etibarsız sayılır.

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13. Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64; E-mail: info@xalqgazeti.com, xalqgazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azərbaycan” nəşriyyatında çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30. Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7919

SİFARİŞ 1542

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00